

Biologiya

DƏRSLİK

7





AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Musiqisi *Üzeyir Hacıbəylinin*,
sözləri *Əhməd Cavadındır*.

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadırız!
Üçrəngli bayraqınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!



HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

Yaşar Seyidli
Xumar Əhmədbəyli
Nailə Əliyeva

Biologiya



Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün
Biologiya fənni üzrə dərslik

Bu nəşrlə bağlı irad və təkliflərinizi
bn@bakineshr.az və derslik@edu.gov.az
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

B A K I N E S H R



Bakı – 2018

BioLogiya

B a ş l i q l a r

Dərsliyinizlə tanış olun!

7

1 CANLILAR ALƏMİNİN MÜXTƏLİFLİYİ VƏ ONUN ÖYRƏNİLMƏSİ

Fəsil 1. Canlı organizmlər və onların öyrənilməsi

1. Canlı organizmləri öyrənen elm sahələri	9
2. Biologyanın tədqiqat üsulları	11
3. Mikroskopiya	12
4. Canlı organizmlərin müxtəlifliyi	14
• Ümumiləşdirici tapşırıqlar	16

2 BITKİLƏR, BAKTERİYALAR VƏ GÖBƏLƏKLƏR ALƏMİNİN MÜXTƏLİFLİYİ

Fəsil 2. İbtidai və ali sporlu bitkilər

5. Yosunlar – ibtidai bitkilərdir. Birhüceyrəli yaşıl yosunlar	17
6. Çoxhüceyrəli yaşıl yosunlar	19
7. Qonur və qırmızı yosunlar. Yosunların əhəmiyyəti	21
8. Ali sporlu bitkilər. Mamırlar şöbəsi	23
9. Mamırların çoxalması və əhəmiyyəti	25
10. Qızıkimilər. Qızılaların çoxalması	26
11. Qatırquyuğular və plaunlar. Qızıkimilərin əhəmiyyəti	28
• Ümumiləşdirici tapşırıqlar	30

Fəsil 3. Toxumlu bitkilər

12. Çılpaqtoxumlular şöbəsi	31
13. Çılpaqtoxumluların çoxalması və əhəmiyyəti	33
14. Örtülütoxumlular şöbəsi. İkilepəlilər sinfi	35
15. İkilepəlilər sinfi. Xaççıçeklilər və gülçiçeklilər fəsiləsi	37
16. İkilepəlilər sinfi. Paxlalılar və badımcançıçeklilər fəsiləsi	39
17. İkilepəlilər sinfi. Mürəkkəbçiçeklilər fəsiləsi	42
18. Birləpəlilər sinfi. Taxıllar və zanbaqlar fəsiləsi	44
19. Dərman bitkilerinin müalicəvi xüsusiyyətləri və onlardan istifadə qaydaları	47
20. Yaşadığınız diyarın dərman bitkiləri. Layihə	49
• Ümumiləşdirici tapşırıqlar	50

Fəsil 4. Bakteriyalar, göbələklər, şibyələr	
21. Bakteriyaların müxtəlifliyi	51
22. Göbələklər aləmi. Papaqlı göbələklər	52
23. Göbələklərin müxtəlifliyi	54
24. Şibyələr	56
• Ümumiləşdirici tapşırıqlar	58

3 HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ

Fəsil 5. Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi	
25. Birhüceyrəlilər yarımaləmi. Sarkomastiqoforlar və infuzorlar tipi	59
26. Birhüceyrəlilərin həyat fəaliyyəti və müxtəlifliyi	61
27. Çoxhüceyrəlilər yarımaləmi. Bağırsaqboşluqlular tipi	63
28. Bağırsaqboşluqluların həyat fəaliyyəti	66
29. Yastı qurdalar tipi	68
30. Yastı qurdaların həyat fəaliyyəti	70
31. Sap qurdalar tipi. Sap qurdaların həyat fəaliyyəti	72
32. İnsan üçün təhlükəli olan qurd xəstəlikləri	75
33. Həlqəvi qurdalar tipi	77
34. Həlqəvi qurdaların həyat fəaliyyəti	78
• Ümumiləşdirici tapşırıqlar	81

Fəsil 6. Çoxhüceyrəlilər yarımaləmi. Molyusklar və buğumayaqlılar	
35. Molyusklar tipi	82
36. Molyuskların həyat fəaliyyəti	84
37. Buğumayaqlılar tipi. Xərçəngkimilər sinfi	86
38. Hörümçəkkimilər sinfi	89
39. Həşəratlar sinfi	91
40. Həşəratların müxtəlifliyi və təbiətdə rolü	95
• Ümumiləşdirici tapşırıqlar	97

Fəsil 7. Xordalı heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və sürünenlər

41. Xordalılar tipi. Kəlləsizlər yarımtipi. Başixordalılar sinfi	98
42. Kəlləlilər yarımtipi. Balıqlar	100
43. Balıqların müxtəlifliyi. Balıq ehtiyatlarının qorunması	104
44. Suda-quruda yaşayanlar sinfi	106
45. Suda-quruda yaşayanların müxtəlifliyi və təbiətdə rolü	110
46. Sürünenlər sinfi	113
47. Sürünenlərin müxtəlifliyi və əhəmiyyəti	116
• Ümumileşdirici tapşırıqlar	119


Fəsil 8. Xordalı heyvanlar. Quşlar və məməlilər

48. Quşlar sinfi	120
49. Quşların çoxalması və inkişafı. Quşların həyatında mövsümi hadisələr	124
50. Quşların ekoloji qrupları. Quşların əhəmiyyəti	127
51. Məməlilər sinfi	130
52. Məməlilərin çoxalması, davranışları və onların həyatında mövsümi dəyişkənliliklər	134
53. Məməlilərin ekoloji qrupları	136
54. İnsan – məməlilər sinfinin nümayəndəsidir	139
55. Biomüxtəliflik. Nadir və nəсли kəsilmək təhlükəsi olan yerli faunanın mühafizəsi	141
• Ümumileşdirici tapşırıqlar	144



DƏRSLİYİNİZLƏ TANIŞ OLUN!


Dərslikdə mövzu üzrə olan materiallar xarakterinə görə bu ardıcılıqla yerləşdirilmişdir:



Maraqoyatma (motivasiya).

Mövzu maraq oynamak üçün müxtəlif situasiya və hadisələr təsvir edilir, motivasiya yaradılır və suallarla yekunlaşır. Verilən suallar əvvəllər qazanılmış biliklərə əsaslanır və aktiv fəaliyyətə cəlb edir.

Fəaliyyət. Maraq yaradılan hadisələrin araşdırılmasına, bu hadisələrin səbəb-nəticə əlaqələrinin kəşf edilməsinə yönəlmış təcrübə, laboratoriya işləri və müxtəlif tapşırıqlar verilir. Fərdi və qrup şəklində de yerinə yetirilə bilər. Bu tapşırıqlar şagirdlərin əvvəlki biliklərə öyrəniləcək yeni təlim materialı arasında əlaqə yaratmağa xidmət edir. Yerinə yetirilmiş işin nəticəsini müzakirə etmək, səhv'ləri araşdırmaq üçün suallar verilir.



Izahlar. Fəaliyyət zamanı kəş edilən faktlərlə bağlı bəzi açıqlamalar verilir. Əsas anlayışlar, mövzu ilə bağlı izahlar, teriflər, qaydalar, bir sözlə, dərsin əsas məzmunu burada əks olunur.


Organizmlerin hayatı faaliyyetlerini örenen elim sahibi **fiziologiya** (yun. *fizis* - töbiaş, *logos* - söz) adınlı. Bitkilerde gelen fotosintezi, tanecfus ve s. gibi fizioloji prosesleri **bütün fiziologiyası**, hayvanlarda barınan fizioloji prosesleri ise (yan dövremi, tanecfus, ifrazat ve s.) **heyvan fiziologyası** olarak adlandırılır.

Canlı objektlere özyorumak için bioloqlar vaxtaşarı digər elm'lərə müraciət edirler. Belə ki, canlı organizmlərdə maddələrin analizinə aparılması üçün kinnayın köküböynə etbiyicə duxulur. Buna nticəsindən **biofizika** elmi meydana gəldi. Canlı organizmlərə xas olan, məsələn, işğan gözə ya yaxud da yarıqə təsiri kimi fiziki hadisələri **biofizika** elmi tədqiq edir. Bu elin sahələri bioloji prosesləri daha yaxşı aşaraşdırmaq kömək edir.

Öyrəndiklərinizi tətbiq edin.

Mətndən istifadə edərək canlılar haqqında elm sahələrinin adını müəyyən etməklə krossvordu tamamlayın.

1. Canlı organizmaların hayatı faaliyeti sırasında baş veren kimyevi prosesleri örenmenin elma sahnesi.
 2. Organizmaların daxili quruluşunu örenmenin elma sahnesi.
 3. Organizmaların hayatı faaliyyətlərini örenmenin elma sahnesi.
 4. Bioloji sistemlərdə baş veren fiziki prosesləri və müxtəlif fiziki amillərin bioloji obyektlərlə tərsini övrenmənin elmdir.



Öyrəndiklərinizi yoxlayın

1. Dərslikdəki matndan istifadə edərək cədvəli tamamlayın.

Biooji elmlər	Neyi öyrənir?	Nümunə
Fiziologiya		
Anatomiya		
Morfologiya		

2. Verilənləri hansı elm sahələri öyrənir?
a) Balığın tənəffüsünü



20- Yasadığınız divarın darman bitkileri

Layihənin məqsədi: Yaşadığınız diyarın dərman bitkiləri haqqında toplu hazırlanmao.

Layihelerin hazırlanmasına calb oluna bilen insanlar. Aile üzvleri, diyarimizın yaslı ve uzunmüzük sakınınları, xalq müalicelerinin istifadə edən insanlar. Onlara maslahatlılığı yaşadığınız diyara xas xalq tababatı əşyaları və dərman bitkiləri barədə məlumat toplayın. Əldə etdiyiniz məlumatları rəsm, fotoskil, cövdə, albom, videomaterial və s. səkkillarda təqdim edin.

Lavihənin mərhələləri:

İmralarının cadvalda yerlesdiririn: 1. Fimf-eşmələ gatira birlərlər; 2. Badən işğulgündə maye olur; 4. Badən boşulgunda parenxima olur; 5. Qan-damar sistemi var; 6. Xüsusi hiss-ərzənləri var; 7. Badəni ayılmasına xidmət edən yalnız sununlu azaları var; 8. Döri-ərzənləri kisasi olur;

Həlqəvi qurdalar	Yasti qurdalar	Sap qurdalar

ÜMUMİLƏSDİRİCİ TAPSIRIQLAR

(IV fəsil üzrə)



2. **Düziņu cavabı seçin:** a) Bağırsaqlısoluqlular için *ikitarası/şüartsimmetriya* karakteridir, b) Bağırsaqlısoluqlular da *baðan bogluçy/bağrsaq bosluğu* olur. c) Hidra ekotdermada yerleşen *hiceylerin müdafası/hazm* funkisiysini yerine getirmiðir. d) Hidra *bırıktığı/bırıktığı* *baðanı* olan *coxhiyeçirli* organizmidir. e) Hidra *cinsiyatlı hiceylerin ekotdermada/entodermeda omolo* gölür.

3. **"Parazit ourdarlar"** cavabıldırmalı doldurun

Nümayandalar	Parazitizm ilə əlaqədər quruluş xüsusiyyətləri	İnsana vurdugu zarar	Profilaktik tədbirlər
Qaracıyar sorucusu			
Öküz soliteri			
Exinokokk			
Aşkarid			
Ülən hizozuruşu			

4. Halqvi qurdalar haqqında düğün ifadələri seçin:

 - 1) Halqvi qurdalar yalnız torpaq yasır.
 - 2) Halqvi qurdarda dəri-əzələ kissə olur.
 - 3) Cinsiyənlər coxalmasında erkek və dişi fərdlər iştirak edir.
 - 4) Badanlırlar şəhər simmetriyyətini malikdirlər.
 - 5) Neredə coxqlı qurdalar yaşayır?
 - 6) Dənizə yaxşyan coxqlı qurduların təmənnüs orqanı yoxdur.



Öyrəndiklərinizi tətbiq edin.

Mövzuda öyrənilənləri möhkəm-ləndirmek, tətbiq etmək və onlara münasibet bildirmək məqsədilə verilən tapşırıqlardır.

Öyrəndiklərinizi yoxlayın. Hər mövzuda şagirdlərin öyrəndiklərini qiymətləndirmek, zəif cehətlərini müəyyən etmək üçün nəzərdə tutulub. Verilən sual və tapşırıqlar mövzuda öyrənilənləri tamamlamaq, araşdırma aparmaq, əlaqə yaratmaq, yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, bu biliklərə dəyer vermək və onlara münasibət bildirmək məqsədi daşıyır.

Lavihe, Müstəqil tədqiqat

bacarıqlarının inkişafı və elmi
dünyagörüşün formallaşması
üçün nəzərdə tutulub.

ii

Ümumiləşdirici tapşırıqlar. Hər fəslin sonunda bölmə üzrə öyrənilənlərin tətbiqi ilə bağlı sual və tapşırıqlar verilmişdir. Onlar summativ qiymətləndirməyə hazırlıq üçün də istifadə oluna bilər.

CANLILAR ALƏMİNİN MÜXTƏLİFLİYİ VƏ ONUN ÖYRƏNİLMƏSİ

1

1-ci fəsil

Canlı orqanizmlər və onların öyrənilməsi

1. Canlı orqanizmləri öyrənən elm sahələri

İnsanlar tərəfindən yaradılan qurğuların, cihazların bir çoxu bitki və heyvanların quruluşuna və ya xüsusiyyətlərinə əsaslanır. Məsələn, təyyarənin ucuşu quşları, həşəratları və uçan məməliləri xatırladır. Paraşütün ucuşu isə zəncirotonun uçağanlı meyvəsinin havada ucuşuna oxşayır.

- Hansı biliklər ixtiraçılara bu kimi cihazları yaratmağa kömək etdi?

Fəaliyyət

- Quş və kəpənəyin oxşar və fərqli cəhətlərini sadalayıñ.



Nəticəni müzakirə edin:


- Sizcə, bütün əlamətləri göstərə bildinizmi?

Canlı orqanizmləri öyrənən biologiya elmi bir çox sahələrə ayrıılır. Bitkiləri öyrənən *botanika*, heyvanları öyrənən *zoologiya*, göbələkləri öyrənən *mikologiya* və s. kimi elm sahələri sizə tanışdır.

Canlı organizmlərin həm xarici, həm də daxili quruluşunu **morfologiya** (yun. *morfe* – forma, *logos* – elm) adlanan elm sahəsi öyrənir. Məsələn, yarpaq – yarpaq ayası və saplaqdan, qurbağanın bədəni isə baş, gövdə və ətraflardan ibarətdir.

Anatomiya (yun. *anatome* – *yarıram*) morfologiyanın tərkib hissəsi olub, organizmlərin daxili quruluşunu öyrənir. Botanikada bitki anatomiyası, zoologiyada heyvan anatomiyası sahələrini ayıırlar. Belə ki, bitkinin gövdəsi qabıq, kambi, oduncaq və özəkdən ibarətdir. İnsanın ürəyi 4 kameralı – iki qulaqcıq və iki mədəcikdən təşkil olunmuşdur.

Canlı orqanizmləri öyrənən elm sahələri




Orqanizmlerin həyat fəaliyyətlərini öyrənən elm sahəsi **fiziologiya** (yun. *fizis* – *təbiət*, *logos* – *elm*) adlanır. Bitkilərdə gedən fotosintez, tənəffüs və s. kimi fizioloji prosesləri *bitki fiziologiyası*, heyvanlarda baş verən fizioloji prosesləri isə (qan dövranı, tənəffüs, ifrazat və s.) *heyvan fiziologiyası* öyrənir.

Canlı obyektləri öyrənmək üçün bioloqlar vaxtaşırı digər elm sahələrinə müraciət edirlər. Belə ki, canlı orqanizmlərdə maddələrin analizinin aparılması üçün kimyanın köməyinə ehtiyac duyulur. Bunun nəticəsində **biokimya** elmi meydana gəldi. Canlı orqanizmlərə xas olan, məsələn, işığın gözə və yaxud da yarpağa təsiri kimi fiziki hadisələri **biofizika** elmi tədqiq edir. Bu elm sahələri bioloji prosesləri daha yaxşı araşdırmağa kömək edir.

Öyrəndiklerinizi tətbiq edin

Mətndən istifadə edərək canlılar haqqında elm sahələrinin adını müəyyən etməklə krossvordu tamamlayın.

1. Canlı orqanizmlerin həyat fəaliyyəti əsasında baş verən kimyəvi prosesləri öyrənən elm sahəsi.
2. Orqanizmlərin daxili quruluşunu öyrənən elm sahəsi.
3. Orqanizmlərin həyat fəaliyyətlərini öyrənən elm sahəsi.
4. Bioloji sistemlərdə baş verən fiziki prosesləri və müxtəlif fiziki amillərin bioloji obyektlərə təsirini öyrənən elm.



Öyrəndiklerinizi yoxlayın

1. Dərslikdəki mətndən istifadə edərək cədvəli tamamlayın.

Bioloji elmlər	Neyi öyrənir?	Nümunə
Fiziologiya		
Anatomiya		
Morfologiya		

2. Verilənləri hansı elm sahələri öyrənir?

- Balığın tənəffüsünü
- Ürəyin işini
- Üzgəcin quruluşunu
- Balığın skeletini


2. Biologyanın tədqiqat üsulları

İngilis alimi Ç.Darvin bir dəfə bağda gəzərkən soxulcan gördü. Onun hərəkətlərini bir müddət müşahidə edərək belə qənaətə gəldi ki, soxulcan torpağı yumşaldaraq onun məhsuldarlığını artırır.

- Ç.Darvin hansı yolla soxulcanın təbiətdə rolunu müəyyən etdi?
- Biologiyada daha hansı üsullardan istifadə edilə bilər?

Fəaliyyət

Fotosintezin getmə sürətinin karbon qazının havadakı konsentrasiyasından asılılıq qrafikini diqqətlə nəzərdən keçirin. Burada **X** oxu üzərində karbon qazının konsentrasiyası, **Y**-də isə fotosintezin nisbi sürəti göstərilir.



Qrafikə əsasən suallara cavab verin:

1. Karbon qazının konsentrasiyası $0,1\%$ və $0,18\%$ arasında olarsa, fotosintezin sürətində nə baş verər? 2. Əgər istixana havasında karbon qazının miqdarı $0,03\%$ və ya $0,08\%$ olarsa, fotosintezin sürəti nəyə bərabər olar?

Canlı varlıqların öyrənilməsi üçün müxtəlif metodlardan (yun. *methodos* – yol, tədqiqat, dərkətmə yolu) istifadə edilir. Bunların ən əsası *müşahidə*, *eksperiment* və *ölçmədir*.

Müşahidə. Hər hansı bir obyektin və ya hadisənin duyğu orqanlarının köməyi ilə öyrənilməsinə əsaslanır. Canlı orqanizmlər üzərində müşahidələr aparmaqla onların təsvir edilməsi bir çox məsələləri aydınlaşdırmağa kömək edir. Məsələn, alma ağacı ilin hansı ayında çiçəkləyir, yarpaqların tökülməsi, yəni xəzan nə vaxt baş verir? Canlıların müşahidəsini həm təbii, həm laboratoriya şəraitində aparmaq mümkündür.

Təbiətdə belə müşahidələr zamanı binokldan, video-kameradan, laboratoriyyada isə lupa, mikroskop və digər avadanlıqlardan istifadə edilə bilər.

Müşahidə zamanı məlumatlar toplanır. Onların əsasında elmi mülahizələr irəli sürürlər. Bunların təsdiq edilməsi üçün isə *eksperiment* aparılır.

Eksperiment (lat. *experimentum* – təcrübə, sınaq). Bu üsuldan müşahidə nəticəsində irəli sürürlən mülahizəni yoxlamaq, onu təsdiq və ya inkar etmək üçün

Müşahidə



Eksperiment



Ölçmə



istifadə olunur. Məsələn, təcrübələr nəticəsində müəyyən olunmuşdur ki, azot duzları bitkinin gövdə və yarpaqlarının böyüməsini sürətləndirir.

Ölçmə. Bir çox hallarda müşahidə və eksperimentlər ölçmə ilə müşayiət olunur. Belə ki, gübrələrin bitkilərə təsirini onların boyalarını ölçərək gübrə verilməyən bitkilərlə müqayisə etməklə müəyyənləşdirmək mümkündür.

Beləliklə, müşahidə, eksperiment və müvafiq ölçmələr nəticəsində tədqiqatçı öyrəniləcək obyekt və ya hadisə barədə müəyyən elmi biliklər əldə edir.

Öyrəndiklərinizi tətbiq edin

Cədvəli tamamlayın.

Tədqiqat üsulları	Misallar	İstifadə olunan avadanlıq

Öyrəndiklərinizi yoxlayın

1. Aşağıdakı qənaətə gəlmək üçün hansı metodlardan istifadə olunmuşdur?
 - Ətirli tütün bitkisinin çiçəkləri gecə açılır, gündüz bağlanır.
 - Amöbün yerləşdiyi su damlasına duz kristalı əlavə etdiğdə, o, yalançı ayaqlarını yığır və dəyirmi forma alır.
2. Tədqiqatçı yeni bugda sortunun böyümə sürətinə işıqlanma müddətinin təsirini öyrənmək istəyir. O, bu zaman hansı tədqiqat metodlarından istifadə edə bilər? Tədqiqatçının işinin gedişini təsvir edin və mülahizələrinizi əsaslandırın.

3. Mikroskopiya

Qədim zamanlardan insanlar gözlə çətin görünən cisimləri görmək üçün müxtəlif cihazlardan istifadə etmişlər. Məsələn, münəccimlər göy cisimlərinə baxmaq üçün sadə teleskoplardan, dənizçilər uzaq məsafələrə baxmaq üçün isə durbinlərdən istifadə edirdilər.

- Bəs mikroaləmin obyektlərini necə müşahidə etmək olar?
- Onlar nə üçün və necə öyrənilir?

Mikroskopiya – tədqiqat üsulu. Mikroskopiya üsulu mikroskopun köməyi ilə müxtəlif obyektlərin öyrənilməsinə əsaslanır. Onun əsasını işıq və elektron mikroskopu ilə aparılan tədqiqatlar təşkil edir. Bu üsul adı gözlə seçilməyən mikroskopik obyektlərin quruluşunu öyrənməyə imkan verir.

Fəaliyyət – Laboratoriya işi

Müvəqqəti preparatların hazırlanması qaydası

Təchizat: İşıq mikroskopu, əşya və örtük şüşələri, Petri qabları, içərisində su olan stəkan, pinset, filtr kağızı, pambıq lifi və ya baş tükü.

İşin gedisi: 1. Əşya şüşəsini kənarlarından tutaraq ehtiyatla götürün.

2. Bir neçə pambıq lifi və ya saç tükünü əşya şüşəsinin mərkəzinə qoyun. 3. Objetin üzərinə pipetlə 1-2 damcı su töküñ. 4. Örtük şüşəsinin kənarlarından ehtiyatla tutaraq onun bir tərəfini damcının içərisinə salın və sonra onu ehmalca əşya şüşəsinin üzərinə yerləşdirin.

Diqqət: Əşya və örtük şüşələri arasında hava qabarığı qalmamalıdır!

- Suyun artığını filtr kağızı ilə götürün.
- Preparata əvvəl mikroskopun kiçik, sonra böyük böyüdücüsündə baxın.
- Mikroskopda gördüyüünü dəftərinizə çəkin.


Bu üsuldan həm cansız, həm də canlı *mikroskopik* obyektlərin tədqiqində istifadə etmək mümkündür. Biologiyada mikroskopla aparılan tədqiqatlarda, adətən, canlıının müəyyən nazik kəsiyindən və ya hissəciyindən hazırlanmış preparatlardan istifadə edilir.

İşıq mikroskopu ilə işləmək qaydası

1. Mikroskopu şativi özünə tərəf olmaqla stolun kənarından 5-8 sm aralı qoyun.
2. Güzgünün köməyi ilə işığı əşya kürsüsündə olan dəliyə yönəldin.
3. Preparat düzəldərək əşya kürsüsünün üzərinə qoyun.
4. Preparatın əşya şüşəsini sıxacların köməyi ilə kürsüyə bərkidin.
5. Vintdən istifadə etməklə tubusu ehmalca endirin və elə edin ki, obyektivin aşağı kənarı preparatdan 1-2 mm məsafədə olsun.
6. Okulyardan baxmaqla əşyanın preparatda aydın surəti görünənə qədər tubusu yavaş-yavaş qaldırın.

Öyrəndiklərinizi tətbiq edin

1. Preparatların hazırlanması mərhələsini düzgün ardıcılıqla göstərin.




2. 1-dən 7-yə qədər nə işarə olunmuşdur?

1. __
2. __
3. __
4. __
5. __
6. __
7. __

[?] → [?] → [?] → [?] → [?]

Öyrəndiklərinizi yoxlayın


1. 6-cı sinifdə siz soğan dəri-ciyinin hazır preparatına baxmısınız. Şəklə baxaraq preparatın hazırlanması prosesinin ardıcılılığını uyğun rəqəmlərlə göstərin və hər mərhələni təsvir edin.



2. "İşıq mikroskopu ilə işləmək qaydası" mətnindən istifadə edərək düzgün cavabları seçin: 1. Mikroskopu, ştativini özünüzdən kənara olmaqla yerləşdirin. 2. Mikroskopun ştativini özünüzə tərəf qoyun. 3. İş üçün mikroskopun görünüş sahəsi güclü işıqlandırılmalıdır. 4. Mikroskopun görünüş sahəsi zəif işıqlandırılmalıdır. 5. Hazır preparati əşya kürsüsünün altına yerləşdirin. 6. Hazır preparati əşya kürsüsünün üzərinə qoyun və onu sıxaclarla bərkidin. 7. Okul-yardan baxmaqla böyük vinti aydın təsvir görünənə qədər fırladın. 8. Bunu ehtiyatla edin ki, preparati zədələməyəsiniz.

4. Canlı orqanizmlərin müxtəlifliyi

Heyvanlar kimi, hazır üzvi maddələrlə qidalanan göbələklər və əksər bakteriyalar üzvi maddələri qeyri-üzvi maddələrdən sintez edə bilmirlər. Digər tərəfdən, bəzi ibtidai heyvanlar da xlorofilin olmasına görə işıqdə bitkilər kimi qidalanırlar. Lakin qaranlıqda onlar məhv olmur və heyvanlar kimi hazır üzvi maddələrlə qidalanırlar.



- Bütün canlı orqanizmlər üçün hansı əlamətlər ümumi sayılır?
- Canlı təbiətin nümayəndələri hansı xarakterik əlamətlərə malikdir?

Fəaliyyət

Anlayışların adlarını cədvəlin müvafiq sütunlarına yazın: fotosintez, ürək, heterotrof, xlorofil, mədə, qidalanma, ələyəbənzər borular, ağızçıqlar, tənəffüs, avtotrof, görmə, hüceyrə, qan

Bitkilər	Heyvanlar
----------	-----------

Orqanizmlərdə oxşar əlamətlər. Yer üzərində yaşayan canlılar geniş müxtəlifliyə malikdirlər. Onların arasında bir hüceyrəlilərdən başlayaraq, çox hüceyrəlilər kimi formalar mövcuddur. Bütün bu organizmlər xarici görünüşə müxtəlif olsa da, onların əksəriyyətini ümumi bir cəhət – hüceyrəvi quruluşa malik olmaları birləşdirir. Organizmlərin digər ümumi xüsusiyyətləri onların qıcıqlara cavab verməsi, irsi əlamətlərini nəslə ötürmələri, onlarda gedən maddələr və enerji mübadiləsidir.

Canlı organizmlərin fərqli xüsusiyyətləri

Bitki və heyvanlar. Bitki hüceyrəsi qalın hüceyrə divarı, plastidlər və iri vakuolun olması ilə heyvan hüceyrələrindən fərqlənir. Bitkilərə nisbətən heyvanlarda hərəkət formaları daha müxtəlifdir. Heyvanlarda olan sinir sistemi, əzələ və hiss orqanları bitkilərdə olmur. Bitki və heyvanlarda olan fərqlər onların qidalanma xüsusiyyətlərinə də aiddir. Bitkilərin əksəriyyəti *avtotrof* hesab olunur. Bu xüsusiyyət onlara xaricdən yalnız qeyri-üzvi maddələr – su, mineral duzlar, karbon qazı almağa və günəş enerjisindən istifadə edərək üzvi maddələr yaratmasına imkan verir. Heyvanlar isə digər heyvan və bitkiləri yeməklə yalnız hazır üzvi maddələrlə qidalanır.

Göbələklər. Göbələklərdə həm bitkilərin, həm də heyvanların əlamətlərinə rast gəlinir. Onların hüceyrələrində, bitkilərdəki kimi, qalın hüceyrə divarı və iri vakuol olur. Lakin heyvanlardakı kimi, ehtiyat qida maddəsi qlikogendir və hüceyrələrində plastidləri olmur. Göbələklər də əksər heyvanlar kimi heterotrof yolla qidalanırlar.

Bakteriyalar. Bir hüceyrəli organizmlərdir. Formalaşmış nüvəsinin və bir çox hüceyrə organoidlərinin olmamasına görə bitki və heyvan hüceyrəsindən fərqlənir. Organizmlərdə bu cür fərqliliyin yaranması onların müxtəlif həyat şəraitinə uyğunlaşmaları ilə əlaqədardır.

Öyrəndiklərinizi tətbiq edin

“Canlı organizmlərin əsas xüsusiyyətləri” cədvəlinin uyğun xanalarını tamamlayın.

Əsas xassələri	Heyvanlar	Bitkilər	Göbələklər
Qidalanma			
Hərəkət			
Qıcıqlanma			
İfrazat			
Böyümə			
Hüceyrənin quruluşu			

Öyrəndiklərinizi yoxlayın

1. Düzgün cavabı seçin:

1) Hüceyrəsində formalalaşmış nüvəsi olmayan canlılar:

- a) bitkilər
- b) bakteriyalar
- c) heyvanlar.

2) Xloroplastlar rast gəlinir:

- a) canlı orqanizmlərin bütün hüceyrələrində;
- b) bitkilərin bütün hüceyrələrində;
- c) bitkilərin yalnız yaşıl hüceyrələrində;
- d) yalnız göbəlek hüceyrələrində.

3) Göbəlekler heyvanlara ona görə oxşayır ki:

- a) hərəkətsizdirlər;
- b) qidanı soraraq udurlar;
- c) heterotrofdurlar.

2. Mətiqə əsasən sual işarəsinin yerinə uyğun gələn anlayışı müəyyən edin:

Anatomiya – quruluş / Fiziologiya – ... ?

Heyvanlar – zoologiya / Bitkilər – ... ?

Yarpaq – orqan / Fotosintez – ... ?

Bitkilər – avtotrof / Göbəlekler – ... ?

Qidalanma – proses / Mədə – ... ?

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Düzgün cavab variantını seçin: a) Orqanizmin və onun orqanlarının daxili quruluşunu öyrənən elm *anatomiyadır/fiziologiyadır*. b) Orqanizmlərin müxtəlifliyi və təsnifikasi ilə məşğul olan elm *mikologiya/sistematika* adlanır. c) “*Zoologiya*” / “*botanika*” sözünün yunan dilindən tərcüməsi “bitki” deməkdir. d) Orqanizmlərin həyat fəaliyyətini öyrənən elm sahəsi *fiziologiyadır/morfologiyadır*. e) Biologianın heyvanlar aləmini öyrənən elm sahəsi “*zoologiya*” / “*botanika*” adlanır.

2. Düzgün cavabı seçin: “Soğan dəriciyindən mikropreparatın hazırlanması” laboratoriya işi zamanı hansı əməliyyatı birinci yerine yetirmək lazımdır?

1) *Preparat iynəsinin köməyi ilə əşya şüşəsi üzərində soğan dəriciyini yerləşdirmək*; 2) *Vinti hərəkət etdirərək tubusu preparatdan 1-2 mm məsafəyə qədər ehmalca endirmək*; 3) *Təmiz silinmiş əşya şüşəsinin üzərinə bir-i ki damcı su tökmək*; 4) *Okulyara baxaraq təsvirin dəqiqləşdiyi ana qədər vinti asta-asta hərəkət etdirmək*; 5) *Soğan dəriciyinin üzərini örtük şüşəsi ilə örtərək mikroskopun əşya kürsüsünün üzərinə qoymaq*.

3. Hansı tədqiqat metodları ilə bu faktlar müəyyən olunmuşdur: a) Yeni doğulmuş uşağın nəbzı dəqiqlidə 140 ürək döyüntüsünə bərabərdir. 1-2 yaşında uşaqlar üçün bu göstərici 100-ə, 8-14 yaşında isə 80-ə bərabərdir. b) Bəzi həşəratlar yarpaqlara və ya budaqcıqlara bənzəyir. Belə oxşarlıq onları quşlar tərəfindən yeyilməkdən qoruyur.

4. Bitkilərə, göbəlekələrə və heyvanlara uyğun əlamətləri seçərək cədvəlin müvafiq sütunlarında qeyd edin. 1. *Əsasən heterotrof qidalanma*, 2. *Möhkəm hüceyrə divarı*, 3. *Plastidlərin olması*, 4. *Fəal hərəkət*, 5. *Əsasən avtotrof qidalanma*, 6. *Həzm sistemi*, 7. *İri hüceyrə vakuolu*, 8. *Böyümə*, 9. *Tənəffüs sistemi*, 10. *Tozlanma*.

Bitkilər	Heyvanlar	Göbəlekler
----------	-----------	------------

5. Nə üçün göbəlekələr ayrıca aləmə aid edilir?

BİTKİLƏR, BAKTERİYALAR VƏ GÖBƏLƏKLƏR ALƏMİNİN MÜXTƏLİFLİYİ

2

2-ci fəsil

İbtidai və ali sporlu bitkilər

5. Yosunlar – ibtidai bitkilərdir. Birhüceyrəli yaşıl yosunlar

Yay günlərində yaşışlaşmış durğun gölməçə suyunu ovcunuza alsanız, onun içərisində kiçik yaşıl kürəcikləri görərsiniz. “Suyun çiçəkləməsi” deyilən bu hadisəyə səbəb *xlamidomonada* və *xlorella* adlanan yosunların suda kütləvi surətdə çoxalmasıdır.

- Yosunlar haqqında nə bilirsiniz?

Müsair sistematikada bitkilər aləmi iki yarımaləmə – *ibtidai və ali bitkilərə* bölünür. İbtidai bitkilərdə ali bitkilərə xas olan orqanlar (kök, gövdə, yarpaq) yoxdur.

İbtidai bitkilərə təbiətdə geniş yayılan *yosunlar* aiddir və əksər hissəsi su mühitində yaşayır. Lakin onların nümayəndələrinə nəm torpaqda, ağac gövdəsində və hətta qar üzərində də rast gəlinir. Yosunlar qrupuna *yaşıl, qonur, qırmızı və digər yosun* şöbələri daxildir. Bunların içərisində *birhüceyrəli* və *çoxhüceyrəli formalar* rast gəlinir.

Fəaliyyət

Səklinə əsasən birhüceyrəli yosunlar olan *xlamidomonada* və *xlorellanın* quruluşunu müqayisə edin.



Nəticəni müzakirə edin: Bu canlıların hansı ümumi və fərqli cəhətləri var?

Birhüceyrəli yaşıl yosunlar. *Xlorella* və *xlamidomonada* yosunlarının ən geniş yayılmış nümayəndələridir. Hüceyrələri xaricdən qalın və şəffaf qılafla örtülmüşdür. Xlamidomonada qamçıların köməyi ilə fəal hərəkət edə bilir. *Xlorella* isə ondan fərqli olaraq, su axını vasitəsilə bir yerdən başqa yerə aparılır. Onların hüceyrələrində *nüvə*, *sitoplazma*, *iri vakuol* və həmçinin yaşıl xlorofil pigmentinə malik tək *xromatofor* (yun. *xromatofor* – rəngdaşıyan) var. Xlamidomonada hüceyrəsində bunlardan başqa işığa həssas “qırmızı gözcük”, yiğilib-açılan iki kiçik vakuol olur.

Yaşıl yosunların qidalanması. Yosunlar, əsasən, avtotrof yolla qidalanır. Xlamidomonada və bəzi başqa yosunlar qida üçün bəzən hazır üzvi maddələrdən istifadə edir.

Birhüceyrəli yaşıl yosunların çoxalması. Yosunlar həm cinsi, həm də qeyri-cinsi yolla çoxalır. Əlverişli şəraitdə onlarda qeyri-cinsi, əlverişsiz şəraitdə (su hövzəsinin soyuması, quruması və s.) isə cinsi çoxalma müşahidə edilir. Xlamidomonadan fərqli olaraq, xlorella yalnız qeyri-cinsi yolla – ikiyə bölünməklə çoxalır.


Birhüceyrəli yaşıl yosunların çoxalması

Xlamidomonadanın çoxalması. Bölünmədən əvvəl xlamidomonada qamçısını itirir və hərəkətsizləşir.

– *Qeyri-cinsi çoxalması.* Xlamidomonadanın daxili möhtəviyyatı bir neçə dəfə bölünərək – 4, bəzən 8 ədəd hərəkətli kiçik hüceyrə – zoosporlar (yun. *zoon* – heyvan, *spor* – səpin, *toxum*) əmələ gətirir. Onlar xaricə çıxaraq müstəqil yaşayan yeni yosunlara çevrilir.

a Qeyri-cinsi çoxalma (sxem)


1. Yetkin xlamidomonada.
2. İlkin mərhələ (zoosporların yaranması).
3. Zoosporlardan yeni fərdlər yaranır.
4. Cavan xlamidomonada.



– *Cinsi çoxalması.* Xlamidomonadanın möhtəviyyatının bölünməsi nəticəsində çoxlu sayda *ikiqamçı qametlər (cinsiyət hüceyrələri)* yaranır. Onlar başqa fərdin qametləri ilə suda cüt-cüt birləşir və ziqot əmələ gətirir. Ziqot qalın qilafla örtülərək qışlayır. Yazda ziqotun bölünməsi nəticəsində yaranan zoosporlardan cavan xlamidomonadalar əmələ gəlir.

b Cinsi çoxalma (sxem)

1. Yetkin xlamidomonada.
2. Ana hüceyrədə qametlər yaranır.
3. Qametlər suya tökülrək başqa fərdin qametləri ilə cüt-cüt birləşir.
4. Yaranan ziqot qalın qilafla örtülür.
5. Ziqotdan 4 ədəd yeni zoosporlar əmələ gəlir.



Öyrəndiklərinizi tətbiq edin

Düzgün variantı seçin: 1. Yosunlarda *organlar olur/ organları olmur*. 2. Yosunun hüceyrəsi bakteriya hüceyrəsində formalasılmış nüvənin *olması/olmaması* ilə fərqlənir. 3. *Xlorella/amöb* birhüceyrəli yosunlara aiddir. 4. Xlamidomonadada işıq qıcığını qəbul edən *qamçılardır/qırmızı “gözcükdür”*. 5. Yaşıl yosun hüceyrələrində xlorofil *xromatoforda/xloroplastlarda* yerləşir.

Öyrəndiklərinizi yoxlayın

1. Hecalardan keçilmiş mövzu üzrə anlayışları qurub onların tərifini verin:
“**spor – zoo**”, “**qot – zi**”, “**ma – xro – for – to**”, “**met – qa**”, “**rel – la – xlo**”

2. Uyğunluğu müəyyən edin:

- Xlamidomonadanın hərəkətində iştirak edir
- Yosun hüceyrəsində işığa həssas hissəcik
- Xlamidomonadaya yaşıllıq verən struktur
- Hüceyrə şirəsi ilə dolu olan hüceyrə strukturu

- Xromatofor
- Vakuol
- Qamçılardır
- “Qırmızı gözcük”

6. Çoxhüceyrəli yaşıl yosunlar

Mikroskopik yosunlarla yanaşı, uzunluğu onlarla metrə çatan yosunlar da var.

- Çoxhüceyrəli yosunlar bir hüceyrəli yosunlardan nə ilə fərqlənir?

Fəaliyyət - Laboratoriya işi. Sapşəkilli yosunların quruluşu.

Məqsəd: Sapşəkilli yosunların quruluşunun öyrənilməsi.

Təchizat: Canlı yosun (spirogira yosunu) və ya hazır preparat, mikroskop, əşya və örtük şüşələri, preparat iynəsi, pipetlər, bir stekan su.

İşin gedisi: 1. Mikroskopla yosunun yenicə hazırlanmış və ya hazır mikropreparatına baxın. 2. Yosun hüceyrəsinin qılaflına, sitoplazmasına, xromatoforuna, nüvəsinə, vakuoluna diqqət yetirin. 3. Gördüklerinizi spirogiranın böyüdülmüş şəkli ilə müqayisə edin və onun bir hüceyrəsinin strukturlarını qeyd etməklə şəklini çəkin. 4. Spirogiranın quruluşu barədə nəticə çıxarın.


Nəticəni müzakirə edin: 1. Yosunun sapı nədən təşkil olunub? 2. Spirogira yosunu xlamidomonada və ya xlorelladan nə ilə fərqlənir?

Çoxhüceyrəli yaşıl yosunlar. Çoxhüceyrəli yaşıl yosunların nümayəndələrində bədən sapşəkilli, lövhəşəkilli və ya digər formalı *tallomdan* (yun. *tallos* – cücerti) ibarətdir. Onların əksəriyyətinin toxuma və orqanları olmur. Çoxhüceyrəli yaşıl yosunlara misal olaraq durğun və sakit axan sularda rast gəlinən – *ulotriks*, *spirogira* və dənizlərdə yaşayan *ulvanı* misal göstərmək olar.

Çoxhüceyrəli yaşıl yosunların quruluşu

Ulotriksin tallomu sapşəkilli olub, bir cərgədə düzülmüş çoxlu hüceyrələrdən ibarətdir. Aşağıda yerləşən hüceyrəsi vasitəsilə substrata birləşir.


Ulotriks



1. Qilafl. 2. Sitoplazma.
3. Nüvə. 4. Qapanmayan halqaşəkilli xromatofor.

Spirogira yosununun isə sapları heç yerə birləşmir. Suda passiv üzən pambığabənzər yaşıl topalar şəklində olur. Uzunsov və üzəri seliklə örtülmüş hüceyrələrə malikdir.

Spirogira



Ulva
Ulvanın tallomu lövhəşəkilli, parlaq-yaşıl rəngli olub, kənarları burulmuşdur. Tallomun alt hissəsində suyun dibinə yapışmaq üçün qısa "saplaq" olur. Xəzər dənizində də rast gəlinir.



Çoxhüceyrəli yaşıl yosunların çoxalması. Çoxhüceyrəli yaşıl yosunlar da qeyri-cinsi və cinsi yolla çoxalır.

Ulotriks yosununun çoxalması. Ulotriksin substrata yapışan hüceyrəsindən başqa hər bir hüceyrəsi dördqamçılı hərəkətli zoospor əmələ gətirə bilir. Onlar suya çıxaraq üzür və əlverişli yer taparaq suyun dibinə çökür. Bölünərək yeni yosun saplarına başlangıç verir.

Qeyri-cinsi çoxalma bəzən sapın təsadüfən hissələrə parçalanması – vegetativ yolla da baş verir.


Çoxhüceyrəli yaşıl yosunların çoxalması

Qeyri-cinsi çoxalma

Cinsi çoxalma

Ulotriks yosununun çoxalması

1. Qametlərin yaranması.
2. Qametlərin birləşməsi.
3. Ziqot.
4. Qamçısız sporlar.
- 5-6. Yetkin yosun.
7. Zoosporun yaranması.
8. Zoosporlar.
9. Yeni yosun.



Əlverişsiz şəraitdə ulotriks yosunu çoxlu miqdarda ikiqamçılı kiçik qametlər əmələ gətirir. Onlar suya çıxaraq eyni növə mənsub başqa fərdin qametləri ilə cüt-cüt birləşir və mayalanma baş verir. Mayalanmadan sonra qalın qılaflı ziqot əmələ gəlir. Əlverişli şəraitdə ziqot 4 ədəd qamçısız sporlara bölünür. Onların hər birindən yeni ulotriks yosunları əmələ gəlir.

Spirogirada isə cinsi proses konyuqasiya (lat. *conjugatio* – birləşmə) yolu ilə baş verir. Bu zaman iki yosun tallomu bir-birinə yaxınlaşır. Onların hüceyrələrinin möhtəviyyatları bir-birinə qarışır. Nüvələri birləşir və nəticədə ziqot əmələ gəlir. Ziqotdan yeni spirogira sapi inkişaf edir.

Ulva yosunu da qeyri-cinsi və cinsi yolla çoxalar.

Öyrəndiklərinizi tətbiq edin

Düzgün fikirləri müəyyən edin: a) Çoxhüceyrəli yosunların bədəni tallom şəklindədir. b) Yosunların hamısında toxuma və orqanlar olmur. c) Qidalanma xarakterinə görə əksər yosunlar avtotrofdur. d) Yosunların hüceyrəsinin formaslaşmış nüvəsi olur. e) Yosunlar əlverişsiz şəraiti spor halında keçirir.

Öyrəndiklərinizi yoxlayın

1. Düzgün variantı seçin:

- Çoxhüceyrəli yosunların bədəni *gövdə* və *yarpaqlardan/tallomdan* təşkil olunub.
- Ulva/xlorella* bir Hüceyrəli yosunlara aiddir.
- Yaşıl yosunların hüceyrələrində xlorofil *xromatoforda/vakuolda* yerləşir.
- Spirogira/ulotriks yosunu tallomun aşağı hissəsi ilə substrata birləşir.

2. Cədvəli doldurun:

Hüceyrəsinin quruluşu, qidalanması, yaşayış mühiti, orqan və toxumaları	Yosunlar	Çiçəkli bitkilər
Nüvə Qilaf Sitoplazma Xlorofil	?	?
Əsas qidalanma tipi	?	Avtotrof
Yaşayış mühiti	?	?
Orqanlar		+

7. Qonur və qırmızı yosunlar. Yosunların əhəmiyyəti

Qırmızı və qonur yosunlara dəniz və okeanlarda daha çox rast gəlinir. Suyun içərisində cəngəlliklər yaradan belə yosunları bəzən "canlı manəə" də adlandırırlar. Bu yosunlar gəmi pərlərinə ilisərək onun hərəkətində çətinliklər yaradır.

- Qırmızı və qonur yosunlar yaşıl yosunlardan nə ilə fərqlənir?

Fəaliyyət

Şəkildəki yosunları bir neçə əlamətə görə qruplaşdırın.



Porfira Makrosistis

Fillofora

Laminariya

Rodimentiya

Fucus

Nəticəni müzakirə edin: 1. Qruplaşdırığınız bitkilərin hansı oxşar cəhətləri var? 2. Hansı əlamətlərinə görə yosunları ibtidai bitkilərə aid edirlər?

Qonur və qırmızı yosunların əksəriyyəti dərin sularda yaşayan dəniz bitkiləridir. Nümayəndələri mikroskopik ölçündən nəhəng formalara qədər olur. Tallomları sapşəkilli, kürəşəkilli, lövhəşəkilli və s. olur. Yosun-

lar suyun dibinə sapşəkilli çıxıntılarının – *rizoidlərin* (yun. *rizo* – kök, *eydos* – bənzər) və ya tallomun aşağısında olan lövhəşəkilli çıxıntılarının köməyi ilə birləşir. Qonur və qırmızı yosunlar avtotrof yolla qidalanır və suda həll olmuş oksigenlə tənəffüs edir.

Qonur yosunlar. Tallomu sarımtıl-qonur rənglidir. Tallomunun qonur rəngli olmasının səbəbi hüceyrələrinin xromatoforunda yaşıl piqment olan xlorofillə yanaşı narıncı, sarı və qonur piqmentlərin də olmasıdır. Laminariya (“dəniz kələmi”) – qonur yosunların geniş yayılmış nümayəndəsidir. Tallomu lentşəkilli olub rizoidlər vasitəsilə suyun dibinə yapışır.

Qırmızı yosunlar. Qonur yosunlardan fərqli olaraq, qırmızı yosunların hüceyrələrində xlorofildən başqa qırmızı və göy piqmentlərə də rast gəlinir. Tallomun rəngi piqmentlərin nisbətində asılıdır. Qırmızı piqmentin suyun dərin qatlarına keçən işıq şüalarını qəbul etmək qabiliyyəti bu yosunlara 200 m və daha dərinlikdə yaşamalarına imkan verir. Dərinlik artdıqca tallom daha da qırmızı olur. *Porfira* – qırmızı yosunların geniş yayılmış nümayəndələrindəndir.

Yosunların təbiətdə və insan hayatında əhəmiyyəti. Yosunlar sudan karbon qazını udaraq suyu oksigenlə zənginləşdirir və suda yaşayan orqanizmlərin tənəffüsünü təmin edir. Onlar bəzi balıqların və su heyvanlarının qidasını təşkil edir. İnsanlar qida kimi laminariyadan, ulvadan və porfiradan istifadə edirlər. Yosunlardan sənayedə yod, kalium duzları, sellüloza, spirt, sirkə turşusu və digər məhsullar istehsal olunur.

Qırmızı və qonur yosunlardan alınan *aqar-aqar* maddəsindən isə qənnadı sənayesində, mikrobiologiyada istifadə edilir. Bəzi yosunlardan təbabətdə dərman kimi, məsələn, laminariya yosunundan sarılıq, raxit və s. xəstəliklərin müalicəsində istifadə olunur.

Öyrəndiklərinizi tətbiq edin

Uyğunluğu müəyyən edin: 1. Toxuma və orqanlara bölnüməmiş yosun bədəni. 2. Yosunlarda fotosintezi təmin edən hüceyrə strukturu. 3. Qonur yosun. 4. Yosunu sualtı obyektlərə birləşdirən sapşəkilli çıxıntılar. 5. Daha dərində yaşayan yosunlar. 6. Fotosintezdə iştirak edən yaşıl piqment.

- a) Rizoidlər
- b) Qırmızı yosunlar
- c) Laminariya
- d) Xromatofor
- e) Xlorofil
- f) Tallom

Öyrəndiklərinizi yoxlayın

1. Səhv fikirləri düzəldin:

- a) Qırmızı yosunlarda xlorofil olmur
- b) Xlorella suda həll olmuş oksigendən istifadə edir
- c) Spirogiranın xromatoforu kasaşəkillidir
- d) Laminariyadan qida kimi istifadə olunur

2. Yosunların təbiətdə və insan hayatında əhəmiyyəti barədə elektron təqdimat hazırlanın.

8. Ali sporlu bitkilər. Mamırlar şöbəsi

Mamırlar insanlara daha az tanış olan bitkilər qrupudur. Onlar torpağı, bitkilərin gövdəsini və ya daşların üzərini yaşıl xalı kimi örtür. Əksəriyyəti kiçik ölçülüdür. Hündürlüyü bir neçə santimetredən çatır. Onların toxumları, çiçək və meyvələri olmur.

- Mamırlar barədə nə bilirsiniz?

Ali bitkilərin xüsusiyyətləri. Ali bitkilər ibtidai bitkilərdən orqanların olması ilə fərqlənir. Hər bir orqan müəyyən funksiyaları yerinə yetirir. Orqanlar bu funksiyaları təmin edən toxumalardan təşkil olunub.

Ali bitkilər iki böyük qrupa – *sporlu* və *toxumlu bitkilərə* bölünür. *Mamırlar* – sporlu bitkilərə aiddir.

Fealiyyət – Laboratoriya işi. Mamırların xarici quruluşu

İşin məqsədi: Quş mamırının və sfaqnumun quruluş xüsusiyyətlərinin öyrənilməsi.


Təchizat: Quş mamırının və sfaqnumun herbariləri və şəkilləri.

İşin gedisi: Mamırların herbarisine və şəkilərinə diqqətlə baxıb, onların xarici görünüşünü verilmiş plan üzrə təsvir edin: ölçüsü; gövdəsi; yarpaqları; rizoidləri; sporlu qutucuğu; qutucuğun ayaqcığı

Nəticəni müzakirə edin:

1. Bu bitkilərin ümumi və fərqli cəhətləri hansılardır?

2. Hansı əlamətlərinə görə mamırları ali bitkilərə aid edirlər?



Mamırlar. Mamırlar rütubətsevən bitkilərdir. Onlara, əsasən, bataqlıqlarda, rütubətli çəmənliklərdə, meşələrin kölgəli yerlərində rast gəlinir. Yosunlardan fərqli olaraq, mamırların eksəriyyətinin gövdə və yarpağı olur. Mamırların kökü olmur. Onların bəziləri gövdələrini rizoidlərin köməyi ilə torpağa bərkidir, su və mineral duzları udur. Mamırlar avtotrof orqanizmlərdir. Onların xloroplastları yaxşı inkişaf etmişdir. Sporlar vasitəsilə çoxalır.


Yaşıl quş mamarı. Çoxillilik bitkidir. Bataqlıqlaşmış və nəm yerlərdə rast gəlinir. Gövdəsi dik qalxır, budaqlanmır, üzərində sıx yerləşən və ucu şış yarpaqlar olur. Bitkini torpağa gövdənin aşağı hissəsində yerləşən nazik sapşəkilli rizoidlər bərkidir. Quş mamarı bədən səthi ilə atmosferin rütubətindən də istifadə edə bilir və öz çəkisindən təxminən 4 dəfə çox su udur.

Sfaqnum (yun. *sphagnos* – süngər). Meşə və bataqlıqlarda budaqlanmış gövdəsi olan *sfaqnuma* təsadüf edilir. Yetkin bitkinin rizoidi olmur. Gövdə və yarpaqlarında fotosintez prosesini həyata keçirən xloroplast-

lara malik hüceyrələrlə yanaşı, içərisi boş, ölü iri hüceyrələrə də rast gelir. Yarpaq və gövdədə olan ölü hüceyrələrin hesabına sfaqnum öz çəkisindən 20-25 dəfə çox su uda bilir. Nəticədə sfaqnum bitən torpaq tədricən bataqlığa çevrilir. Belə şəraitdə digər bitkilər yaxşı inkişaf edə bilmir. Bataqlıqlarda sfaqnum bakteriyaların inkişafına mane olan maddələr ifraz edir. Ona görə də bataqlığa düşmüş orqanizmlərdə cürümə prosesləri zəif gedir.

Sfaqnumun gövdəsi hər il 2-3 sm böyüyür. Eyni zamanda, gövdənin aşağı hissəsi tədricən məhv olur. Tələf olmuş hissə oksigen az olan yerdə yavaş-yavaş parçalanır və *torfa* çevrilir.

Sfaqnum mamırının yarpaq hüceyrəsi



Öyrəndiklerinizi tətbiq edin

Çox hüceyrəli yosunun və mamırın quruluşunu müqayisə edin. Əlamətlərin olub-olmamasını “+” və ya “-” ilə işarə edərək, cədvəli doldurun.

Quruluş hissələri	Yosun	Mamır
Tallom		
Gövdə		
Yarpaq		
Rizoidlər		
Kök		

Öyrəndiklerinizi yoxlayın

1. Düzgün variantı seçin: a) Mamırlar ali bitkilərə aiddir. Onların *rizoidləri/kökləri* olur. b) Yetkin sfaqnum mamırı/quş mamırı torfun yaranma mənbəyidir. c) Yetkin sfaqnum quş mamırından yarpaqların/rizoidlərin olmaması ilə fərqlənir. d) Ölü hüceyrələrin hesabına sfaqnum suyu bədəninə hopdurur/qidalı maddələri ötürür.

2. Suallara cavab verin: a) Sfaqnum mamırının yarpaqlarının, quş mamırından fərqli olaraq, ağımtıl rəngdə olmasının səbəbi nədir? b) Mühərribə zamanı pambıq çatışmayanda həkimlər yaraları sarımaq üçün quru sfaqnum mamırından istifadə edirdilər. Bu zaman bitkinin hansı xüsusiyyətləri nəzərə alınır?

9. Mamırların çoxalması və əhəmiyyəti

Yaponiyanın qədim paytaxtı Kioto şəhərində çoxlu sayıda cəlbedici mamır bağlarına rast gəlmək olar. Belə bağlar yapon ənənələrinin ayrılmaz hissəsinə çevrilmişdir. Yaşıl məxmərə bənzəyən mamır örtüyü burada daş körpülərin və kiçik adacıqların üzərini bəzəyir.

- Mamırların təbiətdə əhəmiyyəti nədir?

Fəaliyyət - Laboratoriya işi. Quş mamırının qutucuğunun quruluşu


İşin məqsədi: Qutucuğun quruluşunun öyrənilməsi.

Təchizat: Quş mamırının qutucuğu və ya hazır preparat, lupa, preparat iynələri.

İşin gedisi: 1. Quş mamırına lupa ilə diqqətlə baxıb, içərisində sporlar olan qutucuğu tapın və şəklini çəkin. 2. Qutucuğu əzərək lupa ilə içərisindən çıxan sporlara baxın. 3. Sporların çoxlu miqdarda yaranmasının əhəmiyyəti barədə nəticə çıxarın.

Quş mamırının çoxalması. İkievli bitkidir, onun çoxalma prosesində cinsi nəsillə qeyri-cinsi nəsilləri növbələşir. Quş mamırının erkək və dişi bitkiləri yanaşı bitir və cinsi nəsil sayılır. Üzərində cinsiyət hüceyrələri əmələ gələn orqanızm cinsi, üzərində spor yaranan isə qeyri-cinsi nəsil hesab olunur.

Quş mamırının çoxalması




Mamırların təbiətdə və insan həyatında rolü. Mamırlar torpağın üzərini örtərək ora havanın keçməsini çətinləşdirir. Bu isə torpağın turşulaşmasına və bataqlıqlaşmasına səbəb olur. Sfaqnumun çürüməsi nəticəsinə torf əmələ gəlir. Torfdan insanlar yanacaq, gübrə və xalq təsərrüfatında xammal kimi istifadə edirlər. Ondan, həmçinin, ağaç spirti, plastmas, izolyasiya materialı, qətran və digər qiymətli məhsullar alınır.

Öyrəndiklərinizi tətbiq edin

Şəkildə dişi və erkək bitkiləri göstərin.

Rəqəmlərlə işarələnən hissələri adlandı-



Öyrəndiklərinizi yoxlayın

1. Açıq sözlərdən istifadə edərək cümlələri tamamlayın: *Qutucuq, ziqot, spermatozoid, ayaqcıq, su, protonema, yumurtahüceyrə, spor, rizoidlər.*

Erkək bitkilərin yuxarı hissəsində içində erkək qamətlər — yetişən erkək cinsiyyət orqanları əmələ gəlir. Onlar — iştirakı ilə sərbəst hərəkət edə bilir. Dişi bitkilərdə dişi cinsiyyət hüceyrəsi — yetişən dişi cinsiyyət orqanları yerləşir. Yumurta hüceyrənin mayalanması nəticəsində — yaranır. Ondan uzun — üzərində yerləşən qutucuq əmələ gəlir. Sporlar — içində inkişaf edir. Onlar yetişdikdə — qapaqcığı açılır və — tökülmür. Rütubətli torpağa düşdükdə — yaşı sap — inkişaf edir. Onun üzərində — və tumurcuqlar olur. Tumurcuqlardan cavan zoğlar inkişaf edir.

2. Yosun və mamırların oxşar və fərqli əlamətlərini qeyd edin.



10. Qıjikimilər. Qıjıların çoxalması

Qıjikimilər *ali sporlu bitkilərə* aiddir. Qədim rəvayətə görə, qızı ildə bir dəfə çiçək açır. İnsanlar məşələri gəzərək çiçəkləyən qızı axtarırdılar. İnanırdılar ki, onun çiçəyini görən xəzinə tapıb dövlətli və xoşbəxt olacaq. Bu ona görə rəvayət adlanır ki, qızı heç vaxt çiçək açmır.

- Sizcə, qızının çiçək açmamasına səbəb nədir?

Fəaliyyət – Laboratoriya işi. Qızının quruluşu

İşin məqsədi: Qızı bitkisinin quruluş xüsusiyyətlərini aydınlaşdırmaq.
Təchizat: Lupa, canlı qızı bitkisi.

İşin gedisi: 1. Qıjının zahiri görünüşünüə nəzər salın. Kökümsovun üzərindəki kökləri tapın. Bu, hansı köklərdir? 2. Yarpağın alt səthində içərisində spor olan qonur qabarcıqlara diqqət yetirin. Qıjının həyatında sporların əhəmiyyəti nədir? 3. Bitkinin şəklini çəkin və onun orqanlarının adlarını qeyd edin.

Erkək qızı




Qıjikimilərin əlamətləri. Mamırlardan fərqli olaraq, qıjikimilərin gövdə və yarpaqdan başqa inkişaf etmiş kökləri də olur. Onlar sporlar vasitəsilə çoxalır. Mayalanma prosesi, mamırlardakı kimi, suyun iştirakı ilə gedir.

Qıjikimilərin müxtəlifliyi. Qıjikimilərə *qızılar*, *qatırquyuğular* və *plauñlar* aiddir. Qədim bitkiler olan qıjikimilərə rütubətli və kölgəli yerlərdə, xüsusən meşə örtüyü altında rast gəlinir. Əksəriyyətinin gövdəsi otşəkilidir, lakin tropik Asiya, Avstraliya, Mərkəzi və Cənubi Amerika kimi zonalarda bəzi ağaçşəkilli formalara da təsadüf edilir. Qıjikimilər arasında lianlara da rast gəlinir.

Qızılar. Qızıların bədən ölçüləri bir neçə mm-dən bir neçə metrə qədər olur. Geniş yayılmış nümayəndəsi olan *erkək qızı* çoxillik bitkidir, yerüstü gövdəsi olmur. Yeraltı gövdəsi kökümsovudur. Kökümsovlardan əlavə köklər və yerüstü yarpaqlar çıxır. Erkək qızının cavan yarpaqlarının ucları spiralvari burulur və zoğ kimi uc hissədən böyür. Fotosintez nəticəsində yaranan üzvi maddələrin bir qismi kökümsovda ehtiyat halında toplanır.

Çoxalması. Qızıların çoxalması zamanı qeyri-cinsi nəsil cinsi nəsillə növbələşir. Mamırlardan fərqli olaraq, yetkin qızı bitkisi qeyri-cinsi nəsil hesab edilir. Əgər qızının yarpağına baxsaq, onun alt hissəsində kiçik, qonur qabarcıqları görmək mümkündür. Onların daxilində *sporangilər* adlanan kisəciklər yerləşir. Bunların içərisində sporlar yetişir. Yetişmiş

Qızının çoxalması



sporlar külək vasitəsilə yayılır. Cücərən spordan əlverişli şəraitdə kiçik, yaşıl rəngli cinsi nəsil – *protal* inkişaf edir.

Protal sərbəst halda yaşayır və torpağa *rizoidlər* vasitəsilə yapışır. Onun alt hissəsində yerləşən xüsusi orqanlarda spermatozoid və yumurta hüceyrə inkişaf edir. Spermatozoidlər qamçlarının köməyi ilə yağış suyu və ya şəh damcısında hərəkət edərək yumurta hüceyrə ilə birləşir. Bu zaman mayalanma baş verir və nəticədə *ziqot* əmələ gəlir. Ziqotdan inkişaf edən yeni cücerti özü fotosintez edənə qədər protalın hesabına qidalanır. Müəyyən dövrdən sonra ondan yetkin bitki inkişaf edir.

Öyrəndiklərinizi tətbiq edin

1. Uyğunluğu müəyyən edin:

- | | |
|-------------|--|
| 1. Yarpaq | A) Üzvi maddələrin bir qismini ehtiyat halında toplayır. |
| 2. Kökümsov | B) İçərisində sporlar yetişir. |
| 3. Protal | C) Alt hissəsində cinsi hüceyrələr inkişaf edir. |
| 4. Sporangi | D) Ucları spiralvari burulur və uc hissədən böyükür. |

Öyrəndiklərinizi yoxlayın

1. Təqdim olunmuş anlayışlardan bir cütünü seçib, onların arasında qarşılıqlı əlaqəsi olan cümlələrin düzəldin. *Protal, sporangi, rizoidlər, yumurtahüceyrə, sporlar, spermatozoid, ziqot*.

Məsələn, sporlar yarpağın alt tərəfində yerləşən sporangilərdə yetişir.

2. Qijinin inkişaf mərhələlərinin düzgün ardıcılığını müəyyən edin:

- A) yetkin bitki → protal → sporlar → cavan bitki
B) yetkin bitki → sporlar → protal → cavan bitki
C) protal → sporlar → yetkin bitki → cavan bitki

11. Qatırquruğular və plaunlar. Qızılımilərin əhəmiyyəti

Sporlu bitkilərin digər nümayəndləri qatırquruğu və plaunlardır. Onların sporlarından və yarpaqlarından dəri yaniqları zamanı, böyrək xəstəliklərinin müalicəsində istifadə edirlər.

- Qatırquruğu və plaunların qılıqları hansı oxşarlığı ola bilər?

Fəaliyyət – Laboratoriya işi. Qatırquruğunun quruluşu

İşin məqsədi: Qatırquruğunun quruluş xüsusiyyətlərini aydınlaşdırmaq.

Təchizat: Lupa, qatırquruğu bitkisi və ya onun herbarisi.

İşin gedisi: 1. Qatırquruğunu diqqətlə nəzərdən keçirin. 2. Onun orqanlarını müəyyən edin və bitkinin şəklini çəkin. 3. Mamırlarla qatırquruğunun quruluşu arasında hansı fərqlər var?

Qatırquyuğular. Çoxillik ot bitkiləridir. Taralarda, meşə və bataqlıqlarda, adətən, nəm torpaqlarda yaşayır. Daha geniş yayılmış nümayəndəsi çöl qatırquyuğudur. Onun torpaqda budaqlanan uzun, şaxələnmiş kökümsovlu olur. Kökümsovdan iki tip zoğ – yay və yaz zoğu əmələ gəlir. *Yaşıl rəngli yay zoğu* budaqlanan bugumlu gövdəyə malikdir. Onun hər bugumundan üzərində pulcuqşəkilli yarpaqlar olan budaqcıqlar çıxır. *Yay zoğu* fotosintez edir və onun kökümsovunda ehtiyat qida maddəsi toplanır. Yay zoğu quruduqdan sonra kökümsovlar qışlayır. Yazda onlardan qonur rəngli yaz zoğları inkişaf edir. Onlar fotosintez etmir və kökümsovlarında toplanmış ehtiyat qida maddəsinin hesabına qidalanır. Qonur zoğların təpəsində spordaşıyan sünbülcükklər əmələ gəlir. Sünbülcükklərdə sporlar yetişir. Yetişmiş sporlar külək vasitəsilə ətrafa səpələnir.

Plaunlar. Əsasən, iynəyarpaqlı meşələrdə rast gəlinir. Çoxillik və həmişəyaşıl bitkidir. Geniş yayılmış nümayəndəsi *sancaqşəkilli plaundur*. Onun uzun və sürünen gövdəsi dik qalxan və haçavarı budaqlanan budaqcıqlar əmələ gətirir. Gövdəsi başdan-başa açıq-yaşıl rəngli kiçik yarpaqcıqlarla örtülür. Plaunun dikduran gövdəsində yayda kiçik və sarı sporlar yaranır. Sporlar küləklə ətrafa yayılır. Plaunların bir çox növləri azsaylıdır və qorunur.

Qatırquyuğular və plaunlarda mayalanma, qızılarda olduğu kimi, suyun iştirakı ilə gedir.

Qıjikimilərin əhəmiyyəti. Məhv olmuş qədim qıjikimilərin qalıqlarından daş kömür yataqları əmələ gəlmışdır. Daş kömürdən yanacaq kimi istifadə edilir. Ondan, həmçinin, metaləritmədə istifadə edilən koks, anilin boyası, ətriyyat sənayesində istifadə olunan maddələr və s. alınır. Qıjikimilərdən həm də dərman bitkisi kimi istifadə edilir. Məsələn, təbabətdə qızıların kökümsovundan qurd xəstəliklərinin müalicəsində, çöl qatırquyuğundan isə böyrək xəstəliklərinin müalicəsində və qankəsici kimi istifadə olunur.

Öyrəndiklərinizi tətbiq edin

Səhv cümlələri müəyyən edin: 1. Erkək qızının yarpaqları, kökümsovlu gövdəsi, kökləri və rizoidləri olur. 2. Çöl qatırquyuğunun sporları yaz zoğları üzərində əmələ gəlir. 3. Çöl qatırquyuğu birillik bitkidir. 4. Daş kömür yataqları məhv olmuş qədim qızıların qalıqlarından əmələ gəlmışdır. 5. Mamırların, plaunların, qatırquyuğuların və qızıların cinsiyyətli çoxalmasında əsas amil suyun olmasıdır.



Çöl qatırquruğu



Sancaqşəkilli plaun

Öyrəndiklərinizi yoxlayın

1. Bitki ilə bitki qrupları arasında uyğunluğu müəyyən edin: 1. *Ulva*, 2. *Sfaqnum*, 3. *Xlamidomonada*, 4. *Qatırquyruğu*, 5. *Erkək qılı*, 6. *Plaun*, 7. *Quş mamırı*, 8. *Spirogira*, 9. *Laminariya*, 10. *Xlorella*.


A) Qızıkimilər; B) Mamırlar; C) Yosunlar.

2. Bitki qruplarına uyğun gələn termin və anlayışların nömrələrini cədvəlin müvafiq sütunlarına yazın: 1. Kökümsov, 2. Protonema, 3. Tallom, 4. Sporangi, 5. Zoosporlar, 6. Xromatofor, 7. Qutucuq, 8. İşığahəssas gözcük, 9. Spordaşıyan sünbülçük.

Yosunlar	Mamırlar	Qızıkimilər
----------	----------	-------------

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Şəkildə gördünüz hansi yosundur? Rəqəmlərlə onun hansı hissələri göstərilmişdir?



- 1 —
2 —
3 —

2. Düzgün anlayışları seçin: 1) Mamırın qeyri-cinsi və cinsi nəslə ayrılmışda inkişaf edir. 2) Yetkin sfaqnum bitkisinin rizoidləri olmur. 3) Qızının cavan yarpaqlarının ucu spiralvari burulmuşdur. 4) Qatırquyruğular birillik bitkilərdir. 5) Bitkilərin eksəriyyəti heterotrof hesab olunur.

3. Spirogira, sfaqnum və qatırquyruğu bitkiləri üçün ümumi əlaməti göstərin: A) rizoidlərin olması, B) köklərin olması, C) gövdənin olması, D) sporlarla çoxalma, E) toxumla çoxalma.

4. Göstərilən əlamətlərin hansıları yetkin mamırlar və ya qızıkimilər üçün səciyyəvidir?

Mamırlar

Qızıkimilər

1) Gövdəsi torpağa rizoidlər vasitəsilə bərkidilir. 2) Kökümsov torpaqda yerləşir. 3) Sporları qutucuqda əmələ gəlir. 4) Sporları yarpağın alt tərəfində yerləşən sporangilərdə yaranır. 5) Spordan cürcəti inkişaf edir. 6) Torpağın batqlılaşmasına səbəb olur. 7) Mayalanmadan sonra ziqotdan xüsusi orqan – qutucuq inkişaf edir.

5. Cədvəli tamamlayın:

Yosunların əhəmiyyəti

Təbiətdə	İnsan həyatında

3-cü fəsil

Toxumlu bitkilər

12. Çilpaqtoxumlular şöbəsi

Şam ağacı latınca “*pinus*” adlandırılır. Onun mənəsi isə “*qaya*” deməkdir. İynəyarpaqlı şam, həqiqətən də, dözümlü və möhkəm ağacdır. Onun torpaqda şaxələnən güclü kök sistemi yağış sularının torpağı yuyub aparmasının qarşısını alır və bitkinin güclü küləklərə davam gətirməsinə şərait yaratdır.

- İynəyarpaqlı ağacların daha hansı xüsusiyyətləri sizə tanışdır?

Fəaliyyət – Laboratoriya işi. Şam ağacının yarpaq və qozasının ümumi quruluş xüsusiyyətləri

İşin məqsədi: Şam ağacının yarpağının və qozasının quruluşunun aydınlaşdırılması.

Təchizat: Şam ağacının budağı, qozaları, lupa, xətkəş.

İşin gedisi: 1. Şam ağacının yarpağını və qozasını nəzərdən keçirin. Onları ölüçün və rənginə diqqət yetirin. Yarpağın formasını və zoğun üzərində yerləşmə qaydasını müəyyən edin. 2. Qozaların xarici görünüşünə və qozada pulcuqların yerləşməsinə diqqət yetirin. Müşahidələrinizə əsasən əldə etdiyiniz məlumatları cədvəldə qeyd edin.

Xüsusiyyətləri	Yarpaq	Qoza
Ölçüsü		
Rəngi		
Forması		
Zoğ üzərində yerləşməsi		

Nəticəni müzakirə edin:

Şam ağacı çinar, palid, alma kimi ağaclarдан nə ilə fərqlənir?



Toxumlu bitkilərin ümumi əlamətləri. Mamır və qızıkimilərdən fərqli olaraq, toxumlu bitkilər toxumla çoxalır. Onların toxumlarında rüseyim ehtiyat qida maddəsi ilə təmin olunur və əlverişsiz şəraitdən toxum qabığı ilə mühafizə edilir. Toxumlu bitkilərə *çilpaqtoxumlular* və *örtülütoxumlular* aididir.

Çilpaqtoxumlular. Ağac və kolşəkilli nümayəndələri mövcuddur. Əksəriyyətinin yarpaqları nazik iynəşəkilli və ya pulcuqşəkilli (sərv və tuyu ağaclarında), bəzilərində isə (gingko) enliyarpaqlıdır. Onların budaqlarında şəklini dəyişmiş, zoğ hesab edilən qozalar olur. Qozalarda toxumlar yetişir. Toxumlar qoza pulcuqlarında çilpaq yerləşdiyinə görə çilpaqtoxumlular adlandırılır. Çilpaqtoxumluların nümayəndələrinə *adi şam*, *Eldar şamı*, *kükñar*, *qaraşam*, *Sibir şamı*, *ardic*, *sərv* və s. kimi bitkilər aididir.

Adı şam – quraqlığa davamlıdır. Gövdəsindəki qısa zoğlar üzərində cüt-cüt yerləşən iynəşəkilli yarpaqları xaricdən möhkəm dəriciklə ortülü-müsədür. Dəricikdə ağızçıqların sayı az olduğundan yarpaqları suyu qənə-ətlə buxarlandırır. Yarpaqları 2-3 il yaşayır, sonra qısa zoğlarla birlikdə töküür. Şam ağacı işıqsevəndir. Qumlu, bataqlıq və çürüntüsü az olan torpaqlarda bitə bilir. Şamlarda kök sistemi yaxşı inkişaf etmiş olduğundan kökü torpağın dərinliyinə gedir.



Adi şam



Adi küknar



Eldar şamı

Adi küknar – kölgəyədavamlı və rütubətsevəndir. İynəşəkilli yarpaqları adi şam yarpaqlarından qısa olur və 5-7 il yaşayır. Əsasən, qida maddələri ilə zəngin olan torpaqlarda bitir. Onun kökü torpağın dərinliyinə getmir, yan kökləri torpağın üst qatlarına yayılır.

Eldar şamı – quraqlığa düzümlüdür. Torpağın münbütliyinə tələbkar deyil. Adi şamdan fərqli olaraq, qollu-budaqlıdır və iynə yarpaqları 2-3 dəfə uzundur. Azərbaycanda küçə və parkların yaşıllaşdırılmasında geniş istifadə edilir.

Hazırda çilpaqtoxumlardan qaraçöhrə, Eldar şamı, qarmaqvari şam və ardıcın bəzi növləri “Qırmızı kitab”a salınmışdır. Onların qorunması və çoxaldılmasına diqqət yetirmək lazımdır.

Öyrəndiklərinizi tətbiq edin

Düzgün cavabları qeyd edin:

- Yalnız çilpaqtoxumlu bitkilərdə şəklini dəyişmiş zoğ – qoza olur.
- Qiçıkimilər çilpaqtoxumlardan daha yüksək inkişaf səviyyəsinə malikdir.
- Şam ağacının iynəşəkilli yarpaqları 1 il yaşayır.
- Küknar meşələri qaranlıq, şam meşələri isə işıqlı olur.
- Çilpaqtoxumluların meyvəsi qoza adlanır.
- Eldar şamı torpağa çox tələbkardır.

Öyrəndiklərinizi yoxlayın

1. Cədvəli doldurun:

Müqayisə olunan əlamətlər	Şam	Küknar
1. İşığa münasibəti		
2. Torpağa və rütubətə tələbkarlığı		
3. İynəyarpaqların yaşama müddəti		

- Üç doğru cavabı seçin:** Çilpaqtoxumlular üçün nə səciyyəvidir? A) Toxumla çoxalma. B) Qozaların olması. C) Əksəriyyətində iynəşəkilli yarpaqların olması. D) Əksəriyyətində saplaqlı yarpaq ayasının olması.
- Verilmiş plan üzrə “çilpaqtoxumluların müxtəlifliyi” barədə təqdimat hazırlanıy়.

Adı	Yayılması	Xüsusiyyətləri	Foto (şəkil)

13. Çılpaqtoxumluların çoxalması və əhəmiyyəti


İri şam ağacları ilə əhatələnmiş məktəb həyətində şagirdlər yaz yağışından sonra yaranmış və səthi qəribə sarımtıl tozla örtülmüş gölməçələri gördükdə təəccübəndlərilər. “Bəlkə kükürd yağışı yağmışdır?” – deyə kimsə dilləndi. Şagirdlərin heç biri bunun səbəbini aydınlaşdırıbilmədi.

- Sizcə, bu toz nədən yarana bilər?

Fəaliyyət

Şəkillərə diqqətlə baxın. Burada şam və küknar ağaclarının diş qozaları (1), qoza pulcuğu (2) və toxumları (3) göstərilmişdir. Bu bitkilərin qozalarını müqayisə edin.


– Sizcə, onların toxumları necə yayılır və yayılmaq üçün hansı uyğunlaşmalara malikdir?



Çılpaqtoxumluların çoxalması. Çılpaqtoxumluların, məsələn, adi şam ağacının çoxalması belə baş verir. Yazda birevli bitki olan şam ağacının cavan budaqlarında iki cür – diş və erkək qoza yetişir. Diş qozaların hər pulcuğu üzərində iki yumurtacıq, erkək qozada isə iki tozcuq kisi olur. Erkək qozadakı yetişmiş tozcuqlar külək vasitəsilə diş qozalarında olan yumurtacıqların üzərinə düşür. Tozlanmadan sonra diş qozanın pulcuqları qapanır. Tozlanmadan müəyyən müddət keçdikdən sonra mayalanma baş verir. Mayalanmada yalnız bir yumurta hüceyrə və spermİ iştirak edir. Yaranan ziqtardan rüseyim inkişaf edir. Qozalar yetişdikdə qonur rəng alır. Yetişmiş qozaların pulcuqları aralındıqda onun içərisindən pərdəvari qanadçığa malik toxumlar tökülr. Onlar külək vasitəsilə yayılır və əlverişli şəraitdə cürcərərək yeni bitkiyə başlangıç verirlər.


Çılpaqtoxumluların əhəmiyyəti Digər bitkilər kimi, çılpaqtoxumlular da üzvi maddə yaradır, karbon qazını udur və oksigeni buraxır. Onlar həm də havanı ozonla zənginləşdirir və havadakı bakteriyaları məhv edən xüsusi maddələr – fitonsidlər ifraz edir. Çılpaqtoxumluların eksəriyyətində kök sistemi yaxşı inkişaf etdiyi üçün torpaqların eroziyadan qorunmasında geniş istifadə edilir. Çılpaqtoxumlardan xammal kimi də istifadə olunur. Onlar tikinti materialı kimi işlədir. Gövdələrindən kim-yəvi üsulla süni ipək, kağız istehsal olunur. Bunlardan, həmçinin, skipidar, kanifol, müxtəlif vitaminlər, Sibir şamının toxumundan isə yağ alınır.

Çılpaqtoxumluların (adi şamın) inkişaf dövriyyəsi



Öyrəndiklərinizi tətbiq edin

Adi şam ağacının inkişaf dövriyyəsinin sxemini tamamlayın:



Öyrəndiklərinizi yoxlayın

1. Doğru cavabı seçin:

1. Adi şam ağacının budaqlarında *iki/üç* cür diş qozalar inkişaf edir.
2. Tozcuqlar *diş/erkək* qozalarda emələ gəlir.
3. Şamın qırmızımtıl qozaları *diş/erkək* qozalardır.
4. *Diş/erkək* qozalarda yumurtacıqlar emələ gəlir.
5. Yumurta hüceyrənin spermili mayalanmasından sonra *ziqot/qamet* emələ gəlir.

2. Suallara cavab verin:

- a) Ağciyər xəstəlikləri keçirmiş insanlara şam meşələrində yerləşən sanatori-

- yalarda istirahət etmək məsləhət görülür. Şam meşələrinin havasının müalicəvi xüsusiyəti nə ilə bağlıdır?
- b) Şam ağacının aşağı hissəsində olan budaqları tez quruyur. Amma küknar ağacında onlar uzun müddət qalır. Bunun səbəbi nədir?

14. Örtülütoxumlular şöbəsi. İkiləpəlilər sinfi

Hər il yazda meyvə ağacları çiçəkləyir. Lakin aqava adlı bitki ömründə bir dəfə çiçək açır.

- Bu bitkiləri hansı ümumi cəhətlər birləşdirir?

Örtülütoxumluların ümumi əlamətləri. Örtülütoxumluların 300 minə yaxın növü vardır. Xüsusi çoxalma orqanı – çiçəyin olmasına görə onları həm də *çiçəkli bitkilər* adlandırırlar. Örtülütoxumlular dünyanın hər yerində və müxtəlif həyat səraitlərində yayılmışdır. Ağac, kol və otşəkilli nümayəndləri mövcuddur. Örtülütoxumluların hamısının çiçəyində yumurtacığ yumurtalığın daxilində yerləşir. Dişiciyin yumurtalığından meyvə, mayalanma getmiş yumurtacığından isə toxum əmələ gəlir. Bitkilərin “*örtülütoxumlu*” adlandırılmasının əsas səbəbi, çılpaq-toxumlardan fərqli olaraq, toxumunun xaricdən meyvəyanlığı ilə örtülməsidir. Bunlarda, adətən, ikiqat mayalanma baş verir.

Örtülütoxumlular iki sinfə bölünür: *ikiləpəlilər və birləpəlilər*.

Fəaliyyət

Laboratoriya işi: İkiləpəlilərin ümumi əlamətləri

Məqsəd: Noxud bitkisi misalında ikiləpəlilərin quruluş xüsusiyyətlərinin öyrənilməsi

Təchizat: Noxud bitkisinin herbarisi və spirtdə saxlanılmış çiçəyi, isladılmış toxumu, preparat iynəsi

İşin gedisi: 1. Noxud bitkisinin herbarisini nəzərdən keçirin.

2. Onun kök sistemini və yarpağında ayanın damarlanması göstərin.

3. Noxud çiçəyinin hansı hissələrdən ibarət olmasını aydınlaşdırın.

4. Noxudun isladılmış toxumunda ləpələrin sayını nəzərdən keçirməklə onun hansı sinfə daxil olmasını müəyyən edin.


Nəticəni müzakirə edin: Noxud bitkisinin hansı əlamətlərinə görə onun daxil olduğu sinfi müəyyən etmək olar?

İkiləpəli bitkilər sinfi. Bitkilərin ikiləpəlilər adlandırılmasının əsas səbəbi toxumun rüseyimində iki ləpə yarpağının olmasıdır. İkiləpəlilərdə, adətən, mil kök sistemi olur. Sadə və mürəkkəb yarpaqlarında əsasən torvari damarlanma müşahidə edilir. İkiləpəlilərin əksəriyyətində gövdə

kambinin hesabına eninə böyük. Çiçəklərində kasa yarpağının, ləçəklərin və erkəkciklərin sayı, adətən, 4 və ya 5 üzvlü olur.

Çiçək düsturu. Bitkilərin bu və ya digər fəsiləyə aid edilməsi üçün istifadə olunan əlamətlərdən biri onun çiçəyinin quruluş xüsusiyyətləridir. Bunun üçün botanikada xüsusi şərti işarələrdən ibarət çiçək düsturundan istifadə edilir.

Çiçək düsturu (albalıda)



Çiçəyin struktur elementlərinin sayı 12-dən çox olarsa, ∞ (sonsuzluq) işarəsindən istifadə edilir.

Nümunə: albalının çiçək düsturu

$K_{(5)}L_5E_{\infty}D_1$ kimi yazılır. Bu, onu göstərir ki, onun çiçəyində 5 ədəd bitişik kasa yarpağı, 5 ləçək, çoxlu erkəcik, 1 dişicik olur.

Öyrəndiklərinizi tətbiq edin

Uyğunluğu müəyyən edin.

A) Çılpaqtoxumlular


1. Çiçək əmələ gətirmir.
2. Heyvanlarla, küləklə çarparaz və ya öz-özünə tozlanır.
3. Çiçəyində ikiqat malyanma baş verir.
4. Meyvə əmələ gətirmir.
5. Toxum meyvəyanlığı ilə mühafizə olunur.
6. Yalnız küləklə tozlanır.

B) Örtülütoxumlular


Öyrəndiklərinizi yoxlayın

1. Birləpəlilər və ikiləpəlilər üçün səciyyəvi olan əlamətləri nəzərə alaraq şəkillərin nömrələrini cədvəlin müəyyən sətirlərində yerləşdirin.


Çiçək ləçəkləri



Ləpə yarpaqları



Yarpaq damarlanması



Kök sistemləri



Əlamətlər	Birləpəlilər	İkiləpəlilər
Ləpə yarpaqları-nın sayı		
?		

2. Verilən təsvirlərə görə çiçək düsturlarını tərtib edin:

- 5 bitişik kasa yarpağı, 5 ləçək, 10 erkəcik və 1 dişicik.
- 5 bitişik kasa yarpağı, 5 bitişik ləçək, 5 erkəcik və 1 dişicik.
- 5 kasa yarpağı, 5 ləçək, çoxlu erkəcik və çoxlu dişicik.

15. İkiləpəlilər sinfi. Xaççıçəklilər və gülçiçəklilər fəsiləsi

Avropaya qırmızı turpun gətirilməsi italyan səyyahı Marko Polonun adı ilə bağlıdır. O, bu bitkinin toxumlarını Çinə səyahətdən qayidan zaman – XIII əsrin sonunda özü ilə gətirmişdi. Sonradan qırmızı turpun ağ turp, kələm və xardal kimi bitkilərlə “qohum” olduğu müəyyən edildi.

- Hansı əlamətlərə görə alimlər bu “qohumluq” əlaqələrini müəyyən etmişlər?

Fəaliyyət

A və B bitkilərinin çiçək və meyvələrini plan üzrə təsvir edin:
Çiçək: 1. Ləçəklərin sayı. 2. Dişiciklərin sayı. 3. Erkəkciklərin sayı.
Meyvə: 1. Meyvənin adı. 2. Toxumların sayı və yerləşməsi.

A və B bitkilərinin çiçək və meyvələri bir-birindən nə ilə fərqlənir?
 Bu nəyi göstərir?



Xaççıçəklilər fəsiləsi. Fəsilənin 3 minə yaxın növü var. Əksarıyyəti ot bitkisiidir. Bəzilərdə əsas kök yoğunlaşaraq meyvəköklər əmələ gətirir. Yarpaqları gövdə üzərində növbəli düzülür.

Çiçəyinin quruluşu. Ciçəkləri əksər hallarda sadə salxım çiçək qrupuna toplanır. Ciçəyinin kasa yarpaqları və ləçəkləri 4 ədəddir. Ləçəkləri xaç şəklində düzülmüşdür. 6 ədəd erkəkciyinin dördü uzun, ikisi isə qıсадır. Ətirli və nektarlı ciçəkləri həşəratla tozlanır. Meyvəsi əksərən *buynuzmeyvə* və ya *buynuzcuqdur*.

Mədəni və yabani nümayəndələri. *Mədəni nümayəndələri* ağbaş kələm, gül kələm, kolrabi kələmi, Brüssel kələmi, vəzəri, turp və s.-dir. *Yabani nümayəndələrinə* isə yabani kələm, vəzərək, çöl xardalı, quduzotu, sarılıqotu, quşəppəyi, yabani ağ turpu nümunə göstərmək olar.

Xaççıçəklilərin əhəmiyyəti. Xaççıçəklilərin bir çox mədəni nümayəndələrindən (ağbaş kələm, gül kələm, vəzəri, turp və s.) qida kimi istifadə olunur. Xaççıçəklilərin bir qismi müalicəvi xüsusiyyətə malikdir. Məsələn, quşəppəyinin yarpaqları C vitamini ilə zəngindir və qankəsici xüsusiyyətə malikdir. Ağ turpdan tənəffüs yollarının müalicəsində istifadə olunur. Bu fəsiləyə aid olan şəbbəgülünü isə gözəl görkəm və qoxusuna görə bəzək bitkisi kimi debecəirlər.

Gülçiçəklilər fəsiləsi. Fəsiləyə 3 minə qədər növ daxildir. Ağac, kol və otşəkilli nümayəndələri var. Yarpaqları sadə və ya mürəkkəb olur.

Çiçəyinin quruluşu. Ciçəkləri tək və ya qruplarda toplanır. Ciçəyinin kasa yarpaqları, ləçəkləri, adətən, 5 ədəd olur. Ləçəkləri müxtəlif rənglidir. Erkəkcikləri çoxdur. Alma, gilas, albalı kimi bitkilərin ciçəyində,

adətən 1, itburnu və çiyələkdə isə çoxlu dişicik olur. Əksərən həşəratla tozlanır.

Meyvələri. Gülçiçəklilərdə çeyirdək, fındıqça və sair kimi meyvə tipləri olur. Bəziləri, məsələn, alma, heyva, yalançı meyvə əmələ gətirir.

Mədəni və yabanı nümayəndələri. Meyvə ağaclarının bir çoxu gülçiçəklilərə aiddir. Qızılıgül və dovşanalması bəzək bitkisi kimi becərilir. Yabanı nümayəndələrinə ot bitkilərindən olan şirpəncəsi, qaytarma, çıraqlıotu, quşqonmaz və s. aiddir.

Xaççıçəklilər

Çiçək düsturu: $K_4L_4E_{4+2}D_1$

Yabanı ağ turp



Gülçiçəklilər


Çiçək düsturu:

$K_5L_5E_\infty D_1$ və ya $K_5L_5E_\infty D_\infty$

Albalı



İtburnu



Öyrəndiklərinizi tətbiq edin

Xaççıçəklilər və gülçiçəklilərə xas olan əlamətlərin nömrələrini cədvəlin uyğun xanasında qeyd edin: 1. Ciçəkyanlığı dörd kasa yarpağından və dörd ləçəkdən ibarətdir; 2. Ciçəkdə dişicikların sayı bir və ya çoxlu ola bilər; 3. Ciçəkdə çoxlu erkəkcik olur; 4. Meyvəsi buynuzmeyvə və ya buynuzcuqdur; 5. Ciçək tacı 5 eyni formalı sərbəst ləçəkdən ibarətdir; 6. Kasacıq 5 sərbəst kasayarpağıdan ibarətdir.

Xaççıçəklilər	Gülçiçəklilər

Öyrəndiklərinizi yoxlayın

1. Dərslikdəki mətndən və əlavə mənbələrdən istifadə edərək fəsiləyə aid bitkilər haqqında məlumat toplayın və adlarını uyğun xanalara yazın.

Fəsilələr	Dekorativ bitkilər	Qida bitkiləri	Dərman bitkiləri
Xaççıçəklilər			
Gülçiçəklilər			

Sinif otağınızı (mənzilinizi, bağınızı, kiçik parkı və s.) bəzəmək üçün gülçiçəklilər fəsiləsinə aid hansı dekorativ bitkilərdən istifadə etmək olar? Nəcə? Təkliflərinizi təsvir, yaxud plan şəklində təqdim edin.

16. İkiləpəlilər sinfi. Paxlalılar və badımcançıçəklilər fəsiləsi

Bu iki fəsilənin nümayəndələrindən bütün dünya xalqlarının mətbəxində istifadə olunur. Onların biri meyvəsinin tərkibində olan çoxlu bitki zülalına görə “bitki mənşəli ət”, digəri nişastaya malik gövdə yumrularına görə “ikinci çörək” adlanır.


- Sizcə, hansı bitkilərdən söhbət gedir?

Fəaliyyət

1. Cədvəli dəftərinizə köçürün, **A** və **B** bitkilərinin çiçək və meyvələrə aid olan xüsusiyyətlərini uyğun xanalarda qeyd edin.

Bitkinin adı	Çiçək			Meyvə	
	Ləçəklərin sayı	Dişiciklərin sayı	Erkəkciklərin sayı	Meyvənin adı	Toxumların yerləşməsi

2. Rəqəmlə işaret olunan bitki orqanlarının və onların hissələrinin adlarını müəyyən edin.




Paxlalılar (və ya kəpənəkçiçəklilər) fəsiləsi. Fəsiləyə 17 minə yaxın növ daxildir. Əksəriyyəti birillik və çoxillik otlar, həmçinin kol və ağac bitkiləridir. Bəzilərinin köklərində kök yumrucusuqları olur. Bu yumrusuqlar atmosfer azotunu mənimşəyən və köklərlə simbioz şəkildə yaşayan bakteriyaların hesabına yaranır. Buna görə paxlalı bitkilərin bütün orqanları azot olan maddələrlə, xüsusən zülallarla zəngindir.

Çiçeyinin quruluşu. Ciçəkləri tək və ya salxım, yaxud başçıq ciçək qrupunda toplanmışdır. Ciçəkləri əksərən kəpənəyə oxşadığından fəsiləni bəzən *kəpənəkçiçəklilər* adlandırırlar.

Kasacıq, əsasən, 5 bitişik kasa yarpağından, tacı isə 5 ləçəkdən ibarətdir. Kəpənəkşəkilli ciçəklərin ən iri sərbəst ləçəyi yelkən, iki sərbəst yan ləçək avarlar, iki bitişik ləçəklər qayıqçıq adlanır. Qayıqçığın içərisində əksər hallarda doqquzu bitişik, biri isə sərbəst yerləşən 10 ədəd erkəkcik və bir dişicik olur. Yonca və akasiya kimi bitkilər həşəratla çarpaz yolla, noxud, lobya, acıpaxla isə öz-özünə tozlanır. Fəsilənin bütün nümayəndələrində *paxlameyvədir*.

Paxlalılar fəsiləsi



Mədəni və yabani nümayəndələri. Paxlalıların mədəni nümayəndələrinə *lobya*, *paxla*, *noxud*, *mərci*, *yerfındığı*, *soya* kimi bitkilər aiddir. Yabani nümayəndələrinə isə üçyarpaq yonca, ballıyoncanı nümunə göstərmək olar.

Badımcançıçəklilər fəsiləsi. 2,5 min növü var. Əksəriyyəti ot və ya kolşəkillidir. Gövdə və yarpaqları, adətən, spesifik qoxuya malik maddə ifraz edən vəzili tükcüklərlə örtülüdür.

Çiçeyinin quruluşu. Ciçəkləri tək, bəzən isə salxım və ya süpürgə ciçək qrupuna toplanır. Ciçəkdə kasacıq 5 bitişik kasa yarpağından, tac isə 5 bitişik ləçəkdən ibarətdir. Erkəkcikləri 5 və dişicikləri 1 ədəd olur. Erkəkciklərin sapi ləçəklərə bitişmişdir. Öz-özünə və ya həşəratla tozlanırlar.

Pomidor, badımcan və bibərin meyvəsi *giləmeyvə*; tütün, tənbəki, petuniya, bat-batda isə *qutucuqdur*.

Mədəni və yabani nümayəndələri. Badımcançıçəklilərdən *kartof*, *pomidor*, *badımcan*, *bibər* – mədəni bitkilər kimi becərilir. Yabani nümayəndələri isə *quşüzümü*, *bat-bat*, *xanimotu* və *dəlibəngdir*.

Badımcançıçəklilərin gövdəsinin müxtəlif hissələrində zəhərli maddələr – alkaloidlər toplana bilir ki, bunlar da insan və heyvanlarda güclü zəhərlənmələr törədir. Alkaloidlərdən dərman maddələrinin alınmasında istifadə edilir.

Badımcançıçəklilər fəsiləsi

Çiçək düsturu K₍₅₎L₍₅₎E₍₅₎D₁

Adi kartof



Adi dəlibəng



Öyrəndiklərinizi tətbiq edin

Uyğunluğu müəyyən edin:

A. Paxlalılar

B. Badımcançıçəklilər

1. Bəzilərinin meyvələri zəhərlidir.
2. Meyvəsi giləmeyvə və ya qutucuqdur.
3. Ciçəyində bir dişicik və on ədəd erkəkcik olur.
4. Ciçək tacı kepənəyə bənzəyir və beş ədəd qeyri-bərabər ləçəkdən ibarətdir.
5. Bitkinin köklərində havadan azotu mənimsəyə bilən bakteriyalar yumruqlar əmələ gətirir.
6. Ciçəyinin bütün ləçəkləri bitişikdir.

Öyrəndiklərinizi yoxlayın

1. Cümələrdəki səhvləri düzəldin: a) Bəzi xacqıçəklilərin meyvələri zəhərlidir; b) Yonca, noxud və qırmızı turp paxlalılara aiddir; c) Kələm badımcançıçəklilər fəsiləsinin nümayəndəsidir; d) Paxlalıların ciçəyində 5 erkəkcik olur; e) Badımcançıçəklilərdə ciçək tacı dörd ləçəkdən ibarətdir.

2. Hər bir satirda “artıq” bitkini müəyyən edin. Seçiminizi əsaslandırın.

- A) Gülləm, kartof, qırmızı turp, ağ turp;
- B) Pomidor, badımcan, bibər, vəzəri;
- C) Bat-bat, tütün, akasiya, dəlibəng.

17. İkiləpəlilər sınıfı. Mürəkkəbçiçəklilər fəsiləsi

XVI əsrde gəmiləri Şimali Amerikanın cənub sahilərinə yan alan ispanlar buradakı tarlalarda qızılı rəngli qeyri-adi çiçəkləri olan bitkilər gördülər. Qızıl yataqları tapmaq ümidi ilə uzaq məsafə qət edən ispanlara elə gəldi ki, bu bitkilər qızıl yataqları üzərində bitir. Onlar dərhal həmin bitkilərin bitdikləri yerləri qazmağa başladılar. Əslində, bu “qeyri-adi” bitki tanımızda *günəbaxan bitkisi* idi.

- Xarici görünüşünə görə hansı çiçəklər günəbaxanın çiçəyinə bənzəyir?

Fəaliyyət

Bitkilərin (tanınızda) hansı fəsilələrə aid olduğunu müəyyən edin. Fəsilələrin adlarını və səciyyəvi cəhətlərini sadalayın.



Zəncirotu



Ərik



Dəvədabani



Çobanyastığı



Tütün



Astra



Noxud



Kələm

Nəticəni müzakirə edin:
Fəsiləsini müəyyən edə bilmədiyiniz bitkiləri ayırin. Bu bitkilərin hansı ümumi xüsusiyyətləri var?

Mürəkkəbçiçəklilər fəsiləsi. 25 min növü var. Əksəriyyəti otşəkilli bitkidir. Mürəkkəbçiçəklilərin bir çox növləri payızın axırlarına qədər çıçəkləyir.

Çiçəyinin quruluşu. Ciçəkləri səbət ciçək qrupunda toplanmışdır. Səbəti təşkil edən ciçəklərdə bəzən kasa yarpaqları olmur və ya tüksəkilli olub kəkil əmələ gətirir. Erkəkciklər 5 ədəddir. Onların tozluqları bitişərək içərisindən dişicik sütuncuğu keçən boru əmələ gətirir. Dişicikləri iki-ağızçıqlıdır. Mürəkkəbçiçəklilərin səbəti müxtəlif tipli ciçəklərdən təşkil oluna bilər. Əksəriyyəti həşəratlarla çarraz tozlanır. Meyvəsi – *toxumçameyvədir*. Bir çoxunun toxumçameyvələrində küləklə yayılmanı təmin edən uçağanı olur.

Mürəkkəbçiçəklilər fəsiləsi

Boruşəkilli və dilciksəkilli ciçəklərdə ciçək düsturu $K_0 L_{(5)} E_{(5)} D_1$



Boruşəkilli və dilciksəkilli (zəncirotuda) ciçəklərinin yumurtalığından tozlanmadan sonra meyvələr əmələ gəlir.

Yalançı dilciksəkilli, qıfsəkilli ciçəklərdə erkəkcik və dişicik olmur. Onlar yalnız həşəratı cəlb edir və toxum əmələ gətirmir.

Mədəni və yabanı nümayəndələri. *Mədəni nümayəndələrinə – günəbaxan, topinambur, astra, georgin* aididir.

Yabanılara isə zəncirotunu, göyçiçəyi, çobanyastığını, dəvədabanını və s. nümunə göstərmək olar.

Günəbaxanın yağından qida kimi və müxtəlif sənaye sahələrində istifadə olunur. Mürəkkəbçiçəklilərin *aptek birəotu, üçbarmaq, andız* kimi nümayəndələri dərman bitkiləri hesab olunur.

Georgin, astra, payızgülü isə bəzək bitkisi kimi becərilir.

Öyrəndiklərinizi tətbiq edin

Mürəkkəbçiçəkliləri səciyyələndirən əlamətləri müəyyən edin:

1. Növ sayı:	17 000; 3 000; 3 200; 25 000.
2. Çiçəyin quruluşu:	
a) Kasayarpaqlarının sayı:	4 bitişik; 5 bitişik; 5 sərbəst; kasacıq inkişaf etməyib və ya kəkil əmələ gətirib.
b) Ciçək tacı:	5 sərbəst ləçək; 4 sərbəst ləçək; borucuq əmələ gətirən 5 bitişik ləçək.
c) Erkəkciklər:	6; 5; ∞
d) Dişicik:	1; ∞
3. Meyvə:	Paxla, giləmeyvə; qutucuq; toxumça; buynuzmeyvə
4. Ciçək qrupu:	Salxım; səbət; tək ciçəklər

Öyrəndiklərinizi yoxlayın

- Bitkilərin siyahısından mürəkkəbçiçəklilərə aid olanları seçin. **Xardal, günəbaxan, itburnu, kartof, noxud, üçyarpaq yonca, göyçiçək, zəncirotu, petuniya, ağ turp, akasiya, çiyələk, dəvətikanı, moruq, bat-bat, dəvədabani, albali.**
- Dərslikdəki mətndən və əlavə mənbələrdən istifadə edərək mürəkkəbçiçəklilər fəsiləsinə aid bitkilər haqqında məlumat toplayın və adlarını uyğun xanalara yazın.

Dekorativ bitkilər	Qida bitkiləri	Dərman bitkiləri

18. Birləpəlilər sinfi. Taxıllar və zanbaqlar fəsiləsi

Buğda qədim Mesopotamiya, Yunanistan, Misir, Babilistanda əsas sərvətlərdən biri hesab olunurdu. Qədim dövrlərdən qalan bir çox rəsmi lərdə taxila olan münasibət təsvir edilir. Elə bu gün də çörək müqəddəs sayılır.

- Nə üçün taxıl bitkiləri tarixən müqəddəs hesab olunur?

Fəaliyyət

Şəkillərə baxaraq cədvəli tamamlayın. Sual (?) işarəsinin yerinə müvafiq məlumatları yazın.

* sadə
çiçəkyanlığı
Ç hərfi ilə
işarə olunur



	Taxillar fəsiləsi	Zanbaqlar fəsiləsi
Yarpağın damarlanması		
Çiçəyin quruluşu və düsturu	2 çiçək pulcuğu, 2 çiçək pərdəsi, 3 erkəkcik və 1 ikiağızçıqlı dışicik. $C_{(2)+2}E_3D_1$	6 yarpaqcıq, ?erkəkcik, ?dışicik $C_{3+3}E_2D_2$
Meyvəsi	?	qutucuq
Nümayəndələri	?	?

Nəticəni müzakirə edin: Bu iki fəsilənin nümayəndələri ikiləpəlilərdən
nə ilə fərqlənir?

Birləpəlilər sinfi. Toxumlarının rüşeymində bir ləpə yarpağı və bitkidə saçaqlı kök sistemi olur. Sadə yarpaqları paralel və ya qövsvari damarlanır. Ciçəkləri, adətən, 2 və ya 3 üzvlü olur. Gövdələri, əsasən, bugum-arası hüceyrələrinin bölünməsi hesabına böyükür. Birləpəlilər sinfinə taxillar, zanbaq və digər fəsilələr aiddir.

Taxillar fəsiləsi. Fəsilə 8000-ə qədər növü əhatə edir. Əksəriyyəti ot bitkisidir. Gövdələri bugumluudur. Bir çoxunda, məsələn, buğda, çovdar, pişikquyruğu da gövdədə bugumarasının içərisi boş olur. Belə gövdələrə *küləş gövdələr* deyilir. Lakin bəzi taxillarda, məsələn, qarğıdalı və şəkər qamışında bugumarası toxuma ilə doludur. Taxilların yarpaqları uzun və nazikdir. Paralel damarlanmışdır və gövdə bugumunu əhatə edən *qın* əmələ gətirmişdir.

Çiçəyinin quruluşu. Taxillarda çiçək qrupu – *mürəkkəb sünbül*, *mürəkkəb qıça* və ya *süpürgədir*. Sünbül sünbülcükldən təşkil olunmuşdur. Müxtəlif taxillarda hər sünbülcükdə ciçəklərin sayı müxtəlif olur.

Əksər taxillarda çiçəklər 2 çiçək pulcuğu, 2 bitişik çiçək pərdəsi, 3 erkəkcik və bir ikiağızçıqlı dışicikdən ibarətdir. Meyvəsi *dənmeyvədir*.

Mədəni və yabanı nümayəndələri. Ən çox təsərrüfat əhəmiyyətli taxillara buğda, çovdar, qarğıdalı, arpa, vələmir və çəltik aiddir. Bunlar qədim dövrlərdən becərilir. Dənmeyvələri, əsasən, nişasta və zülalla zəngindir. Yabanı nümayəndələrinə ceyranotu (şiyav), hind darısı, bambuk, çayır və ayrıqotunu misal göstərmək olar.

Zanbaqlar fəsiləsi. Növ sayıları 4000-ə çatır. Əksəriyyəti çoxillik soğanaqlı otlardır. Bəzi növlərində, məsələn, aloe və inciçiçeyində kökümsov olur. Soğanaq və kökümsovlarında yeni zoğların inkişafı üçün ehtiyat qida maddəsi toplanır. Fəsilənin bir çox nümayəndələri səhra və ya yarımsəhralarda yaşamağa uyğunlaşmışdır.

Çiçəyinin quruluşu. Bəziləri təkcicəkli olsa da, digərlərində çiçəklər qrup halındadır. Məsələn, dağlaləsində tək, may inciçiçeyində çiçəklər sadə salxım, soğan və sarımsaqda isə sadə çətir çiçək qrupuna toplanmışdır. Çiçəkyanlığında əlvən rəngli yarpaqcılqları və erkəcikləri 6 ədəd olmaqla 2 cərgədə – üçü xaricdə və üçü daxildə düzülmüşdür. Ciçəyin mərkəzində 3 ağızçıqlı iri dişicik olur. Əksərən həşəratla tozlanır.

Əksər nümayəndələrində meyvələr *qutucuq*, bəzilərində, məsələn, inciçiçeyində *giləmeyvədir*.

Mədəni və yabani nümayəndələri. Bir çox zanbaqlar mədəni bitkilər kimi yetişdirilir. Bunlara soğan, sarımsaq aiddir. Bəziləri, məsələn, dağlaləsi dekorativ bitki kimi becərilir. Zanbaqkimilər arasında qarğagözü, may inciçiçəyi kimi zəhərli nümayəndələrə də rast gəlinir. Bunlardan dərman kimi istifadə edilir.

Taxıllar fəsiləsi

Taxılların ümumi çiçək düsturu.
 $C_{(2)+2}E_3D_1$

Buğda Sünbülcük



Zanbaqlar fəsiləsi

Çiçək düsturu
əsasən
 $C_6E_6D_1$

Dağlaləsi Qutucuqmeyvə



Inciçiçəyi

Giləmeyvə



Öyrəndiklərinizi tətbiq edin

Taxıllar və zanbaqkimilər fəsiləsinə aid olan əlamətlərin nömrələrini seçib yazın:

1. Kiçik çiçəklər sünbül çiçək qrupunda birləşir;
2. Ciçəkdə 1 dişicik və 6 erkəkcik olur;
3. Yarpaqları qızıl əmələ gətirir;
4. Meyvəsi dənmeyvədir;
5. Meyvəsi giləmeyvə və ya qutucuqdur;
6. Ciçəyinin 2 pulcuğu, 3 erkəcisiyi və 1 dişiciyi olur;
7. Ciçəkyanlığı 6 yarpaqcıqdan ibarətdir.

Taxıllar fəsiləsi	Zanbaqlar fəsiləsi

Öyrəndiklərinizi yoxlayın

1. Uyğunluğu müəyyən edin:

- A) Taxıllar fəsiləsi
B) Zanbaqlar fəsiləsi

- | | | |
|---------------|-----------|--------------|
| 1. Qarğıdalı | 2. Buğda | 3. Dağlaləsi |
| 4. Soğan | 5. Çovdar | 6. Vələmir |
| 7. İnciçiçəyi | 8. Çəltik | 9. Sarımsaq |
| 10. Arpa | 11. Aloe | |

2. Düzgün variantı seçin:

- A) Taxıllar fəsiləsinin nümayəndələrinin çiçəyində **(6/2)** çiçək pulcuğu, **(2/3)** çiçək pərdəsi, **(6/3)** erkəkcisi, **(1/2)** dişicisi olur. Meyvəsi (*toxumça/dən-meyvə*) adlanır.
- B) Zanbaqkimilər fəsiləsinin nümayəndələrinin çiçəyində **(6/2)** yarpaqcıqdan ibarət, əsasən, **(sadə/ikiqat)** çiçəkyanlığı olur. Çiçəkdə **(2/6)** erkəkcik və **(1/3)** dişicik olur. Meyvəsi (*qutucuq, giləmeyvə/dənmeyvə, toxumça*) olur.

3. Taxılların və ya zanbaqkimilərin təsvirlərində tərtib olunmuş naxışlar düzəldin. Bu naxışlardan harada istifadə etmək olar?

19. Dərman bitkilərinin müalicəvi xüsusiyyətləri və onlardan istifadə qaydaları

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulu babalarımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər.

- Hansı dərman bitkilərini tanıyırsınız?
- Onlardan necə istifadə etmək lazımdır?

Fəaliyyət

Cədvəli dəftərinizə köçürün və dərslikdəki məlumat əsasında bitkilərin adlarını müvafiq xanalara yazın.

Müalicəvi təsiri	Bitkilərin adı
İltihab əleyhinə	
Tərəqovucu	
Bəlgəmətgətirici	
Qankəsici	
Ürək-damar xəstəliklərinə qarşı	

Dərman bitkiləri – xalq təbabətində, tibbi və ya baytarlıq praktikasında müalicəvi və profilaktik məqsədlə istifadə olunan geniş bitki qrupudur. Hər hansı bir orqanı və ya hissəsi xammal kimi istifadə olunur.

Bitkilərin müalicəvi xüsusiyyətlərini nəzərə alıb onlardan müxtəlif xəstəliklər zamanı istifadə edirlər.

- *Dərman valerianı (pişikotu)*. Kökümsovundan hazırlanan kövhərindən ürək fəaliyyətinin tənzimlənməsində və sakitləşdirici vasitə kimi istifadə olunur.
- *Adi daziotu*. Yerüstü zoğlarının dəmləməsində qanlı və irinli yaralar üçün kompreslərdə istifadə olunur.
- *Boylu andız*. Kökündən və ya kökümsovlarından hazırlanmış dəmləmələrindən öskürək əleyhinə və tənəffüs yollarının xəstəliklərində istifadə edilir.
- *Adi damotu*. Sakitləşdirici və ürək xəstəliyinin müalicəsində işlədilir.
- *Dəvədabani*. Yarpaq və kökümsovları öskürək əleyhinə işlədilir, tərqovucudur.
- *Adi boymadərən*. Yarpaq və gövdələrin-dən qankəsici maddə kimi istifadə olunur.
- *Aptek birətutu*. Onun çiçəklərindən hazırlanmış kövhərdən iltihab əleyhinə, tərqovucu kimi istifadə olunur.
- *Dərman sürüvəsi*. Yuxarı tənəffüs yollarının xəstəliklərində, boğaz ağrısında iltihab əleyhinə işlədilir.
- *Dərman gülümbaharı*. Ağız boşluğunun qarqara edilməsi, ürək vurgusunun tənzimlənməsində istifadə edilir.
- *Sürünən kəkklikotu*. Mədə-bağırşaq və tənəffüs yollarının xəstəliklərində istifadə edilir.
- *Adi gicikən*. Bu bitkinin şirəsindən öskürəyin və revmatizmin qarşısını alan maddə hazırlanır.
- *Yemişan*. Ürək xəstəliklərində, qan təzyiqi yüksək olduqda köməyə gəlir.
- *Biyan*. Kökündən və ya kökümsov-larından hazırlanmış kövhərdən öskürək əleyhinə və tənəffüs yollarının xəstəliklərində istifadə edilir.



Valerian



Daziotu



Sürvə



Biyan



Damotu



Boymadərən



Gülümbahar
(kalendula)



Andız

Kəkklikotu

Dərman bitkilərinin toplanması qaydası. Müalicə məqsədilə bəzi bitkilərin çiçəklərindən, gövdə və yarpaqlarından, digərinin isə meyvə və toxumlarından istifadə edilir. Ciçəkləri quru havalarda ləçəklər üfüqi vəziyyətdə olarkən toplamaq məsləhətdir. Müxtəlif vannalar üçün nə-zərdə tutulan otları bütöv toplamaq lazımdır. Toplanmış xammal örtülü yerdə və ya xüsusi quruducularda 40°C qədər temperaturda 5 sm-ə qədər nazik qat şəklində sərilməklə qurudulmalıdır. Qurudulma zamanı ciçəklərin tökülməməsi üçün onları çevirmək məsləhət görülmür.

Öyrəndiklərinizi tətbiq edin

1. Uyğunluğu müəyyən edin.

- A) Soyuqdəymə zamanı istifadə olunan bitkilər.
- B) Həzm prosesini yaxşılaşdırın bitkilər.
- C) Sakitləşdirici təsirə malik bitkilər.

1. Valerian, damotu, yemişan.
2. Çobanyastığı, nanə, soğan, sarımsaq.
3. Yerkökü, çuğundur, kələm, kartof.

Öyrəndiklərinizi yoxlayın

Növbəti dərsdə yerinə yetirəcəyiniz “YAŞADIĞINIZ DİYARIN DƏRMAN BİTKİLƏRİ” layihəsinə yerinə yetirmək üçün fəaliyyət planınızı hazırlayın.

LAYİHƏ

20. Yaşadığınız diyarın dərman bitkiləri

Layihənin məqsədi: Yaşadığınız diyarın dərman bitkiləri haqqında toplu hazırlanmaq.

Layihənin hazırlanmasına cəlb oluna bilən insanlar: ailə üzvləri, diyarınızın yaşlı və uzunömürlü sakinləri, xalq müalicə üsullarından istifadə edən insanlar. Onlarla məsləhətləşib yaşadığınız diyara xas xalq təbabəti üsulları və dərman bitkiləri barədə məlumat toplayın. Əldə etdiyiniz məlumatları rəsm, fotosəkil, cədvəl, albom, videomaterial və s. şəkillərdə təqdim edin.

Layihənin mərhələləri:

- 1. Hazırlıq.** Yaşadığınız diyarın təbiəti, onun qida və dərman bitkiləri barədə oxuduqlarınızı, eşitdiklərinizi, gördükлərinizi yada salın. Bu məlumatları necə təqdim edəcəyiniz barədə sinifdə ümumi müzakirə aparın. Mümkün təklif və fikirləri səsləndirib müəllimlə məsləhətləşin.
- 2. Planlaşdırma.** Layihəni tək, yaxud qrupla yerinə yetirəcəyinizi müəyyən edin. Qrup üzvləri ilə iş planınızı və iş bölgüsünü təyin edin: *məlumat toplamaq üçün müsahibələrin aparılması; ensiklopediya, kitab, internet və digər mənbələrlə işin təşkili; foto və ya videomaterialların hazırlanması; toplanmış materialların təqdim edilməsi*. Hər bir tapşırığa məsul şəxsi və icra müddətlərini müəyyən edin.
- 3. Fəaliyyət.** Qrup nümayəndələri tapşırılmış vəzifənin nəticələrini hansı formada təqdim edəcəyini qrup üzvləri ilə birlikdə müzakirə edir. Məlumatlar cədvəl formasında tərtib oluna bilər.

Yaşadığınız yerin adı: ...

Yaşadığınız yer hansı təbii zonaya aiddir: ...

Yaşadığınız yerdə, əsasən, hansı bitkilər bitir: ...

Bu bitkilərdən hansıları müalicəvi xüsusiyyətlərə malikdir...

Dərman bitkisi hansı xəstəliklərin müalicəsində istifadə oluna bilər...

Bitkinin adı	Bitkinin müalicəvi təsiri	Necə istifadə etməli
	Yaraların müalicəsi üçün Vitaminlərlə zəngin İltihab əleyhinə	
	Sidikqovucu Bəlgəmgətirici	
	Ürək-damar xəstəliklərinə qarşı Sakitləşdirici	
	Qurdqovucu	

4. Təqdimat. Hazırladığınız albomu, elektron təqdimatı, videoçarxı, rəsmi, fotosəkli, toplunu və s. nümayiş etdirməklə sinifdə müzakirəsinə təşkil edin. Yüksək qiymətləndirdiyiniz işləri məktəb muzeyində, ya-xud biologiya kabinetində nümayiş etdirə bilərsiniz.

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Düzgün ifadələri seçin:

- Adı şam ağacında dişi və erkək qozalar müxtəlif bitkilər üzərində əmələ gəlir.
- Çılpaqtioxumlular çiçək açmış və meyvə əmələ gətirmir.
- Adı şam ağacında tozlanmadan müəyyən müddət keçdikdən sonra mayalanma baş verir.
- Şam ağacının cavan dişi qozaları qırmızımtıl rəngdə olur.

2. Əlamətlərin nömrəsini cədvəlin müvafiq sütunlarına yazın: 1) Ləçəklərin və kasa yarpaqlarının sayı 4 və ya 5 üzvlü olur; 2) Kök sistemi saçılıdır; 3) Yarpaqların damarlanması qövsvari və ya paraleldir; 4) Bir ləpə yarpağı var; 5) Kök sistemi mildird; 6) Çiçək elementləri 2 və ya 3 üzvlü olur; 7) Yarpaqların damarlanması torvarıdır; 8) İki ləpə yarpağı var.

Birləpəlilər	İkiləpəlilər

3. Düzgün variantı seçin: a) Kartof bitkisinin *meyvəsindən/gövdə yumrusundan* qida məhsulu kimi istifadə edirlər. b) Xaççıçəklilərin meyvəsi *buynuzmeyvədir/qutucuqmeyvədir*. c) *Zanbaqkimilər/badımcانچەklilər* fəsiləsi ikiləpəlilər sinfinə aid deyil. d) Lobya, akasiya, noxud bitkiləri *mürəkkəbçiçəklilər/paxlalılar* fəsiləsinə aiddir. e) Mürəkkəbçiçəklilər üçün *sünbüllər/səbət* çiçək qrupu səciyyəvidir.

4. Üç doğru cavabı seçin: Hansı bitkilərdə ikiqat mayalanma baş vermir?

- A) Alma B) Eldar şəmi C) Sərv D) Çiyələk E) Küknar F) Kələm

5. Uyğunluğu müəyyən edin:

- | | |
|-----------------------|-----------------|
| A) Xaççıçəklilər | a) Gavalı |
| B) Gülcicəklilər | b) Zəncirotu |
| C) Badımcançıçəklilər | c) Akasiya |
| D) Paxlalılar | d) Bibər |
| E) Mürəkkəbçiçəklilər | e) Buğda |
| F) Taxillər | f) İnciçiçəyi |
| G) Zanbaqkimilər | g) Qırmızı turp |

4-cü fəsil

Bakteriyalar, göbələklər, şibyələr


21. Bakteriyaların müxtəlifliyi

Bakteriyalar çox sürətlə bölünür. Belə bölünmə nəticəsində bir bakteriya nəslə 5 gün ərzində dünya okeanını doldura bilərdi. Lakin təbiətdə belə hadisə baş vermir.

- Təbiətdə bakteriyaların sürətlə çoxalmasının qarşısını hansı amillər alır?

Fəaliyyət

Fərəz edək ki, otaq temperaturunda bir stekan çiy süddə bir saat ərzində 800 bakteriya əmələ gəlib. Bakteriyaların hər 20 dəqiqədən bir bölündüyüünü nəzərə alsaq, bir saat əvvəl süddənə qədər bakteriya olub?



Nəticəni müzakirə edin: Hansı şəraitdə bakteriyalar belə sürətlə çoxala bilməzdi?

Bakteriyaların müxtəlifliyi. Yaşadıqları mühit şəraitində asılı olaraq bakteriyalar geniş müxtəlifliyə malikdir. Onlar hüceyrələrinin *forması*, *tənəffüs*, *qidalanma* və digər xüsusiyyətlərinə görə də bir-birindən fərqlənir.

Formasına görə bakteriyalar – *koklar*, *basillər*, *spirillər* və *vibriyonlara* bölünür.

Oksigenə tələbatına görə aerob və anaerob bakteriyaları ayıırlar. Aerob bakteriyalar tənəffüs üçün oksigendən istifadə edir, anaeroblar oksigensiz mühit şəraitində yaşayır.


Qidalanma tiplərinə görə bakteriyalar *avtotrof* və *heterotrof* olur.

Avtotrof bakteriyalar. Qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir. Bunlar özləri də enerjidən istifadəsinə görə iki qrupa – *fototrof* və *xemotrof bakteriyalara* bölünür.

Fototrof bakteriyalar, yaşıł bitkilər kimi, fotosintez prosesini həyata keçirərək üzvi maddələr sintez edir. Onlar enerji mənbəyi kimi günəş enerjisindən istifadə edirlər. Bu bakteriyalara *yaşıł və qırmızı bakteriyalar*,

həmçinin *sianobakteriyalar* aiddir. Lakin digər fotosintezedici bakteriyalardan fərqli olaraq, sianobakteriyalar ətraf mühitə oksigen qazı xaric edir.

Xemotrof bakteriyalar, fototroflar kimi, qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir (məsələn, dəmir və ya kükürd bakteriyaları). Lakin onlardan fərqli olaraq, enerji mənbəyi kimi kimyəvi rəbitələr enerjisindən istifadə edir.

Fototrof sianobakteriya (sxem)


Heterotrof bakteriyalar. Bakteriyaların eksəriyyəti heterotrof yolla qidalanır. Lazım olan üzvi maddələri xarici mühitdən alır. Bu səbəbdən parazit və saprofit bakteriyalara bölünür.

Parazit bakteriyalar digər canlılarda parazitlik edərək onların üzvi maddələri ilə qidalanır, nəticədə xəstəlik törədir. Bitki, heyvan və insanlarda xəstəlik törədən bir çox parazit bakteriyalara rast gəlinir.

Saprofit bakteriyalar üzvi qalıqlarla qidalanır. İfraz etdikləri maddələrlə ölmüş orqanizmlərin parçalanmasında və çürüməsi prosesində iştirak edir. Heterotrof çürüntü bakteriyaları bitki və heyvan qalıqlarını çürüdərək minerallaşdırır. Saprofit bakteriyalara qıçkırmə bakteriyaları da aiddir.

Öyrəndiklərinizi tətbiq edin

Sxemləri dəftərinizə köçürüb bakteriyaları müxtəlif əlamətlərə görə təsnif edin:



Öyrəndiklərinizi yoxlayın

1. Suallara cavab verin. a) Xəstəlik törədən bakteriyalar insan orqanizminə necə düşür? b) Hansı bakterial xəstəliklər sizə məlumdur? c) Niyə rütubətli yerdə yaşayan, pis qidalanan insanlar günəşli, quru yerdə və yaxşı şəraitdə yaşayan insanlara nisbətən daha tez xəstələnlərlər?

2. Düzgün cavabı seçin: a) *Spiralşəkilli/vergülşəkilli* bakteriyalar vibronlar adlanır. b) Heyat fəaliyyəti üçün günəş enerjisindən istifadə edən bakteriyalar *xemotrof/ fototrof* bakteriyalar adlanır. c) Aerob bakteriyalar *oksigensiz / oksigenli* mühitdə yaşayır. d) Saprofilər *üzvi qalıqlarla/ digər canlıların üzvi maddələri ilə* qidalanır.

22. Göbələklər aləmi. Papaqlı göbələklər

İnsanlar hələ qədimdən yeməli və zəhərli göbələklər barədə müəyyən məlumat-lara malik idilər. Lakin onların ayrıca aləmə mənsub olması haqda təsəvvürələr yalnız XX əsrə formalasdı.

- Hansı əlamətlərinə görə göbələkləri ayrıca aləmə aid edirlər?

Fəaliyyət – Laboratoriya işi. Papaqlı göbələklərin meyvə cisminin quruluşu

Məqsəd: Papaqlı göbələklərin meyvə cisminin quruluşu ilə tanış olmaq.

Təchizat: təzə göbələklər, şüşə çubuqlar, vannalar.

İşin gedisi: 1. Papaqlı göbələyin meyvə cismini təşkil edən papaq və kötükcüyə baxın. 2. Papaq hissəni ayırin və onun alt səthinin quruluşunu nəzərdən keçirin. 3. Papaqlı göbələyin xarici quruluşunu dəftərinizə çəkin və hissələrinin adını yazın.

Nəticələri müzakirə edin: 1. Papağın alt hissəsi borulu, yoxsa lövhəşəkillidir?
2. Size, onların içərisində nə yerləşir?

Göbələklərin 100 minə yaxın növü məlumdur. Bunların öyrənilməsi ilə mikologiya elmi məşğul olur.

Göbələklərin quruluşu. Göbələklərin bədəni ayrı-ayrı saplardan - hiflərdən ibarət mitseli təşkil edir.


Papaqlı göbələklər. Göbələklərdən ən çox tanınanı papaqlı göbələklərdir. Onların çox hüceyrəli və şaxələnmiş saplardan ibarət mitseliləri olur. Sıxlaşmış mitselilər papaq və kötükçük dən ibarət olan meyvə cisimlərini əmələ gətirir.

Qidalanması. Hazır üzvi maddələrlə, yəni heterotrof yolla qidalanır. Papaqlı göbələklər üzvi qalıqlarla qidalanğından saprofit göbələklər hesab edilir. Qida maddələrini mitseli saplarının köməyi ilə sorur.

Coxalması. Papaqlı göbələklər, əsasən, sporla coxalır. Sporlar papağın alt hissəsindəki lövhəciklərdə (şampinyon, solğun əzvay) və ya borularda (yağlı, ağ göbələklərdə) əmələ gəlir. Yetişmiş sporlar küləklə ətrafa yayılır. Göbələklər həm də mitselinin hissələrə parçalanması yolu ilə coxala bilir.

Yeməli və zəhərli göbələklər. Papaqlı göbələklər yeməli və zəhərli olur. Ağ, qırmızıbaş, yağlı, şampinyon, yeməli tülüküqulağı, tozağacı göbələklərindən insanlar qida kimi istifadə edirlər. Zəhərli göbələklərə isə milçəkqiran, solğun əzvay, yalançı tülüküqulağı kimi göbələklər aiddir.

Bəzən yeməli və zəhərli göbələklər bir-birinə çox oxşayır. Məsələn, solğun əzvayla şampinyon bir-birinə oxşardır. Lakin şampinyonda papağın altı çəhrayı, solğun əzvayda isə ağdır. Yalançı tülüküqulağının papağının kənarları hamar, yeməli tülüküqulağında isə dalgalı olur. Bu səbəbdən göbələk yiğarkən diqqətli olmalı və zəhərli göbələkləri yeməlidən seçməyi bacarmalısınız.



Göbələyin quruluşu



Yeməli
tülüküqulağı



Yalançı
tülüküqulağı



Şampinyon



Solğun
əzvay

Öyrəndiklərinizi tətbiq edin

Düzgün varianti seçin:

- a) Göbələklər *toxum/spor* vasitəsilə çoxalır.
- b) Papaqlı göbələyin meyvə cismi *mitseli sapalarından/köklərdən* təşkil olunub.
- c) Göbələklər *avtotrofurlar/heterotrofurlar*.
- d) Ağ göbələk/yalançı tülküqulağı zəhərli göbələkdir.

Öyrəndiklərinizi yoxlayın

1. Uyğunluğu müəyyən edin.

I. Yeməli göbələklər

II. Zəhərli göbələklər

1. Ağ göbələk

2. Tozağacı göbələyi

3. Solğun əzvay göbələyi

4. Qırmızıbaş göbələk

5. Milçəkqıran göbələyi

2. Yaşadığınız ərazidə rast gəlinən yeməli göbələklərin şəkillərini dəftərinizə çəkin, adlarını yazın.

23. Göbələklərin müxtəlifliyi

Çürümüş meyvələrdə, köhnəlmış çörəyin üzərində kif örtüyünü müşahidə etmisiniz. Bunlar kif göbələkləridir. Bu göbələklər təkcə zərər vermir. Onlardan sənayenin müxtəlif sahələrində, tibbdə istifadə olunur.

• Hansı əlamətlərinə görə kif göbələk hesab edilir?

Kif və maya göbələkləri də üzvi qalıqlarla qidalandıqları üçün saprofit göbələklərdir.

Fəaliyyət – Laboratoriya işi. Kif göbələklərinin quruluşu

Məqsəd: Kif göbələklərinin quruluşunun öyrənilməsi

Təchizat: Lupa, mikroskop, kifli çörək parçası.

İşin gedisi: 1. Çörək üzərindəki kifə əvvəl adı gözlə, lupa, sonra isə mikroskopun köməyi ilə baxın. 2. Onun xarici görünüşünü təsvir edin. Gördüklerinizi dəftərinizə çəkin.

Nəticəni müzakirə edin: 1. Bu göbələklər papaqlı göbələklərdən nə ilə fərqlənir? 2. Kifin əmələ gəlməsi hansı şəraitdə baş verir?


Kif göbələkləri. Bunlara *mukor* və *penisil* aiddir. *Mukor* göbələyi ağ kif şəklindədir (a). Onun şaxələnmiş mitselisi uzun, coxnvüvəli tək hüceyrədən ibarətdir. Sporları xüsusi strukturlarda – *sporangilərdə* yaranır. Mukorun sporangisi başçıqşəkillidir.

Penisil göbələyi çox hüceyrəlidir (b). Yaşıl kif əmələ gətirir. Sporları salxımcıqşəkilli sporangilərdə yaranır.

Penisil göbələyindən bakteriyalara qarşı işlədilən penisillin maddəsi (antibiotik) alınır. Ondan ağciyər iltihabında, angina, difteriya zamanı və digər xəstəliklərin müalicəsində istifadə edilir.

Maya göbələkləri. Birhüceyrəli göbələklərdir (c). Təbiətdə şəkər olan mühitdə rast gəlinir. Tumurcuqlanma yolu ilə çoxalır.

Saprofit göbələklər



Parazit göbələklər. Göbələklərin bəziləri müxtəlif orqanizmlərdə parazitlik edir. Məsələn, *çovdar mahmizi* (d), *sürmə* (e) və *pas göbələkləri*, əsasən, taxillarda parazitlik edərək, məhsuldarlığı aşağı salır.

Ağacıların zədələnmiş yerlərinə bəzən parazit *qov göbələyinin* (g) sporları düşərək mitseli əmələ gətirir. Mitseli ağacın üzvi maddələri ilə qidalanır və meyvə cismini əmələ gətirir. Çoxillik meyvə cismi atdırnağına bənzəyir. Ağac məhv olduqda belə onu tərk etmir. Onun alt hissəsindəki borucuqlarda yerləşən sporangilərdə sporlar yetişir.

Parazit göbələklər



Öyrəndiklərinizi tətbiq edin

Cədvəli tamamlayın:

Göbələyin adı	Qidalanma tipi (saprofit və ya parazit)	Təbiətdə və insan həyatında əhəmiyyəti
Mukor göbələyi		
Penisil göbələyi		
Maya göbələkləri		
Sürmə göbələyi		
Qov göbələyi		

Öyrəndiklərinizi yoxlayın

- 1. Düzgün cavabı seçin:** a) Penisil/qov kimi kif göbələyindən dərman hazırlanır. b) Maya göbələyi *sporla/tumurcuqlanma* ilə çoxalır. c) Taxıl bitkiləri üzərində *mukor/sürmə* göbələyi parazitlik edir. d) Mukorun mitseli hüceyrəsi *çoxnüvəli/birnüvəli* olur. e) Qov/pas göbələyinin meyvə cismi ağacın gövdəsində inkişaf edir.
 2. Penisil göbələyi və ya maya göbələyinin istifadəsi barədə təqdimat hazırlayıñ.

24. Şibyələr

Rəvayətə görə, səhrada uzun müddət yol gedən və acliqdan üzülmüş adamlar qumun üzərində ağ rəngli topacıqlar görülür. Çarəsizlikdən onları yeyir və nəticədə sağ qalırlar. Sonradan ağ rəngli topacıqların quru şibyə parçaları olduğu müəyyən edilmişdir.

- Siz şibyələr haqqında nə bilirsiniz?

Fəaliyyət – Laboratoriya işi. Şibyə tallomunun quruluşu

İşin məqsədi: Şibyələrin daxili quruluşunu öyrənmək.

Təchizat: Mikroskop, əşya və örtük şüsləri, su, stəkan, şibyə hissəciyi.

İşin gedisi: 1. Şibyə hissəciyindən kəsik götürərək onu su damcısının içərisinə qoynu və mikroskopla baxın. 2. Preparatda göbələk hifi və yosunu taparaq onların səkillərini cəkin.

Nəticəni müzakirə edin: 1. Preparatda nə müşahidə etdiniz? 2. Göbələk hifi və yosun tallomda necə yerləşmişdir?


Şibyələr xüsusi toxuma və orqanlara malik deyil. Onların **tallomu** simbioz şəklində yaşayan iki orqanizmdən – *heterotrof göbələk*dən və *avtotrof yosunlardan* (və ya sianobakteriyalardan) ibarətdir.

Şibyələrin quruluşu. Şibyə tallomunun *qabıq qatını* sıx dolaşmış göbələk hifləri əmələ gətirir. Tallomun daxili hissəsində mitselilər arasında əksər hallarda yasıl yosunlar (və ya sianobakteriyalar) verləsir.

Həyat təri. Şibyələr quraqlığa və soyuğa davamlıdır. Bu xüsusiyyətlər onlara bir çox orqanizmlərin yaşaya bilmədiyi yerlərdə yayılmasına imkan verir.

Şibyələrin qidalanması. Yosunlar fotosintez prosesini həyata keçirərək tallomu üzvi madadələrlə, göbələklər isə su və mineral duzlarla təmin edir. Bundanlardan hər iki orqanizm qarsılıqlı istifadə edir. Şibyə rütbəti bütün bədən səthi vasitəsilə uda bilir. İşıq düşmədikdə fotosintez getmədiyi üçün tallom məhv olur.

Şibyə tallomunun quruluşu




İnkişafı. Şibyədə fotosintez prosesi zəif gedir və üzvi maddələr az əmələ gəlir. Nəticədə onların tallomu zəif böyüyür. İl ərzində tallomları bir neçə mm-ə qədər böyüyə bilir. Məsələn, maral mamırı ildə 1-3 mm-ə qədər böyüyə bilir.

Şibyələrin çoxalması. Şibyələr sporlarla və ya tallomun hissələrə bölünməsi yolu ilə çoxala bilir. Qopmuş tallom hissələrindən yeni şibyələr inkişaf edir. Bəzi hallarda şibyə tallomunun daxilində göbələk və yosunlardan ibarət hüceyrə qrupları əmələ gəlir. Bu qrupların böyüməsi nəticəsində tallom dağılır və onlar küləklə ətrafa yayılaraq yeni şibyə tallomuna başlanğıc verir.

Müxtəlifliyi. Xarici görünüşünə görə şibyələr qazmaqsəkilli, yarpaq-səkilli və kolşəkilli olur.

Şibyələrin müxtəlif formaları



Qazmaqsəkilli
(Daş xına)



Yarpaq-səkilli
(Parmeliya şibyəsi)



Kolşəkilli
(Maral mamırı)

Şibyələrin yayılması və əhəmiyyəti. Şibyələr bitkilər bitməyən yerlərdə – qayaların üzərində ilk məskunlaşan (pioner) orqanizmlərdir. Onlar turşu ifraz edərək qaya süxurlarını əridir, məhv olduqda isə çürüyərək torpaqəmələgəlmə prosesində iştirak edir. Şibyələr havanın cirkilik dərəcəsinin göstəricisi (indikator) rolunu oynayır. Onlar cirknlənmiş havada, xüsusən kükürd qazı olan yerlərdə yaşaya bilmir. Bəzi şibyələrdən kimya sənayesi üçün boyaq maddələri, laksus, bəzilərindən qida maddəsi kimi, İsləndiya mamırından isə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Maral mamırı şimal ölkələrində maralların yemini təşkil edir.

Öyrəndiklərinizi tətbiq edin

Düzgün fikirləri seçin:

- 1) Şibyələr bitkilər aləminə aiddir.
- 2) Şibyələr torpaqdan suyu köklərinin köməyi ilə mənimşəyir.
- 3) Şibyə tallomunu yosunlar üzvi maddələrlə, göbələklər isə su və mineral duzlarla təmin edir.
- 4) Şibyələr sürətlə inkişaf edir.

Öyrəndiklərinizi yoxlayın

1. Sözlərin şifrələrini açın və ondan keçilən mövzuya aid onun mahiyyətini əks etdirən cümlələr düzəldin: izombis, itsilem, nusoy, kəbəlgə, cəruiyeh

2. Suallara cavab verin:

- Məktəblilər sənaye müəssisəsinin yaxınlığındakı meşəyə getdilər və burada heç bir şibyəyə rast gelmədilər. Bu hadisə nəyi göstərir?
- Belə deyirlər ki, şibyələr ağac gövdələrində yaşayaraq parazitlik edir. Bu fikrə münasibətinizi bildirin.

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Düzgün cavabı seçin:

- Sampinyon/qov göbələyinin* meyvə cismi borulu olur.
- Göbələkləri öyrənən elm *mikologiya/zoologiya* adlanır.
- Maya göbələkləri *sporlarla/tumurcuqlanma* yolu ilə çoxalır.
- Qida məhsulları üzərində kif əmələ gətirən *çovdar mahmızı/mukor göbələyidir.*
- Göbələklər *sporlarla/toxumlarla* çoxalırlar.
- Penisil/çovdar mahmızı* kif göbələyidir.

2. Uyğunluğu müəyyən edin:

- Bir Hüceyrəli orqanizmlərdir;
- Bir Hüceyrəli və çox Hüceyrəlidir;
- Meyvə cismiləri var;
- Qidalanma xarakterinə görə həm avtotrof, həm də heterotrofdur;
- Hüceyrələrində formalasmış nüvəsi yoxdur;
- Yalnız heterotrof yolla qidalanır.

A) Göbələklər

B) Bakteriyalar

3. Cədvəli tamamlayın.

Adı	Yaşama mühiti	Təbiətdə əhəmiyyəti	İnsan həyatında əhəmiyyəti
Çürümə bakteriyaları			
Torpaq bakteriyaları			
Xəstəliklərdən bakteriyalar			

4. Düzgün ifadələri seçin:

- Şibyələr rütubət çatışmazlığına qarşı həssasdır;
- Bəzi şibyələrdən qida məhsulu kimi istifadə edirlər;
- Şibyə orqanizmində yosun, göbələyi mineral maddələrlə təmin edir;
- İri şəhərlərdə çoxlu şibyə olur;
- Şibyə orqanizmində göbələk yosunu üzvi maddələrlə təmin edir;
- Şibyələr ibtidai bitkilərdir.

HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ



3

5-ci fəsil

Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi

25. Birhüceyrəlilər yarımaləmi. Sarkomastiqoforlar və infuzorlar tipi

Birhüceyrəlilərlə tanış olmaq üçün gölməçə suyundan bir damcı götürüb mikroskopla baxmaq kifayət edər. Bu damcida olan canlıların bəziləri suda yavaş, digərləri isə sürətlə üzür, bəzən isə diyirlənərək hərəkət edir.

- Birhüceyrəlilər nəyin köməyi ilə hərəkət edir?
- Bu canlıları hansı ümumi xüsusiyyət birləşdirir?

Fəaliyyət – Laboratoriya işi. İnfuzor-tərliyin quruluşu və həyat fəaliyyəti

Məqsəd: İnfuzor-tərliyin quruluş xüsusiyyətlərinin və həyat fəaliyyətinin öyrənilməsi.

Təchizat: İçərisində infuzor-tərlik olan maye (yaxud hazır preparatlar), mikroskop, əşya və örtük şüşələri, pipetlər.

İşin gedisi: 1. İçərisində tərliklər olan mayedən bir damcı əşya şüşəsi üzərinə tökərək üzərini örtük şüşəsi ilə örtün. 2. Preparata baxaraq infuzor-tərliyin bədən formasına diqqət yetirin. 3. Gördüklərinizi dərslikdəki şəkillə müqayisə edin. 4. İnfuzor-tərliyin şəklini çekin.

Nəticəni müzakirə edin: İnfuzor-tərliyin quruluş xüsusiyyətləri və hərəkəti barədə nə deyə bilərsiniz?

Heyvanlar aləmi *birhüceyrəli və çoxhüceyrəlilər yarımaləminə* bölünür.

Birhüceyrəlilər. Bədənləri bir hüceyrədən ibarətdir. Onların əksəriyəti kiçikölçülüdür və adı gözlə çətin seçilir. Bütün həyatı proseslər bir hüceyrə daxilində gedir. Əlverişsiz şəraititə sista halında keçirir. Müxtəlif mühit şəraitində yaşayır, bəzi növləri isə parazit həyat tərzi sürür. Birhüceyrəlilər bir neçə tipə bölünür.


Sarkomastiqoforlar tipi. Sarkomastiqoforların iki sinfi var: *sarkodinlər və qamçılılar*.

Sarkodinlər sinfi. Geniş yayılmış nümayəndəsi *adi amoebdur* (a). Adı amöb çirkənləmiş durğun və şirin su hövzələrinin və gölməçələrin dibində yaşayır. Daim formasını dəyişən, bədəni yarımsəffaf, selik topası şəklinədir, xaricdən plazmatik membranla (1) əhatə olunmuşdur. Onun hüceyrəsində bir nüvə (2), bir *ifrazat vakuolu* (3) və qidanın miqdardından asılı olaraq müxtəlif sayda *həzm vakuolu* (4) olur. Hüceyrəsi yalancı ayaqlar (5) əmələ gətirir.


Qamçılılar sınıfı. Nümayəndəsi durlğın sularda yaşayan *yaşıl evqenglendir* (b). Amöbdən fərqli olaraq, hüceyrəsi xaricdən nisbətən bərk qilafla (1) örtüldüyündən bədəni nisbətən sabit formalı olur. Evqenglədə hərəkətə xidmat edən tək qamçı (2) olur. Onda, həmçinin, bir ədəd işığa həssas “qırmızı gözcük” (3), tək ifrazat vakuolu (4), bir ədəd böyük nüvə (5) və fotosintezdə iştirak edən xlorofilə malik 20–25 ədəd *xromatofor* (6) olur.

Yaşıl kürəcik şəklində olan *volvoksun* (c) diametri 1 mm-ə çatır. Volvoksdə kürəciyin əsas hissəsini həlməşik maddə təşkil edir. Koloniyada bir-biri ilə sitoplazma çıxıntıları ilə birləşmiş 1000-ə qədər armudşəkilli hüceyrə olur. Hüceyrəsi evqlenə oxşasa da, ondan fərqli olaraq, bir ədəd *xromatoforu* və iki ədəd qamçısı olur.

İnfuzorlar tipi. İnfuzorların bir neçə sınıfı var. Tipindən daha geniş yayılmış nümayəndəsi *kirpikli infuzorlar* sınıfının mənəsub olan infuzor-tərlikdir (d). Onun hüceyrə qılıfı (1) nisbətən bərk olduğundan, sabit bədən formasına malikdir. Bədən səthində 10-15 minə qədər kirpik (2) olur. Bədən daxilində iki ifrazat vakuolu (3) və iki nüvəsi (böyük və kiçik) vardır. *Böyük nüvə* (4) bütün həyatı proseslərdə – qidalanma, tənəffüs, maddələr mübadiləsi və s., kiçik nüvə (5) isə yalnız cinsi prosesdə iştirak edir. Bədənin kənarında həmçinin novşəkilli *hüceyrəvi ağız* (6) və *tullantı dəliyi* (7) vardır.



d) Kirpikli infuzorlar sınıfı



Öyrəndiklərinizi tətbiq edin

Uyğunluğu müəyyən edin:


- Daimi bədən forması olmayan bir hüceyrəli orqanizm
- İki ifrazat vakuolu olur.
- Həm heyvan, həm də bitki kimi qidalanan orqanizm.
- Hərəkət üçün bir qamçısı olur.
- Yalançı ayaqları olur.
- Novşəkilli hüceyrəvi ağızı olur.

- A) Adi amöb
B) Yaşıl evqlen
C) İnfuzor-tərlik

Öyrəndiklərinizi yoxlayın

1. Sistematiq kateqoriyalara uyğun gələn adları müvafiq çərçivələrdə yerləşdirin:

Sarkomastiqoforlar, Kirpikli infuzorlar, Sarkodinlər, Qamçılılar, Adi amöb, İnfuzorlar, Yaşıl evqlen, Birhüceyrəlilər, İnfuzor-tərlik.



2. Düzgün cavab variantını seçin:

- Birhüceyrəlilər əlverişsiz şəraiti *sista /ziqot halında* keçirir.
- *İnfuzor-tərliyin/amöbüñ* iki nüvəsi olur.
- Yaşıl evqlendə fotosintez prosesi *işığahəssas gözcükədə/xromatoforda* gedir.
- İnfuzor-tərlik *kirpikciklərin/qamçının* köməyi ilə hərəkət edir.
- Volvoks koloniyasını əmelə gətirən hüceyrələrin hər birinin *bir/iki* qamçısı olur.

26. Birhüceyrəlilərin həyat fəaliyyəti və müxtəlifliyi

Birhüceyrəlilər tam bir orqanizm kimi fəaliyyət göstərir.

- Onlarda hansı həyati prosesləri müşahidə etmək olar?
- Bu proseslər nəyin köməyi ilə baş verir?

Fəaliyyət

Cədvəli dəftərinizə köçürün. Müxtəlif siniflərin nümayəndələri barədə məlumatlardan istifadə edərək cədvəli tamamlayın.

	Sarkodinlər sinfi	Qamçılılar sinfi	Kirpikli infuzorlar sinfi
Heyvanın adı			
Hərəkət strukturu			
Nüvenin sayı			
İfrazat vakuolunun sayı			
“Qırmızı gözcüyün” olması			

Nəticəni müzakirə edin: Birhüceyrəlilərin quruluşu ilə onların həyati prosesləri arasında hansı əlaqə var?

Birhüceyrəlilərin əsas həyat fəaliyyətinə hərəkət, qidalanma, ifrazat, tənəffüs, qıcığə cavab və çoxalma funksiyaları aiddir.

Birhüceyrəlilərin əsas həyat fəaliyyəti

Birhüceyrəlilərin hərəkəti. Müxtəlif strukturların köməyi ilə hərəkət edir.

Yalançı ayaqlar – amöbüñ bədənində sitoplazmanın müxtəlif istiqamətlərə axması nəticəsində yaranır. Hərəkətdə və qidanın tutulmasında iştirak edir. *Qamçı* – evqlen və volvoksdə bədənin ön hissəsində yerləşir. Spiralvari burulma nəticəsində irəliyə doğru hərəkət edir.

Kirpiklər – infuzor-tərlikdə onların birgə fəaliyyəti sayəsində hərəkət baş verir.

Qidalanması. Əksər birhüceyrəlilər hazır üzvi maddələrlə qidalanır. Onların qidasını bakteriya və digər birhüceyrəli orqanizmlər təşkil edir. Birhüceyrəlilərdə bədənə daxil olan qida ətrafında *həzm vakuolu* yaranır. Həzm şirələrinin təsirində qida həll olaraq mənimmsənilir. Həzm olunmayan qalıqlar amöbdə bədənin istənilən hissəsindən, infuzor-tərlikdə isə *tullanti dəliyindən* xaricə atılır.

- Amöb qidasını yalançı ayaqları vasitəsilə əhatə edir (a). Bədənin çökəmisi nəticəsində qida bədənə daxil olur.
- *Yaşıl evqlen* işçidə bitkilər kimi fotosintez edir, qaranlıqda heyvanlar kimi hazır üzvi maddələrlə qidalanır.
- *İnfuzor-tərlikdə* udulmuş qida *novşəkilli ağız* və “*udlaq*” vasitəsilə bədənə daxil olur.

a Amöbdə qidalanma prosesi




Ifrazat və tənəffüs prosesi. Birhüceyrəlilərdə maddələrin parçalanmasından alınan lazımsız son parçalanma məhsulları və suyun artıq hissəsi *ifrazat vakuolu* vasitəsilə bədəndən xaric olur. Sərbəst yaşayan birhüceyrəlilərin hamısı bədən səthi ilə tənəffüs edir. Tənəffüs zamanı orqanizmin həyatı üçün zəruri olan enerji ayrılır.

Qıcığa cavab. Bürhüceyrəlilər temperatur, kimyəvi təsirlər, qida və s. kimi xarici qıcıqların təsirinə cavab vere bilir. Məsələn, amöb və infuzor qidaya doğru hərəkət edir və ya suya qoyulmuş duz kristalından uzaqlaşır.

Sistalaşma. Əlverişsiz mühitdə birhüceyrəlilərin qidalanması dayanır, bədənləri girdələşir, üzərində qoruyucu qabıq əmələ gəlir. Beləliklə, onlar əlverişsiz şəraiti bu cür *sista* halında keçirirlər.

Çoxalması. Coxalmaları, əsasən, hüceyrənin ikiyə bölünməsi yolu ilə baş verir. Çoxalma prosesi zamanı əvvəl nüvə, sonra sitoplazma ortadan ikiyə bölünür. İnfuzor tərlikdə cinsi proses də müşahidə edilir (b).

b İnfuzor-tərliyin qeyri-cinsi çoxalması



Birhüceyrəlilərin müxtəlifliyi. Sərbəst yaşayan sarkodinlərin bəzilərinin kirəc çanaqları olur. Bunlara dənizlərdə yaşayan *foraminiferlər* və *radiolarilər* aiddir. Birhüceyrəlilər arasında parazit həyat tərzi keçirən nümayəndələr də rast gəlinir. Sarkodinlərin parazit nümayəndələrindən biri də *dizenteriya amöbüdürü*. Dizenteriya amöbü parazit həyat tərzinə uyğunlaşaraq bəzi heyvanların, o cümlədən insanın yoğun bağırsağında parazitlik edir. Burada yaralar əmələ gətirir. İnsan dizenteriya amöbüünə sista halında yoluxur. Birhüceyrələlilərin sporlular tipinin nümayəndəsi olan *malyariya paraziti* insanda yüksək qızdırma ilə müşayiət olunan ağır malyariya xəstəliyi törədir. Xəstəliyin keçiricisi və əsas sahibi malyariya ağcaqanadıdır.

Öyrəndiklərinizi tətbiq edin

Açar sözlərdən istifadə etməklə cümlələri tamamlayın:

ifrazat vakuolu, xloroplastlar, yalançı ayaqlar, qıcıqlanma, tullantı dəliyi.

1. Amöb köməyi ilə hərəkət edir.
2. Yaşıl evqlendə fotosintez baş verir.
3. Şirin suda yaşayan ibtidailərdə son parçalanma məhsulları və suyun artığı köməyi ilə bədəndən xaric edilir.
4. Orqanizmin ətraf mühitin təsirinə verdiyi cavab adlanır.
5. İnfuzor-tərlikdə həzm olunmayan qida qalıqları vasitəsilə bədəndən xaric edilir.

Öyrəndiklərinizi yoxlayın

Suallara cavab verin:

1. Radiolyarılərin bəzi növlərinin sitoplazmasında simbioz halında yaşayan yaşlı yosunlara rast gəlinir. Belə bir gəyəşayışın əhəmiyyətini izah edin.
2. Tərkibində yaşıl evqenlər olan suya yod məhlulu əlavə edirlər. Məhlul göyərir. Bunun səbəbini izah edin.
3. Adi amöbləri içərisində qaynadılaraq otaq temperaturuna qədər soyudulmuş su olan sınaq şüşəsinə yerləşdirirlər. Sonra sınaq şüşəsinin ağızını bağlayırlar. Müəyyən müddətdən sonra amöblər məhv olur. Səbəbini izah edin.

27. Çoxhüceyrəlilər yarımaləmi. Bağırsaqboşluqlular tipi

Çoxhüceyrəlilər yarımaləminin nümayəndələrinin bədəni çoxlu hüceyrələr-dən təşkil olunmuşdur. Gözlə görünən eksər canlılar çoxhüceyrəlilərə aiddir. Lakin onlar arasında müxtəlif ölçülü olanlara da rast gəlinir.

Göllərdə və ya çaylarda yaşayan su bitkiləri üzərində, diqqətlə baxdıqda, bəzən qonur və ya yaşılımtıl rəngli, ön ucunda qolcuqları olan kiçik heyvanları görmək olar. Bunlar hidralardır.

- Bir hüceyrəlilərlə müqayisədə çoxhüceyrəlilər hansı üstünlükləri qazanmışlar?

Fəaliyyət – Laboratoriya işi. Şirin su hidrasının quruluşu

Məqsəd: Hidranın quruluşunun öyrənilməsi.

Təchizat: Mikroskop, hazır preparatlar və ya hidranın quruluşuna dair tablolar.

İşin gedisi: 1. Hidranın preparatına və ya tablolarına baxın. 2. Onun şəklini çəkin. Hidranın ağızı, onun ətrafinda qolcuqları, döşənəyi, bağırsaq boşluğununu qeyd edin.

Nəticələri müzakirə edək: 1. Hidranın bədəni neçə qatdan təşkil olunub? 2. Hidranın bir hüceyrəlilərdən fərqi nədir?

Çoxhüceyrəlilər müxtəlif davranışa, müxtəlif həyat tərzi və quruluşa malik olsa da, onların ümumi xüsusiyyətləri də var. Onların hüceyrələri müstəqil fəaliyyət göstərə bilmir, ixtisaslaşaraq müxtəlif funksiyaları yerinə yetirir. Belə ki, hüceyrələrin bir qrupu qidalanmağa, digər qismi ifrazata, bəziləri isə çoxalmağa xidmət edir.

Bağırısaqboşluqlular tipi. Bağırısaqboşluqluların nümayəndələri dənizlərdə və şirin sularda yaşayır. Suda fəal üzən və oturaq həyat tərzi keçirən azhərəkətli nümayəndələrinə rast gəlinir. Bədənləri iki qatdan – *ektoderma* və *entodermadan* ibarətdir. Tipin səciyyəvi əlaməti bağırısaq boşluğunun və bədən üzərində *dalayıçı hüceyrələrin* olmasıdır. Bağırısaqboşluqlular *hidrozoalar*, *sifoid meduzaları* və *mərcan polipləri* siniflərinə bölünür.

Hidrozoalar sinfi. Nümayəndəsi *şirin su hidrası*dır (**a**). Hidra oturaq həyat tərzi keçirir. Bədəninin aşağı hissəsində olan *döşənək* vasitəsilə suyun dibinə və ya sualtı əşyalara yapışır. Bədən daxilində *bağırısaq boşluğu* yerləşir. Bu boşluq 5-12 ədəd *qolcuqlarla* əhatələnmiş *ağzı dəliyi* vasitəsilə xarici mühitlə əlaqələnir. Bədəni xarici – *ektoderma* və daxili – *entodermə* qatlarından ibarətdir.


Ektoderma qatı (xarici qat) bir neçə növ hüceyrələrdən ibarətdir: *dəri-əzələ hüceyrələri*, *dalayıçı hüceyrələr* (**b**), *sinir hüceyrələri*, *aralıq hüceyrələr* və *cinsiyət hüceyrələri*. Dəri-əzələ hüceyrələri, əsasən, bədən örtüyünü təşkil edir. Burada yiğılma qabiliyyətinə malik əzələ lifi olur. Dalayıçı hüceyrələr qolcuqlarda daha çoxdur. Onların ifraz etdiyi zəhər kiçik heyvanları iflic edir. Sinir hüceyrələri uzun çıxıntıllara malikdir. Aralıq hüceyrələri digər hüceyrələrə başlangıç verir. Cinsiyət hüceyrələrinə – spermatozoid və yalançı ayaqlara malik yumurta hüceyrəsi aiddir.

Entoderma qatı (daxili qat) həzm prosesində iştirak edən qamçılı *həzm* və *vəzili* hüceyrələrdən təşkil olunmuşdur.



Sifoid meduzaları sinfi. Nümayəndəsi *aureliya meduzası*dır (**c**). *Aureliya meduzası* dənizlərdə yaşayır. Hidradan fərqli olaraq, suda aktiv üzür. Həlməşik və yarımsəffaf olan bədəni çətirə oxşayır. Çətirin alt hissəsində üzərində dalayıçı hüceyrələr olan çoxlu miqdarda qolcuq və ağzı olur. Çətirin kənarlarında qara pigmentli "gözcükler" vardır. Meduzaların əksəriyyəti suyun səthində, bəziləri isə (stavromedusa) suyun dib hissəsində yaşayır.

Mərcan polipləri sinfi. Tək və koloniya halında yaşayan nümayəndələri vardır. Tək halda yaşayan forması *aktiniyadı* (**d**). Koloniya halında yaşayan formalarına *qırmızı mərcan polipləri* aiddir. Kirəc skeletə malik olduğuna görə onların koloniyaları şaxələnmiş budaqcıqlara bənzəyir. Sakit və Hind okeanlarının tropik hissələrində məhv olmuş poliplərin kirəc skeletləri "mərcan adaları"nı əmələ getirir.

a Şirin su hidrasının quruluşu

Öyrəndiklərinizi tətbiq edin

Hidranın ektoderma və entoderma qatında yerləşən hüceyrələri qeyd edin:

1. Həzm şirələri ifraz edən vəzili hüceyrələr.
2. Digər hüceyrələri əmələ gətirən aralıq hüceyrələr.
3. Qıcıqları ötürən sinir hüceyrələri.
4. Qidani həzm edən həzm hüceyrələri.
5. Müdafiə və qidalanmada iştirak edən dalayıcı hüceyrələr.
6. Cinsi çoxalmada iştirak edən cinsiyyət hüceyrələri.

Ektoderma	Entoderma
-----------	-----------

Öyrəndiklərinizi yoxlayın

1. Düzgün variantı seçin:

- 1) Bağırsaqboşluqlular *ikiqatlı/üçqatlı* heyvanlardır.
- 2) Hidra yeraltı əşyalara *döşənəyin/qolcuqların* köməyi ilə yapışır.
- 3) Hidranın xarici qatı *ektoderma/entoderma* adlanır.
- 4) Həssas tükcük hidrada *dalayıcı hüceyrələrdə/sinir hüceyrələrində* yerləşir.

2. Uyğunluğu müəyyən edin:

- A. Hidrozoalar sinfi
- B. Sifoid meduzaları sinfi
- C. Mərcan polipləri sinfi

- 1. Bədəni çətirə oxşayır;
- 2. Kiriç skeletə malikdir;
- 3. Qara piqmentli gözcükleri var;
- 4. Ağız dəliyi 5-12 ədəd qolcuqlarla əhatələnmişdir;
- 5. Ağız bədənin alt hissəsində yerləşir;
- 6. Şirin sularda yaşayır.

28. Bağırsaqboşluqluların həyat fəaliyyəti

Qədim yunan əfsanəsinə görə, Lerney hidrasını məhv etmək Herakl kimi güclü bir qəhrəman üçün də asan olmamışdı. Hidranın hər vurulmuş bir başı əvəzinə ikisi əmələ gəldirdi. Herakla kömək edən İolay kəsilmiş başların yerini məşəllə yandırandan sonra onlar hidranı məhv edə bildilər.

- Əfsanəvi hidranın hansı xüsusiyyəti həqiqətə uyğundur?

Fəaliyyət

Şirin su hidrası ilə meduza arasında oxşar və fərqli cəhətləri müəyyən edin.

Nəticəni müzakirə edin: Hansı xüsusiyyətlərinə görə onlar bir tipə aid olunur?



Bağırsaqboşluqluların həyat fəaliyyəti. Bağırsaqboşluqlular tipinin nümayəndələrində həyat fəaliyyəti prosesləri oxşar şəkildə baş verir. Maddələr mübadiləsi, qıcıqlanma və çoxalmada bu oxşarlıqlar daha səciyyəvidir.

Hərəkət. Az hərəkətli və ya fəal hərəkətli formaları vardır. Az hərəkətli formalar *polip*, fəal hərəkətlilər isə *meduzalar* adlanır.

Qidalanma. Bağırsaqboşluqlular yırtıcıdır. Tutulan qida ağız dəliyindən bağırsaq boşluğununa ötürülür. Burada kiçik hissələrə parçalanır (boşluqdaxili həzm). Sonra bu hissəciklər daxili qatın hüceyrələri tərəfindən həzm olunaraq (hüceyrədaxili həzm) bədənə sorulur. Həzm olunmayan qalıqlar yenidən bağırsaq boşluğununa düşür, sonra isə ağız vasitəsilə xaricə atılır.

Tənəffüs. Bütün bədən səthi ilə suda həll olmuş oksigenlə tənəffüs edir.

Ifrazat. Bədəndə yaranan son parçalanma məhsulları da bütün bədən səthi ilə xaric edilir.


Qıcıqlanma və refleks. Bağırsaqboşluqlularda sinir hüceyrələri mövcuddur. Bu hüceyrələrin köməyi ilə qıcıqlara cavab verilir və bu, *refleks* adlanır.

Çoxalma. Əlverişli şəraitdə qeyri-cinsi, əlverişsiz şəraitdə isə cinsi yolla çoxalır. Qeyri-cinsi çoxalma tumurcuqlanma yolu ilə, cinsi çoxalma cinsiyət həceyrələrinin (qametlərin) iştirakı ilə baş verir. Bağırsaqboşluqluların bəzilərində cinsi çoxalma zamanı eyni bir orqanizmdə həm diş, həm də erkək cinsiyət həceyrələri yaranır.

Belə orqanizmlər (məsələn, şirin su hidrası) *hermafrodit* adlanır.


Digərlərində isə erkək və dişi cinsi həceyrələr ayrı-ayrı fərdlərdə yaranır. Belə orqanizmlər *ayricinsli* adlanır.

Regenerasiya. Bağırsaqboşluqlular itirilmiş bədən hissələrini yenidən bərpa etmə qabiliyyətinə malikdir. Bu proses *regenerasiya* adlanır. Regenerasiya aralıq həceyrələr hesabına baş verir.




Bağırsaqboşluqlularda həyat fəaliyyəti


Şirin su hidrası



Hərəkəti




Qıcığa cavab



Qeyri-cinsi
çoxalması
(tumurcuqlanma)

Aureliya meduzasının həyat dövrəni



Öyrəndiklərinizi tətbiq edin

Düzgün ifadələri seçin: 1. Bağırsaqboşluqlular şüali simmetriyaya malik orqanızmdir. 2. Bağırsaqboşluqluların bütün nümayəndələrinin dalayıcı hüceyrələri var. 3. Hidranın hərəkəti dalayıcı sapların yiğilması hesabına baş verir. 4. Bağırsaqboşluqluların bütün nümayəndələri yırtıcıdır. 5. Hidralar qıcıqlara cavab verə bilmir.

Öyrəndiklərinizi yoxlayın

Düzgün cavabı seçin:

1. Planula nədir?
 - A. Meduzanın bədəninin qatı
 - B. Meduzanın sürfəsi
 - C. Hidranın ziqotu.
2. Verilənlərdən hansını bütün bağırsaqboşluqlulara aid etmək olar?
 - A. Dalayıcı hüceyrələrin olması.
 - B. Hərəkətsiz həyat tərzi.
 - C. Fəal hərəkət etmək qabiliyyəti.

29. Yasti qurdalar tipi

Bu organizmlər təəccüb doğurur. Onların bəzilərinin yarpaqşəkilli bədəni olur. Digerləri insanda ikrəh hissi doğuran parazitlardır. Bunların hamısı yasti qurdalar aiddir.

- Sizcə, yasti qurdaların bağırsaqboşluqlularla müqayisədə mürəkkəbləşməsi özünü nədə bürüzə verir?

Fəaliyyət

Şəkillərə baxın. Hansı şəkildə bağırsaqboşluqluların nümayəndəsi göstərilmişdir? Əlamətlərdən bağırsaqboşluqlulara aid olanları seçin (diğer əlamətlər yasti qurdaların nümayəndələrinə aiddir).

Əlamətlər:

1. Bədən iki hüceyrə qatından ibarətdir. 2. Bədən üç hüceyrə qatından ibarətdir. 3. Şüali simmetriya. 4. İkitərəfli simmetriya. 5. Dəri-əzələ kisəsi var. 6. Toxuma və orqanlar yoxdur. 7. Dalayıcı hüceyrələri var.

– Yasti qurdun şəklinə əsasən daha hansı əlamətləri göstərə bilərsiniz?



Yasti qurdaların nümayəndələri dəniz və ya şirin sularda yaşayır, bəziləri parazitlik edir. 25 mindən çox növü var. Onların quruluşu bağırsaqboşluqlulara nisbətən mürəkkəbdir. Bədənləri bel-qarın istiqamətində yastılaşmışdır və *ektoderma*, *entoderma*, *mezoderma* adlanan hüceyrə qatlarından ibarətdir. Bədən örtükleri həlqəvi və uzununa yerləşmiş əzələlərlə birlikdə *dəri-əzələ kisəsini* əmələ gətirir. Daxili orqanları

arasındaki boşluq *birləşdirici toxumadan* ibarət *parenxima* ilə doludur. Bağırsaqboşluqlulardan fərqli olaraq, yastı qurdarda yaxşı inkişaf etmiş orqanlar və organlar sistemi yaranmışdır. Aktiv hərəkət nəticəsində *iki-tərəfli simmetriya* meydana gəlmişdir. Yastı qurdalar *kirpikli*, *sorucu*, *lentşəkilli* və s. siniflər daxildir.

Kirpikli qurdalar sinfi. Geniş yayılmış nümayəndəsi *ağ planarıdır* (a). Gölmeçələrdə və durğun sularda yaşayır. Şəffaf ağ rənglidir. Bədən ölçüsü 1,5-3 sm-ə çatır. Bədəni xaricdən kirpiklərlə örtülüdür. Bu səbəbdən də onu kirpikli qurdalar sinfinə aid edirlər. Planarinin yastılaşmış bədəni öndən genişlənmişdir. Burada qısa *lamisə çıxıntıları* və iki qara piqmentli *göz*, qarın hissədə isə *ağız* yerləşir. Bədənin formasının dəyişməsində və hərəkətdə bədən örtüyü altında yerləşmiş əzələlər iştirak edir. Bədəndə olan parenxima daxili orqanların zədələnməsinin qarşısını alır və ehtiyat qida mənbəyi rolunu oynayır.

Sorucu qurdalar sinfi. İnsan və heyvan bədənində yaşayan parazit nümayəndəsi *qaraciyər sorucusudur* (b). Uzunluğu 3-4 sm-ə çatır. Yarpaqşəkilli bədəni bel-qarın istiqamətində yastılaşmışdır. Bədənin ön hissəsindəki ağızın kənarı qalınlaşaraq əzələli *ağız sormacını* əmələ getirir. Qarın hissədə yerləşən *qarın sormacı* vasitəsilə qaraciyərə yapışır. Ağız sormacının köməyi ilə qaraciyər hüceyrələri və qanla qidalanır.

Lentşəkilli qurdalar sinfi. Bu qurdala insanın nazik bağırşığında, yetkin halda parazitlik edən, uzunluğu bəzən 4-10 metrə çatan *öküz soliteri aiddir* (c). Qurdun bədəni *başçıqdan*, qısa *boyuncuqdan* və 1000-ə qədər *buğumdan* ibarətdir. Başçıqda bağırşığa yapışmağa xidmət edən 4 ədəd əzələli sormac yerləşir. Boyuncuqdan əmələ gələn bugumlar hesabına qurdun bədəni uzanır. Bugumların sayının artması və böyüməsi ömrü boyu davam edir.

Yastı qurdaların bədəninin ortasından bir müstəvi keçirşək, onun sağ hissəsi sol hissəsinin güzgüdə əksi kimi görünər. Bu cür simmetriya *ikitərəfli simmetriya* adlanır.


Kirpikli qurdalar sinfi

a




Sorucu qurdalar sinfi

b



Lentşəkilli qurdalar sinfi

c



Öyrəndiklərinizi tətbiq edin

Cədvəli dəftərinizdə çəkin və mətnindən istifadə edərək cədvəli tamamlayın.

Yasti qurdalar tipi			
Sınıflar			
Nümayəndələri			
Yaşayış mühiti			
Bədənin quruluşu			

Öyrəndiklərinizi yoxlayın

1. Bağırsaqboşluqlularla yasti qurdalar arasında oxşar və fərqli əlamətləri tapın.

Ümumi əlamətlər	Fərqli əlamətlər	
	Bağırsaqboşluqlular	Yasti qurdalar

2. Suallara cavab verin: a) Öyrəndiyiniz orqanizmləri bir tipə aid etməyə imkan verən əsas əlamətləri sadalayın. b) Hansı xüsusiyyətlər yasti qurdalar tipini sınıflar bölməyə imkan vermişdir?

30. Yasti qurdaların həyat fəaliyyəti

Xəstəni bağırsaq ağrıları, ürəkbulanma, qusma şikayətləri ilə müayinə edən həkim onun çirkli hövzədən su içdiyini müəyyən etdi.

- Həkim bu qənaətə necə gələ bilərdi?

Fəaliyyət

Öküz soliterinin həyat dövriyyəsini eks etdirən şəklə diqqətlə baxın.

Suallara cavab verin:

- Öküz soliterinin sürfəsi harada yaşayır?
- Öküz soliteri insan orqanizminə necə düşür?
- Öküz soliteri ilə yoluxmanın qarşısını necə almaqları?



Yasti qurdaların həyat fəaliyyəti. Bunlara hərəkət, qidalanma, tənəffüs, son parçalanma məhsullarının ifrazı, çoxalma aiddir.

Yasti qurdarda hərəkət. Əsasən, əzələlərin yiğilması hesabına baş verir. Kirpikli qurdaların hərəkətində həm də kirpiklər iştirak edir.

Həzm sistemi və qidalanma. Yasti qurdarda həzm sistemi ağızla başlayır. Onlarda bağırsağın son ucu kor qurtarır və anal dəliyi olmur. Həzm olunmamış qida qalıqları ağız dəliyi vasitəsilə bədəndən kənara atılır. Bəzilərdə (lentşəkilli qurdalar) həzm sistemi olmadığından qidanı bütün bədən səthi ilə sorur.

Tənəffüsü. Yasti qurdarda xüsusi tənəffüs orqanları olmur. Kirpikli qurdarda suda həll olmuş oksigen bütün bədən səthi ilə daxil olur, karbon qazı isə xaric edilir. Lentşəkilli və yetkin sorucu qurdalar isə parazit həyat tərzi ilə əlaqədar anaerob tənəffüs edirlər.

Ifrazat sistemi. Protonefridilər adlanan ulduzşəkilli hüceyrələrə malik şaxələnmiş, coxsayılı kanalcıqlardan təşkil olunmuşdur. Həyat fəaliyyəti nəticəsində yaranan zərərli parçalanma məhsulları bədəndən bunların köməyi ilə xaric edilir.


Sinir sistemi. Bədənin ön hissəsində olan iki *sinir düyüünü* və ondan çıxan *sinir sütunları*ndan ibarətdir. Sinir sütunları bir-biri ilə eninə *sinir atmaları* ilə birləşir.

Hiss orqanları. Sərbəst həyat tərzi keçirən bəzi formalarda hissiyyatda iştirak edən lamisə çıxıntıları və gözlər olur. Parazit həyat tərzi keçirən sorucu və lentşəkilli qurdarda isə xüsusi hiss orqanları olmur.

Çoxalması. Yasti qurdalar *hermafroditdir*. Yəni onların bədənində eyni zamanda dişi və erkək çoxalma orqanı olur. Yetkin fəndlərdə dişi cinsiyyət hüceyrələri *yumurtalıqlarda*, erkək cinsiyyət hüceyrələri isə *toxumluqlarda* yetişir.

İnkişafı. Kirpikli qurdarda mayalanmış yumurtalardan yeni fəndlər meydana gəlir. Parazit həyat tərzi keçirən digər qurdarda sahib dəyişməklə gedən mürrəkkəb inkişaf dövriyyəsi baş verir. Yaşlı fərd, adətən, *əsas*, sürfə mərhələsi isə *aralıq sahiblər* adlandırılan digər orqanizmlərdə yaşayır və inkişaf edir. Aralıq sahib, adətən, bir və ya bir neçə ola bilir. Parazit mütləq əsas sahib tərəfindən udulmalıdır ki, burada yetkin fərdə çevrilərək yenidən yumurta qoya bilsin. Yasti qurdarda regenerasiya qabiliyyəti yaxşı inkişaf etmişdir.

Ağ planarının sinir, həzm, cinsiyyət və ifrazat sistemi



Öyrəndiklerinizi tətbiq edin

Göstərilən orqanlar və onların hissələrinin yasti qurdaların hansı orqanlar sistemində uyğun olduğunu müəyyən edin. 1. Şaxələnmiş kanalcıqlar; 2. Toxumluqlar; 3. Ağız dəliyi; 4. Ulduzşəkilli hüceyərlər – protonefridilər; 5.Udlaq; 6. Sinir düyünləri; 7.Yumurtalıqlar; 8.Bağırsaq; 9.Sinir sütunları.

Həzm sistemi: **Ifrazat sistemi:** **Sinir sistemi:** **Cinsiyyət sistemi:**

Öyrəndiklərinizi yoxlayın

Düzgün ifadələri seçin:

1. Yastı qurdaların bədəni iki hüceyrə qatından təşkil olunub.
2. Yastı qurdalar ikitərəfli simmetriyalı bədən quruluşuna malikdir.
3. Yastı qurdaların nümayəndələri arasında parazit formalar var.
4. Yastı qurdarda hiss orqanları olmur.
5. Yastı qurdarda qan-damar sistemi meydana gəlir.
6. Yastı qurdalar ayrıcinsiyyətlidir.
7. Yastı qurdaların həzm sistemində anal dəlik olur.
8. Planarilər – yırtıcıdır.
9. Yastı qurdalar bütün bədən səthi ilə tənəffüs edir.
10. Yastı qurdaların orqanlararası boşluğu parenxima ilə doludur.

31. Sap qurdalar tipi. Sap qurdaların həyat fəaliyyəti

“Yeməkdən qabaq mütləq əllərini yu!”, “Nə üçün meyvəni yumamış yedin?” – deyə anası dostum Fərhadı bu sözlərlə tez-tez məzəmmət edərdi. Əvvəller bu danlaqlar mənə qəribə gəlsə də, sonralar anasının nə qədər haqlı olduğunu başa düşdüm.

- Sizcə, nə üçün anası Fərhaddan əllərini və yeyərkən meyvəni yumağı tələb edirdi?

Fəaliyyət – Laboratoriya işi. Sap qurdaların quruluş xüsusiyyətləri

Məqsəd: Sap qurdaların quruluşu ilə tanışlıq.

Təchizat: Mikroskop, hazır mikropreparatlar və ya tablolar.

İşin gedisi: 1. Sap qurdaların preparatına və ya tablosuna nəzər yetirin. Onların bədən formasını müəyyən edin. 2. Tabloda erkək və dişi qurdaların oxşar və fərqli cəhətlərini müəyyən edin. 3. Dişi və erkək qurdaların şəkillərini dəftərə çəkin.

Nəticəni müzakirə edək: Sap qurdalar yastı qurdlardan nə ilə fərqlənir?



Sap qurdalar. Bədən dəyirmi və bugumsuzdur. Ön və arxa hissədən sıvılışmışdır. Bunlarda içərisi maye ilə dolu ilk *bədən boşluğu* meydana gəlmüşdir. Yastı qurdlardan fərqli olaraq, həzm sistemində ilk dəfə olaraq son ucu *anal dəliklə* qurtaran bağırısaq yaranmışdır.

Əsl sap qurdalar sinfi. Nümayəndələri sərbəst yaşayır, bəziləri isə müxtəlif orqanizmlərdə parazitlik edir. *İnsan askaridi* və *uşaq bizquyuğu* bu sinfin geniş yayılmış nümayəndələrindəndir.

İnsan askaridi. Parazit həyat tərzi keçirir və yetkin halda insanların nazik bağırşığında yaşayır. Uzunluğu 20-40 sm-ə qədərdir. Erkəkləri dişilərdən kiçik olur. Yastı qurdlardan fərqli olaraq, parazitlik edən sap qurdarda yapışma orqanı yoxdur.

İnsan askaridinin həyat fəaliyyəti

Bədən örtüyü. Askaridin bədəni xaricdən möhkəm kutikula ilə örtülmüşdür. Kutikula həzm şirələrinə qarşı davamlı olub, qurdum kimyəvi və mexaniki təsirlərdən qoruyur. Bədən örtüyünün daxildən uzununa istiqamətdə yerləşmiş saya əzələlər birləşmişdir. Bunların hamısı birlikdə *dəri-əzələ kisəsinə* əmələ gətirir.


Hərəkəti. İnsan askaridi uzununa əzələlərin köməyi ilə bədənini dalğavari hərəkət etdirir və onu uzadıb-qısalda bilmir.

Həzm sistemi. Askaridin ön hissəsində üç dodaq çıxıntısına malik ağız yerləşir. Ağızdan daxil olan qida udlağa, qida borusuna, oradan bağırşaq daxil olur. Bağırsağın son ucu anal dəliklə qurtarır. Həzm olunmamış qida hissəcikləri bu dəlik vasitəsilə bədəndən xaric edilir.

Tənəffüsü. Xüsusi tənəffüs orqanı yoxdur. Yetkin fərd oksigensiz mühitdə yaşayır.

Ifrazat sistemi. İnsan askaridinin ifrazat sistemi bir cüt ifrazat kanalından ibarətdir. Bu kanallar bir-biri ilə birləşərək bədənin ön hissəsində tək axarla xaricə açılır.

İnsan askaridinin quruluşu



Sinir sistemi. İnsan askaridinin sinir sistemi *udlaqətrafi sinir həlqəsindən* və bədənin arxa hissəsinə doğru gedən *sinir sütunlarından* ibarətdir.

Hissiyat orqanları. Parazit həyat tərzi ilə əlaqədar olaraq xüsusi hissiyyat orqanları inkişaf etməmişdir.


Cinsiyət sistemi və çoxalması. İnsan askaridi ayriçinslidir. Dişilərdə bir cüt sapşəkilli yumurtalık, erkəklərdə isə tək-sapşəkilli toxumluq olur.

İnsan askaridinin inkişafı. İnkışafında aralıq sahib iştirak etmir. İnsanın bağırşığında yaşayan yetkin askaridin yumurtaları nəcis vasitəsilə ətraf mühitdə düşür. Əlverişli temperatur, rütubət və oksigenli mühitdə inkişaf edən yumurtanın daxilində sürfələr əmələ gəlir. Bu dövrə yumurtalar yoluxmaya artıq tam hazır vəziyyətdə olur. İnsan çirkənmiş su və ya qida vasitəsilə bu yumurtaları udduqda onun nazik bağırşığında həzm şirələrinin təsirindən yumurtanın qabığı əriyir, sürfə azad olur və bağırşaq divarını dələrək qan vasitə-



silə ağciyərlərə gətirilir. O, ağciyərdə inkişafını tamamlayır və ağciyəri zədələyərək öskürək yaradır. İnsan öskürdükdə bəlgəmlə ağız boşluğununa gətirilir və təkrar udularaq bağırsağa düşür. Burada yetkin qurda çevrilir.

İnsan askaridinin həyat dövrəni



Öyrəndiklərinizi tətbiq edin

Uyğunluğu müəyyən edin:

- | | |
|-------------------|---|
| A. Yastı qurdalar | 1. Bədəni eninə kəsiyində dəyirmidir. 2. Hermafroditdir. 3. Sormacları yoxdur. 4. Bədən yastılaşmış formadadır. 5. Bağırsağın son ucu kor qurtarır. |
| B. Sap qurdalar | |

Öyrəndiklərinizi yoxlayın

1. Düzgün variantı seçin: 1. Sap qurdalar yastı qurdlardan anal dəliyin *olmamasına/olmasına* görə fərqlənir. 2. Sap qurdarda *həlqəvi və uzununa /yalnız uzununa* əzələlər olur. 3. Askarid insanın bağırsağında həzm olunmur, ona görə ki, bədəni *kutikula ilə /kirpikciklərlə* örtülmüşdür.

2. Suallara cavab verin: a) Sap qurdaların əzələlərinin quruluş xüsusiyyətləri onların hərəkət qabiliyyətinə necə təsir edir? b) Sap qurdaların hiss orqanlarının zəif inkişaf etməsi nə ilə izah olunur?

32. İnsan üçün təhlükəli olan qurd xəstəlikləri


İnsnlarda ankiostomoz xəstəliyi törədən sap qurdların nümayəndəsi *ankiostoma* qurdudur. Ankiostoma insanın nazik bağırşığında parazitlik edir. İnsan ya qurdun sürfələrini udmaqla, ya da sürfələrin dörünü deşərək qana keçməsi nəticəsində bu xəstəliklə yoluxur. Xəstəlik bəzən ölümlə nəticələnir.

- Qurdlar daha hansı orqanlarda parazitlik edə bilər? İnsan özünü parazit qurdlarına yoluxmaqdən necə qoruya bilər?

Fəaliyyət

Şəklə baxıb parazit-sahib cütlərini müəyyən edin: *canlı organizmlərin adalarından və “əsas sahib”, “parazit”, “yastı qurd” anlayışlarından istifadə edərək verilən hadisəni əks etdirən cümlələr qurun.*

Qaraciyər sorucusunun həyat dövranı



- Parazitləri hansı ümumi xüsusiyyətlər birləşdirir?
- Daha hansı parazit qurdları tanıyırsınız?

Qurdların insanda törətdiyi xəstəliklər. Bəzi parazit qurdlar insanlarda müxtəlif xəstəliklər törədir. Öküz soliterinin əsas sahibi – insan, aralıq sahibi – qaramaldır. İnsan bu parazitlə içərisində parazitin sürfəsi olan yaxşı bişirilməmiş et yeməklə yoluxur. Öküz soliterinin insanda törətdiyi xəstəlik *teniarinxoz* adlanır. İnsanlarda təhlükəli *exinokokkoz* xəstəliyi törədən lentşəkilli qurdların digər nümayəndəsi *exinokokkdur*. Onun əsas sahibi yırtıcılar (it, pişik, ayı, çäqqal, canavar və s.), aralıq sahibi isə qaramal və ya insandır. İnsan bu qurdun yumurtalarını udmaqla (sahibsiz it və pişikləri sığalladıqda) xəstəliyə yoluxur. Yumurtadan çıxan sürfələr qan vasitəsilə aralıq sahibin ağciyərinə və ya digər daxili orqanlarına gətirilir. Burada içərisində qurdun başçıqları və boyuncuqları yerləşmiş iri qovuqlara (*finnalara*) çevrilir.

Sap qurdların nümayəndəsi olan *uşaq bizquyuğu*, adətən, uşaqların nazik bağırşığında parazitlik edir. Qurdun dişi fərdi bağırşaqdan çıxaraq


anus ətrafına yumurtalarını yapışdırır və gicişmə əmələ gətirir. Uşaq həmin hissəni qasıdıqda yumurtalar dırnaqların altına dolur və nəticədə təkrar yoluxma baş verə bilər.

Mübarizə tədbirləri. Parazit xəstəliklərlə mübarizə məqsədilə profilaktik tədbirlər həyata keçirilir. Parazitlə yoluxmanın qarşısının alınması üçün cirkli və durğun su hövzələrindən su içməməli, ət yaxşı bishirilməlidir. Bundan başqa, küçə heyvanları olan itlər və pişiklərə əl vurarkən əllər sabunla təmiz yuyulmalıdır. Ankilostoma qurdunun yaşıldığı ərazilərdə insan ayaqyalın gəzməməlidir. Meyvə və tərəvəz yeyilməmişdən qabaq yaxşı yuyulmalıdır.

Parazit qurdaların zərəri. Parazit qurdalar insanın, ev heyvanlarının və vəhişti heyvanların orqanizmlərində parazitlik edərək onların orqan və toxumalarını zədələyir və müxtəlif zəhərlənmələr törədir. Məsələn, insanın nazik bağırlığında yaşayış askarid sahib orqanizminə zəhərli madđələr buraxır və bunun nəticəsində də bağırşaq pozğunluğu, ürəkbulanma, müxtəlif bədən ağrıları və s. kimi hallar baş verir.

Qurdarda parazitizmə uyğunlaşma. Parazitliklə əlaqədar olaraq əksər qurdarda yapışma orqanı olan sormaclar, qarmaqcıqlar meydana gəlmışdır. Bunlarda cinsiyyət sistemləri güclü inkişaf edir. Lakin onlar çoxlu yumurta qoysa da, bu yumurtaların əksəriyyəti əlverişli şəraitə düşməyərək məhv olur.

Exinokokkun həyat dövrəni



Öyrəndiklərinizi tətbiq edin

Cədvəli tamamlayın:

	Qaraciyər sorucusu	Öküz soliteri	İnsan askaridi
1. Aralıq sahib			
2. Əsas sahib			
3. Yoluxmuş orqan			
4. Yoluxma yolları			

Öyrəndiklərinizi yoxlayın

- Parazitizmə uyğunlaşmaları seçin:** 1. Dəridə kirpikciklərin olması. 2. Yapışmağa xidmət edən orqanların olması. 3. Sahib dəyişməklə gedən inkişaf. 4. Bədən səthi ilə tənəffüsün olması. 5. Cinsiyyət sisteminin yaxşı inkişaf etməsi.
- Suallara cavab verin:** 1. Xəstə qarinağrısından, ağızda xoşagelməz dadın olmasından şikayət edir. Nəcisinə ağız bugümlər aşkar edilib. O, hansı qurda yoluxmuşdur? 2. Askarid bağırşaqda yaşayır. Nə üçün o, bağırşaq şirələrinin təsirindən həzm olunmur?

33. Həlqəvi qurdalar tipi

Şumlanmış torpaq üzərinə dəstə ilə qonan quşlar dimdikləri ilə torpaq hissəciklərini eşələyirdilər.

- Soxulcan axtarıllar, - deyə babam dilləndi.
- Baba, bəs onlar soxulcanları dimdiklərinə alaraq hara aparırlar?
- Balalarını yemləmək üçün. Axı bu onların ən sevimli qidasıdır.
- Soxulcanların təbiətdə daha hansı əhəmiyyəti var?

Fəaliyyət - Laboratoriya işi. Soxulcanın quruluşu

Məqsəd: Soxulcanın quruluş xüsusiyyətlərinin öyrənilməsi.

Təchizat: Canlı soxulcanlar, pinset, qalın vərəq, şüşə parçası, lupa.

İşin gedisi: 1. Soxulcanı pinsetlə bankadan çıxararaq şüşənin üzərinə qoyun.

Bədənin ön hissəsinə yaxın yerləşən qalınlaşmış kəməri (qurşağı) tapın və onun neçə bugumdan ibarət olduğunu müəyyən edin. 2. Bədəninin ön, arxa, bel və qarın hissələrinin bir-birindən nə ilə fərqləndiyini müəyyən edin. 3. Lupanın köməyi ilə bədənin qarın hissəsində olan qılçıqlarını sayın. 4. Qurdun şəklini dəftərinizdə çəkin və hissələrini qeyd edin.

Nəticələri müzakirə edək: Soxulcanın bədəni hansı quruluşa malikdir?


Həlqəvi qurdalar. Dənizlərdə, şirin su hövzələrində və torpaqda yaşayırlar. 8000-ə qədər növü var. Bədənləri həlqəşəkilli bugumlara malik olduğundan onları *həlqəvi qurdalar* adlandırırlar.

Həlqəvi qurdaların *dəri-əzələ* kisəsi bədəni örtən *epiteli qatından*, onun altında yerləşən *həlqəvi* və *uzununa* yerləşmiş əzələlərdən ibarətdir. Sap qurdlardan fərqli olaraq, həlqəvi qurdaların bədən boşluğu bir qatdan ibarət divarla örtülmüşdür. Bu *ikinci bədən boşluğu* və ya *selom* adlanır. Daxili orqanlar içərisi maye ilə dolu bu boşluqda yerləşir. Boşluq mayesi qurdun bədəninə möhkəmlik verərək skelet rolunu oynayır və mübadilə proseslərində iştirak edir. Həlqəvi qurdalar üç əsas sınıfə ayıırlar – *azqılli qurdalar*, *çoqxılli qurdalar* və *zəlilər*.

Azqılli qurdalar sınıfı. Qarın hissəsində az miqdarda nazik və qısa qılçıqları olan qurdaları *azqılli qurdalar* adlandırırlar. Geniş yayılmış nümayəndəsi *soxulcan*dır. O, nəm və çürütülərlə zəngin torpaqlarda yaşayır. Qırmızımtıl-qəhvəyi rəngli bədəni 180-ə qədər bugumdan təşkil olunmuşdur. Bədəninin uzunluğu 10-15 sm-ə çatır. Bədəninin ön hissəsində *kəmər* adlanan qalınlaşma olur.

Çoxqılli qurdalar sınıfı. Hər bədən bugumunun yan hissəsində üzərində çoxlu qılçıq olan *ayaqpərləri* olur. Sinfin adı buradan götürülmüşdür. Çoxqılli qurdalarla misal olaraq dənizlərdə yaşayan *ne-reid* və *qumqurdunu* göstərmək

Azqılli qurdalar Çoxqılli qurdalar Zəlilər



olar. Nereidlər qumda və ya lildə qazdıqları yuvalarda yaşayır. Buğumlu bədənlərində baş, gövdə və quyruq hissə asan seçilir. Başda iki cüt göz, bir cüt *lamisə çıxıntısı*, *qolcuqlar* və *çənələrə* malik ağız vardır.

Zəlilər sinfi. Yırtıcı və ya parazit həyat tərzi keçirir. Bədəni bugumludur. Buğumlar birləşərək ön və arxa tərəfdə iki *sormac* əmələ gətirir. Sormacların köməyi ilə şikarını tutur və hərəkət zamanı müxtəlif əşyalara yapışa bilir. Bunlarda ayaq çıxıntıları və qılçıqlar olmur. Əzələləri güclü inkişaf etmişdir. Nümayəndələrindən biri *tibb zəlisidir*.

Həlqəvi qurdaların əhəmiyyəti. Həlqəvi qurdaların bəzi nümayəndələri bir çox balıqların qidasını təşkil etməklə bərabər, həm də üzvi maddələri bağırışından keçirərək torpağın çürüntü ilə zənginləşdirilməsi və suyun bioloji təmizlənməsində iştirak edir.

Öyrəndiklərinizi tətbiq edin

Səhv fikirləri müəyyən edərək onları doğru ifadələrə çevirin. 1. Həlqəvi qurdalar yalnız torpaqda yaşayır. 2. Soxulcanın bədən boşluğu parenxima ilə doludur. 3. Nereid çoxqılılı qurdalar sinfinin nümayəndəsidir. 4. Zəlilərdə ayaq çıxıntıları və qılçıqlar olur. 5. Soxulcan azqılılı qurdalar sinfinə aiddir.

Öyrəndiklərinizi yoxlayın

- Cümlələri tamamlayın:** 1. Soxulcanda kəmər bədənin _____ hissəsində yerləşir. 2. Soxulcan əzələlərin yığılib-açılması və _____ köməyi ilə hərəkət edir. 3. Soxulcan _____ quruluşa malikdir. 4. Həlqəvi qurdaların parazit həyat tərzi keçirən nümayəndəsi _____. 5. Soxulcan _____ torpaqda yaşayır.
- Hekayədəki səhvləri tapın və izah edin.** “Mən yayda kənddə qalırdım. Kiçik qardaşımıla ağaclarla qulluq edirdik. Onları sulayır, dibini belləyir və soxulcanlardan təmizləyirdik. Qardaşım deyirdi ki, soxulcanlar ağaclarla zərər vurur. İşimizi bitirdikdən sonra əllərimizi sabunla yaxşı-yaxşı yuyurduq ki, dırnaqlarımızın arasına qaraciyər sorucusunun yumurtaları düşməsin. Yay tətilini səmərəli keçirdik”.

34. Həlqəvi qurdaların həyat fəaliyyəti

Quru havada soxulcanlar torpağın dərinliyində olur. Yağış yağışında isə onlar torpağın üzərinə çıxır.

- Sizcə, bunun səbəbi nədir?

Fəaliyyət – Laboratoriya işi. Soxulcanın hərəkəti və qıcıqa cavabı


Məqsəd: Soxulcanın hərəkətini müşahidə etmək, qıcıqa qarşı cavab reaksiyasını müəyyən etmək.

Təchizat: Canlı soxulcanlar, pinset, baş soğan hissəciyi, qalın vərəq, şüşə parçası.

İşin gedisi: 1. Pinsetlə soxulcanı bankadan çıxararaq əvvəl kağız, sonra isladılmış şüşə üzərinə qoyun.

2. Onun kağız və şüşə üzərində hərəkətlərini müşahidə edin və fərqi göstərin. 3. Soxulcana pinsetin ucu ilə toxunmaqla və ya ona toxunmadan bədənin ön tərəfinə soğan parçası qoymaqla qıcıqlara qarşı necə reaksiya verməsini müşahidə edin.


Nəticələri müzakirə edək: 1. Soxulcanın kağız üzərində hərəkəti zamanı xışltı səsi yaranan nədir? Soxulcanın hərəkəti nəyin sayəsində baş verir? 2. Soxulcana toxunma və ya soğan hissəciyi ilə təsir zamanı hansı hissiyatın olmasını müəyyən etmək olar?



Həlqəvi qurdların həyat fəaliyyəti

Həlqəvi qurdlarında hərəkət. Həlqəvi qurdların hərəkətində dəri-əzələ kisəsində olan əzələlər və bədəndə olan qılıqlar mühüm rol oynayır.

Soxulcanın quruluşu



Məsələn, soxulcanda həlqəvi əzələlər yiğildiqda qurdun ön ucu çox nazikləşərək asanlıqla torpaq dənəciklərinin arasına keçir. Uzununa əzələlərin yiğilması nəticəsində isə bədənin ön ucu yoğunlaşaraq torpağı aralayır. Nereid isə ayaq pərlərinin köməyi ilə dənəzin dibində sürünlərək hərəkət edir.

Həzm sistemi və qidalanması. Həzm sistemi ağızla başlayır və anal dəliyi ilə qurtarır. Soxulcan torpaqda olan cürüntülərlə qidalanır, qidanın xirdalanması mədədəki əzələlərin hesabına baş verir. Nereidin qidasını yosunlar və kiçik su heyvanları təşkil edir. Zəlilərin eksəriyyəti insan və bəzi onurğalıların qanı ilə qidalanır. Şikara hücum edərkən əzələli xortumu ilə onu yaralayır və oraya xüsusi maddə ifraz edir. Bu maddə həm şikarın bədənindəki yarada, həm də zəlinin öz mədəsində olan qanın laxtalanmasının qarşısını alır.

Qan-damar sistemi. Bel və qarın qan damarı və onları birləşdirən həlqəvi damarlardan ibarətdir. Həlqəvi damarların bir neçəsi yoğunlaşaraq “ürək”

funksiyasını yerinə yetirir. Damarlar daha kiçik şaxələrə bölünərək tük kimi nazik kiçik damarlar – *kapilyarlar* əmələ gətirir. Qan-damar sistemi *qapalıdır*, yəni qan yalnız damarlarda hərəkət edir və boşluq mayesi ilə qarışır. Əksəriyyətinin qanı qırmızı rənglidir.

Tənəffüs sistemi. Həlqəvi qurdların bir çoxunda xüsusi tənəffüs orqanı yoxdur. Əksəriyyəti bütün bədən səthi ilə tənəffüs edir. Dənizlərdə yaşayan bəzi çoxqıllı qurdarda, məsələn, qum qurdunda xüsusi tənəffüs orqanı olan *qəlsəmələr* vardır.

Ifrazat sistemi. Həlqəvi qurdların ifrazat orqanları ilgək şəklində qıvrılmış və bir ucu qıf şəklində genişlənmiş nazik borucuqlardan – *metanefridilər*dən ibarətdir. Borucuqların qıfşəkilli ucu bədən boşluğununa, digər ucu isə sonrakı bugümdən xaricə açılır.

Sinir sistemi. Soxulcanda sinir sistemi *udlaqüstü* və *udlaqaltı sinir düyüünü*, bunları bir-biri ilə birləşdirən *udlaqətrafi sinir həlqəsi* və *qarın sinir zənciri*-dən ibarətdir. Sinir düyünlərinin hər birindən bədənin müxtəlif hissələrinə sinirlər gedir.

Hiss orqanları. Bəzi nümayəndələrində yaxşı inkişaf etmiş hiss orqanları – gözlər, lamisə orqanları olan böğürlər, qolcuqlar olur. Əksər həlqəvi qurdarda xüsusi hiss orqanları (məsələn, soxulcanda) yoxdur. Lakin bədənlərinə toxunduqda onu hiss edir, qidanın dadını duyur və işiğini qaranlıqdan seçirlər.

Regenerasiya. Bağırsaqboşluqlular kimi, bunların da nümayəndələrində regenerasiya prosesi yaxşı inkişaf etmişdir.

Coxalması. Əksər nümayəndələri hermafroditdir. Toxumluqlar və yumurtalıqlar bədənin müəyyən bugümlərində yerləşir. Yumurta qoyma zamanı qurdun kəməri üzərində xeyli selik əmələ galir. Qurd yumurtalarını bura qoyur, sonra selikdən azad olur. Selik tez bərkir, tündləşir və barama əmələ gətirir. Bir müddət sonra baramadakı yumurtalardan cavan soxulcanlar çıxır.

Öyrəndiklərinizi tətbiq edin

Uyğunluğu müəyyən edin:

- | | |
|----------------------|---------------------------|
| 1. Həzm sistemi | a) Bel və qarın damarları |
| 2. Sinir sistemi | b) Metanefridilər |
| 3. Qan-damar sistemi | c) Udmaqətrafi həlqə |
| 4. İfrazat sistemi | d) Qarın sinir zənciri |
| | e) Udmaq |
| | f) "Ürək" |


Öyrəndiklərinizi yoxlayın

1. Cədvəli dəftərinizə çəkin. Qurdların müvafiq tipinə uyğun olan əlamət nömrələrini cədvəldə yerləşdirin: 1. Finna əmələ gətirə bilir; 2. Bədən boşlığında maye olur; 3. Bədən boşlığında parenxima olur; 4. Qan-damar sistemi var; 5. Xüsusi hiss orqanları var; 6. Bədənin əyilməsinə xidmət edən yalnız uzununa əzələləri var; 7. Dəri-əzələ kisəsi olur.

Həlqəvi qurdlar	Yastı qurdlar	Sap qurdlar

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Şəkildə hansı bir hüceyrəli orqanizmlər təsvir olunmuşdur? Onları bir-birindən fərqləndirən nədir?



2. Düzgün cavabı seçin:

- Bağırsaqboşluqlular üçün *ikitərəfli/şüali* simmetriya xarakterikdir.
- Bağırsaqboşluqlularda *bədən boşluğu/bağırsaq boşluğu* olur.
- Hidrada ektodermada yerləşən dalayıcı hüceyrələr *müdafia/həzm* funksiyasını yerinə yetirmir.
- Hidra *birqatlı/ikiqatlı* bədəni olan çox hüceyrəli orqanizmdir.
- Hidranın cinsiyyət hüceyrələri *ektodermada/entodermada* əmələ gəlir.

3. "Parazit qurdalar" cədvəlini doldurun:

Nümayəndələri	Parazitizm ilə əlaqədar quruluş xüsusiyətləri	İnsana vurduğu zərər	Profilaktik tədbirlər
Qaraciyər sorucusu			
Öküz soliteri			
Exinokokk			
Askarid			
Uşaq bizquruğu			

4. Həlqəvi qurdalar haqqında düzgün ifadələri seçin:

- Həlqəvi qurdarda dəri-əzələ kisəsi olur.
- Soxulcanın cinsiyyətli çoxalmasında erkək və dişi fəndlər iştirak edir.
- Bədənləri şüali simmetriyaya malikdir.
- Nereid çoxqıllı qurdulara aiddir.
- Dənizdə yaşayan çoxqıllı qurdaların tənəffüs orqanı yoxdur.
- Həlqəvi qurdaların əksəriyyəti hermafroditdir.

35. Molyusklar tipi

Son illərdə Abşeron bağlarında tənək ilbizinin sürətlə artması bağbanları çox narahat edir.

- Sizcə, narahatlığın səbəbi nədir?

Fəaliyyət – Laboratoriya işi. Molyuskların çanağının quruluş xüsusiyyətləri

Məqsəd: Molyuskların çanağının quruluş xüsusiyyətlərinin müəyyən olunması.

Təchizat: Molyuskların çanaqlarından ibarət kolleksiya.

İşin gedişi: Müxtəlif siniflərə mənsub olan molyuskların çanaqlarını formasına, rənginə, burumlarına, möhkəmliyinə və əhəmiyyətinə görə müqayisə edin.

– Müxtəlif siniflərə mənsub olan molyuskların çanaqlarının oxşar və fərqli cəhətləri nədir?

Molyusklar tipinin ümumi əlamətləri. Su hövzələrində və ya quruda yaşayan 130 mindən çox növü məlumdur. Əksəriyyətdə bədən baş, gövdə və əzələli ayaqdan ibarətdir. Bir çoxunda bədən xaricdən kirəç çanaqla əhatə olunmuşdur. Çanaq molyusku qurumaqdan və digər əlverişsiz təsirlərdən qoruyur. Çanağın altında *manti* adlanan dəri törəməsi meydana gəlmişdir. *Manti* ilə bədən arasında *manti boşluğu* yerləşir. Molyusklar 3 əsas sınıfə bölünür: *qarınayaqlılar*, *ikitaylılar* və *başayaqlılar*.

Qarınayaqlılar sinfi. Qarınayaqlı molyuskların bir çoxunun çanağı spiral halında burulmuşdur. Bədənləri 3 əsas hissədən – baş, gövdə və ayaqdan ibarətdir. Bunların əzələli ayağı bədənin qarın hissəsində yerləşdiyinə görə onlar *qarınayaqlılar* adlandırılır. Qarınayaqlı molyusklara – *göl ilbizi*, *makara ilbizi*, *tənək ilbizi* və *çılpaq ilbiz* aiddir.

İkitaylılar sinfi. Bədənləri ikitaylı çanağa malik olan molyuskları *ikitaylılar* adlandırırlar. İkitaylıların bədəni gövdə və ayaqdan ibarətdir. Onlarda baş olmur. İkitaylılara *anadonta*, *sədəf ilbizi*, *gəmi qurdı* və s. molyusklar aiddir.

Başayaqlılar sinfi. Yüksək quruluş səviyyəsinə malik opranizmlərdir. Dənizlərdə yaşayan fəal üzən yırtıcı heyvanlardır. Baş hissədə qolcuqlara çevrilmiş ayaqlar olduğu üçün *başayaqlılar* adlandırılır. Bunlara kalmar, səkkizayaq (osminoq) və başqları aiddir.

Molyuskların müxtəlifliyi və rolü. Molyuskların bəziləri üzvi qalıqlarla qidalandıqları üçün təbiətdə sanitar rol oynayır, həmçinin bir çox heyvanların və insanların qidasını təşkil edir. Digərləri (tənək və çılpaq ilbizlər) bağ və bostan bitkilərinə ziyan vurur.

Qarınayaqlılar sınıfının ən geniş yayılan nümayəndəsi *böyük göl ilbizi* durğun sularda, bitkilər üzərində yaşayır. Uzunluğu 3-4 sm-ə qədərdir. Bədənin öndə baş yerləşir. Başda ağız və iki lamisə çıxıntısı və onların dibində bir cüt göz vardır. Bədən xaricdən *manti* adlanan dəri qatı ilə, onun üzəri isə spiral şəkilli kirəc çanaqla əhatə olunmuşdur. Bədənin sağ tərəfində *tənəffüs dəliyi* olur.

İkitaylılar sınıfının nümayəndəsi *anadonta*nın uzunluğu 10 sm-ə qədərdir. Su dibində yarıya qədər quma batmış vəziyyətdə oturaq həyat tərzi keçirir. Çanağının daxili qatı müxtəlif rənglərlə bərəq vuran parlaq sədəflə örtülmüşdür. Anadontanın bədəninin arxa hissəsində *giriş və çıxış sifonları* adlandırılan iki dəlik vardır. Onun çanaqları iki qapayıçı əzələnin köməyi ilə qapanır. Çanaq aralandıqda anadonta tək ayağını və sifonlarını bayırı çıxarır.

Başayaqlılar sınıfı. *Uzaq Şərq kalmarının* bədəni baş və gövdədən ibarətdir. Başda mürəkkəb quruluşlu gözlər və 10 ədəd qolcuqla əhatələnmiş ağız yerləşir. Qolcuqların ikisi daha iri olub, şikarın tutulmasında iştirak edir. Qolcuqların daxili səthində qidanı tutmağa xidmət edən çoxlu sayıda sormac yerləşir. Kalmarların ağızında quş dimdiyini xatırladan çənələr, bədənin yanlarında isə üzgəclər yerləşir. Çanağı yoxdur, o, dərinin altında kiçik lövhəcik halında qalmışdır. Kalmar və digər başayaqlı molyusklar dəridəki pigment hüceyrələri sayəsində rəngini dəyişə bilir.



Öyrəndiklerinizi tətbiq edin

Molyuskları siniflərə görə yerləşdirin: 1. Çılpaq ilbiz; 2. Tənək ilbizi; 3. Kalmar; 4. Sədəf ilbizi; 5. Səkkizayaq; 6. Midiyə; 7. Anadonta; 8. Göl ilbizi.

Qarınayaqlılar sınıfı	İkitaylılar sınıfı	Başayaqlılar sınıfı
-----------------------	--------------------	---------------------

Öyrəndiklerinizi yoxlayın

Uyğunluğu müəyyən edin: 1. Bədən baş, gövdə və ayaqdan ibarətdir; 2. Bədən gövdə və ayaqdan ibarətdir; 3. Ayaq qolcuqlara çevrilmişdir; 4. Çanaq iki taydan ibarətdir; 5. Parazit yastı qurdaların aralıq sahibidir; 6. Reaktiv üsulla hərəkət edə bilir.

A. Qarınayaqlılar sınıfı

B. İkitaylılar sınıfı

C. Başayaqlılar sınıfı

36. Molyuskların həyat fəaliyyəti


Hollandiya və İngiltərənin iri sənaye şəhərləri yaxınlığındakı sahil sularında midiya və stridiya molyusklarının ovu dayandırıldı. Buna səbəb insanlar tərəfindən qida kimi istifadə olunan bu ikitaylı molyuskların ətinin zəhərli olması idi.

- Molyuskların ətinin zəhərli olmasının səbəbi nədir?
Bunun necə baş verməsini izah edin.

Fəaliyyət

Molyuskları xarici quruluşundan asılı olaraq qruplaşdırın.

- Sizcə, quruluş xüsusiyyətləri onların hərəkət və qidalanma prosesləri kimi həyat fəaliyyəti proseslərinə necə təsir edir?



Molyuskların həyat fəaliyyəti

Hərəkəti. Molyuskların əksəriyyəti zəif hərəkətlidir. Lakin bəziləri, məsələn, Uzaq Şərqi kalmarının bədəni sürətli hərəkətə uyğunlaşmışdır. Onun manti boşluğununa dolan suyun xaricə püskürdüləməsi nəticəsində yaranan itələmə qüvvəsi kalmarın irəliləməsinə – reaktiv hərəkətə səbəb olur.

Həzm sistemi və qidalanması. Göl ilbizi bitkilərin yumşaq hissələrini ağızında xitin dişcikli əzələli dilin köməyi ilə qaşovlayır. İkitaylı molyuskun manti büküşlərində, qəlsəmələrindəki kirpiklərin fasiləsiz hərəkəti sayəsində bədənə qida – infuzorlar, qamçılıqlar, kiçik xərçəngkimilər daxil olur.

Kalmar qidasını uzun qolcuqların və sormacların köməyi ilə tutur. Ağızında sıkarı gəmirməyə xidmət edən buynuz çənələr olur. Molyusklarda həzmədə qaraciyər də iştirak edir. Həzm olunmayan qalıqlar bağırsağa keçir və anal dəliklə xaric olur.

Tənəffüs sistemi. İkitaylılarda və başayaqlılarda tənəffüs qəlsəmələrlə, qarınayaqlılarda isə qəlsəmə və ya ağıciyərlərlə olur.

Qan dövranı. Ürəkyanı kisədə yerləşən ürək mədəcik, 1 (göl ilbizində) və ya 2 ədəd (anadonta və kalmarda) qulaqcıqdan ibarətdir. Mədəciyin vurduğu oksigenlə zəngin olan qan damarlarla bədənə aparılır və burada bədən boşluğununa töküür (başayaqlı molyusklardan başqa). Özünə karbon qazını birləşdirən qan yenidən damarlar vasitəsilə əvvəl tənəffüs orqanlarına gətirilir. Burada oksigenlə zənginləşərək qulaqcıqə qayıdır. Bu, *açıq qan-damar sistemi* adlanır.

İfrazat sistemi. İfrazat sistemi 1, yaxud 2 böyrəkdən ibarətdir. Böyrəyin qifşəkilli hissəsi ürəkyanı kisəyə, digər ucu isə manti boşluğununa açılır.

Sinir sistemi. Qarınayaqlı və ikitaylılarda sinir sistemi bir neçə cüt sinir döyünnü və onlardan çıxan sinirlərdən təşkil olunur. Kalmarın sinir sistemi udlağın

üst tərəfində sinir düyünlərinin birləşməsindən əmələ gələn “beyn”dən və ondan çıxan sinirlərdən ibarətdir.

Hiss orqanları. Göl ilbizində hissiyyatda iştirak edən lamişə çıxıntıları və gözlər var. İkitaylılarda başınitməsi ilə əlaqədar olaraq xüsusi hiss orqanı olmur. Kalmarlarda yaxşı inkişaf etmiş hiss orqanları – mürəkkəb quruluşlu gözler və müvazinət orqanı olur.


Coxalması. Molyusklar arasında ayırcinsiyyətli (başayaqlılar, ikitaylılar) və hermafrodit (məsələn, göl ilbizi) nümayəndələrə rast gəlinir. Göl ilbizi yumurtalarını selik topasının içərisinə qoyaraq su bitkilərinə yapışdırır və onlardan kiçik ilbizlər çıxır.

Anadontada dişinin manti boşluğununda mayalanmış yumurtadan sürfələr əmələ gəlir. Onlar suya çıxaraq yaxından keçən balıqların qəlsəmələrinə, üzgəclərinə və dərisinə yapışır, burada parazitlik edərək yetkin molyuska çevrilir.


Kalmarlar ayırcinslidirlər, sürfələri yetkin fərdə oxsayırlar.

Molyuskların daxili quruluşu

Göl ilbizi



Anadonta



Öyrəndiklərinizi tətbiq edin

Düzgün cavabı seçin: 1. Molyuskların tənəffüs orqanı: bəzilərində – *ağciyərlər*; diğərlərində *qəlsəmələr/yalnız qəlsəmələr*. 2. Molyuskların qan-damar sistemi *açıq/qapalıdır*. 3. Molyuskların ifrazat orqanı *qaraciyərdir/böyrəklərdir*. 4. Molyusklarda qanın hərəkətini təmin edən *ağciyərdir/ürəkdir*. 5. Anadonta *ayırcinsiyyətlidir/hermafroditdir*. 6. Bədən dəri törəməsi olan *manti/çanaq ilə* örtülmüşdür.

Öyrəndiklərinizi yoxlayın

1. Cədvəlin müvafiq sütunlarına molyuskların təbiətdə və insan həyatında əhəmiyyətini yazın.


Müsbət təsiri	Mənfi təsiri

2. **Sualı cavab verin:** Dəniz molyusklarının çanağının qalınlığı və möhkəmliyi müxtəlifdir. Ən möhkəm çanağı olan molyusklar sahil zolağında yaşayır. Molyuskların çanağının qalınlığındakı fərq nə ilə əlaqədardır?

37. Buğumayaqlılar tipi. Xərçəngkimilər sinfi

Diaqramdan göründüyü kimi, heyvanlar aləmində **buğumayaqlılar tipi** növünə görə daha çoxsayılıdır. Onların müxtəlif həyat şəraitində yaşayan 1,5 milyona yaxın növü var.

- Buğumayaqlılar
- Göbeləklər
- Bitkilər
- İbtidai heyvanlar
- Qurdalar
- Molyusklar
- Xordalılar



- Buğumayaqlılar hansı xüsusiyyətlərə malikdir?
- Buğumayaqlıların müxtəlifliyini necə izah etmək olar?

Fəaliyyət – Laboratoriya işi. Çay xərçənginin xarici quruluşu

İşin məqsədi: Çay xərçənginin quruluş xüsusiyyətlərini və su mühitində yaşamağa uyğunlaşmalarını öyrənmək.

Təchizat: Çay xərçəngi və ya onun şəkilli tabloları.

İşin gedişi: 1. Çay xərçənginə və ya şəkillərinə baxın. Bədənin baş-döş və qarınçıq hissələrini müəyyən edin. Gözleri, bığıcıqları tapın və saylarını dəqiqlişdirməyə çalışın. 2. Bədənin xitin örtüyünü nəzərdən keçirin.

3. Ətrafların quruluşuna, yerləşməsinə, quyruq üzgəcində diqqət yetirin. Onların sayını müəyyən edin.

• Çay xərçənginin quruluş xüsusiyyətləri və onun su mühitində yaşamağa uyğunlaşması barədə nəticə çıxarın.

Buğumayaqlılar tipinin ümumi əlamətləri. İkitərəfli simmetriyaya malikdir. Onların əksər nümayəndələrinin bədəni və ətrafları ayrı-ayrı bugumlara bölünmüştür. Buğumayaqlıların hamısında bədən xitinləşmiş sərt örtüklə örtülmüşdür. Sinir sistemləri həlqəvi qurdlardakına oxşardır. Buğumayaqlılar tipinin *xərçəngkimilər*, *hörümçəkkimilər* və *həşəratlar* kimi 3 əsas sinfi var.

Xərçəngkimilər sinfi. 20 mindən artıq növü var. Nümayəndələrindən biri *çay xərçəngi*dir. Onun bədəni *baş-döş* və *qarınçıqdan* ibarətdir. Bədəninin xitin örtüyü möhkəm və yüngül olub, xarici skelet vəzifəsini yerinə yetirir. Xarici skeletə daxildən eninə zolaqlı əzələ topaları birləşir. Böyümə zamanı vaxtaşırı qabığını dəyişir. Başında bir cüt

Çay xərçəngi

uzun və bir cüt qısa bığcıqlar olur. Xərçənglərin çoxlu kiçik gözcükden – *fasetlərdən* təşkil olunmuş mürəkkəb gözləri var. Baş-dösün alt hissəsində bir cüt üst çənə, iki cüt alt çənə və üç cüt çənə-ayaqlardan ibarət ağız aparatı yerləşir.

Çay xərçənginin dös hissəsində 5 cüt bugumlu yerimə ayaqları olur. Bunların birinci cütündə qidanın tutulmasında, hücum və müdafiədə iştirak edən iri *qısqacalar* olur. Buğumlu qarınçıqdə ikişaxəli qarınçıq ayaqları və quyruq üzgəci yerləşir.

Həzm sistemi. Çay xərçəngi hərşeyyə-yən heyvandır. Onun mədəsi iki hissədən – *üyündücü və süzücü şöbələrdən* təşkil olunmuşdur. Üyündücü şöbədə yerləşən xitin dişciklərlə qida xırdaalanır, süzücü şöbədə olan tükcük'lərə malik iki lövhəciyin köməyi ilə süzülür. Həzm sistemində olan həzm vəzisi qidanın həzmində və sorulmasında iştirak edir. Həzm olunmayan qalıqlar quyruq pərinin ortasında olan anal dəliklə xarici mühitə çıxarılır.

Tənəffüs sistemi. Çay xərçəngində baş-dösün yan hissəsində, yerimə ayaqlarının dibində dəri töremələri olan *qəlsəmələr* yerləşir. Suda həll olmuş oksigen qəlsəmələrin nazik divarından qana sorulur, karbon qazı isə əksinə, bədəndən xaric olur.


Qan-damar sistemi. Açıq tipli qan-damar sistemine malikdir. Bu sistem kisəşəkilli ürəkdən və ondan çıxan qan damarlarından ibarətdir. Qan arteriyalarla bədənə vurulur, qida maddələrini və oksigeni bədən hüceyrələrinə verdikdən sonra venoz qana çevrilir və qəlsəmələrə gətirilir. Oksigenlə zənginləşmiş qan ürək üzərindəki üç cüt dəlikdən ürəyə daxil olur.

Ifrazat sistemi. İfrazatda başda yerləşən və axarları bığcıqların dibinə açılan bir cüt *yaşıl vəzilər* iştirak edir.


Sinir sistemi. Uvlaqüstü və uvlaqaltı sinir düyüünü, uvlaqətrafi sinir həlqəsi, qarın sinir zəncirindən və bunnardan çıxan sinirlərdən ibarətdir.

Hiss orqanları. Xərçəngdə qısa bığcıqlar əsasən, qoxubilmə, uzun bığcıqlar isə lamisə funksiyasını həyata keçirir. Qısa bığcıqların dibində yerləşən kirəc daşçıqlara malik çökəkliliklər var. Onlar müvazinət funksiyasını


Çay xərçənginin xarci quruluşu



Həzm, sinir və cinsiyət sistemi




Qan-damar, tənəffüs və ifrazat sistemi





yerinə yetirir. Çay xərçənginin saplaq üzərində yerləşən fasetli gözləri müxtəlif istiqamətlərə baxmağa imkan verir.

Çoxalması və inkişafı. Xərçənglər ayrıcinsli heyvanlardır. Dişilərdə cüt yumurtalık, erkəklərdə isə cüt toxumluq olur. Mayalanmış yumurtadan kiçik xərçənglər çıxır.



Öyrəndiklərinizi tətbiq edin

Düzgün cavabı seçin: 1. Çay xərçəngi *ağciyərlərlə/qəlsəmələrlə* tənəffüs edir. 2. Büttün bugumayaqlıların xarici skeleti *sümük dən/xitidən* ibarətdir. 3. Çay xərçənginin başında *iki cüt/bir* cüt böyük olur. 4. Xərçənglər *bitkiyeyən/hərşeyyeyən* canlılardır. 5. Xərçəngkimilərin qan-damar sistemi *açıqdır/qapalıdır*.

Öyrəndiklərinizi yoxlayın

1. Çay xərçənginə aid olan xüsusiyyətləri qeyd edin: 1. Bədəni baş-döş və qarınçıqdan ibarətdir; 2. Daxili skeleti var; 3. Başda uzun və qısa böğcicələr yerləşir; 4. Bədən çanaqla örtülmüşdür; 5. Başda bir cüt sadə göz olur; 6. Hərəkətli saplaq üzərində gözlər yerləşir; 7. Beş cüt yerimə ayaqları olur; 8. Bədən baş, döş və qarınçıqdan ibarətdir; 9. Dəri-əzələ kisəsi var.

2. Suallara cavab verin: a) Kolleksiya üçün qurudulmuş xərçənglər bədən formasını saxlayır. Bunu necə izah etmək olar? b) Çay xərçəngi inkişafının ilkin mərhələlərində vaxtaşırı qabıq dəyişir. Yetkin fərddə isə qabıqdəyişmə dayanır. Bu, nə üçün belədir?

38. Hörümçəkkimilər sinfi


Hörümçək torundan parça toxumağa hələ qədim zamanlardan cəhd edilmişdi. XVIII əsrin əvvəllərində belə hörmətli torundan toxunmuş parçadan əlcək və corablar hazırlanırdı. Bu geyimlər zərifliyi, yüngüllüyü və eyni zamanda möhkəmliyinə görə fərqlənirdi.

- Tor hörən hörmətli hansı xüsusiyyətlərə malikdir?

Fəaliyyət

Xaçlı hörmətli xarici quruluş xüsusiyyətlərini nəzərdən keçirin. Onun sxematik şəklini çəkib, üzərində baş-döşü, qarınçığı, xeliserləri, pedipalpları, yerimə ayaqlarını qeyd edin.

- Xaçlı hörmətli və çay xərçənginin oxşar və fərqli cəhətləri hansılardır?



Hörümçəkkimilərin əksəriyyəti quru mühitdə yaşayır. 70 mindən artıq növü var. Hörümçəkkimilərdə böyükler olmur. Hörümçəkkimilərin tipik nümayəndəsi *xaçlı hörmətli*dir.

Xaçlı hörmətli həyat fəaliyyəti

Xaricdən nazik xitinlə örtülmüş bədən *baş-döş* və iri bugumsuz *qarınçıqdan* ibarətdir. Baş-döş qarınçıqla qısa və nazik saplaqla birləşir. Baş hissədə 4 cüt *sadə gözcük*, bir cüt *xeliser* adlanan iti uclu çənə çıxıntısı və *pedipalp* (ayaq-qolcuqlar) adlanan ikinci cüt ağız orqanı olur. Xeliserin əsasında bir cüt zəhər vəziləri yerləşir. Xeliser, əsasən, hücumda, qidanın tutulmasında və müdafiədə iştirak edir. Hörmətli pedipalpların köməyi ilə qidanı araşdırır. Qarınçığın sonunda 3 cüt *tor ziylisi* var. Tor vəzilərinin ifraz etdiyi maye havada quru-yaraq hörmətli saplarını əmələ gətirir. Hörmətli arxa ayaqlarındakı caynaqların köməyi ilə onları birləşdirərək tutucu tor qurur.

Həzm sistemi və qidalanması. Hörümçək qidasını tutucu torun köməyi ilə əldə edir. Tora milçək və ya digər həşərat düşdükdə sapın titrəməsi nəticəsində hörümçək cəld ovuna doğru hərəkət edir, onu sapla dolaşdıraraq tərpənməz edir. Sonra xeliserini ovun bədəninə sancır və buraya zəhər axıdır. Zəhər həm oyu öldürür, həm də onun həzmində (tərkibində olan şirələr) iştirak edir. Bir müdəttdən sonra hörümçək qayıdaraq şikarının həll olmuş daxili möhtəviyyatını sorur. Beləliklə, həzmin ilk mərhələsi bədəndən kənarda gedir. Maye-qidanın sonrakı həzmi bağırısaqda başa çatır. Həzm olunmayan qalıqlar anal dəliklə xaric olunur.

Tənəffüs sistemi. Ağciyərlər və traxeyalardan ibarətdir. Bu orqanlar qarincıda yerləşir. Onlar ayrı-ayrı tənəffüs dəliyi vasitəsilə xaricə açılır.

Qan-damar sistemi. Xərçəngkimilərdəki kimi açıqdır. Ürək boruşəkilli olub, qarincığın bel hissəsində yerləşir.


Ifrazat sistemi. Ifrazatda malpigi boruları və xüsusi vəzilər iştirak edir. Malpigi borularının bədən boşluğununda olan ucu kor qurtarır, digər ucu isə arxa bağırısağa açılır.

Sinir sistemi. İri sinir düyününündən və ondan çıxan sinir sütunundan ibarətdir.

Hiss orqanları. Hörümçəyin hiss orqanları başda yerləşən 4 cüt sadə göz və lamisədə iştirak edən pedipalplarıdır. Hissiyatda həm də ətraflarda olan tükcük-lər iştirak edir.

Coxalması və inkişafı. Ayrıcınslidir. Dişisi erkəkdən iri olur. Dişi yumurtalarını tor barama içərisində qoyur və qışda ölürlər. Yazda baramadakı yumurtalardan kiçik hörümçəklər çıxır.

Hörümçəyin daxili quruluşu



Hörümçəkkimilərin müxtəlif qrupları. Hörümçəkkimilər hörümçəklər, əqrəblər, bövlər və gənələr dəstəsinə bölünür.

Tarantul

Qaraqurd

Baramadaşıyan

Otlaq gənəsi

Suhörümçəyi

Böv

Əqrəb

Əqrəblərdə qarınçığın son bugumunda zəhər vəzisi və itiuclu neştər olur. Əqrəblər diri bala doğur və balalarını belində gəzdirir. Azərbaycanda *qara*, *sarı* və *boz əqrəblər* olur.

Bövlərdə xeliser iridir, zəhər vəziləri yoxdur. Lakin insanı dişləməsi çox ağırlı olur.

Gənələr dəstəsi hörümçəkkimilərin çoxsaylı qruplarını təşkil edir və hər yerdə rast gəlinir. Onların bədəni bugumsuzdur, gövdə və xortumdan ibarətdir. Xortum xeliser və pedipalplardan təşkil olunmuşdur. İnsan üçün qoturluq xəstəliyinin törədicisi olan *qoturluq gənəsi* və ensefalit xəstəliyini yayan *otlaq gənəsi* daha təhlükəlidir.

Öyrəndiklerinizi tətbiq edin

1. Xaçlı hörümçəyin xüsusiyyətlərinə aid olanları seçin:

1. Bədən xitinlə örtülmüşdür;
2. Qarınçığı bugumludur;
3. Qarınçığı bugumsuzdur;
4. Beş cüt yerimə ayaqları var;
5. Başda böğürcilər olur;
6. Başda böğürcilər olmur;
7. Gözlər sadədir;
8. Mürəkkəb fasetli gözləri var;
9. Tənəffüs orqanları qəlsəmələrdir;
10. Tənəffüsü ağıciyərlər və traxeyalar vasitəsilə gedir.

Öyrəndiklerinizi yoxlayın

1. Dərslikdəki mətndən və əlavə mənbələrdən istifadə edərək cədvəli tamamlayın.

Dəstənin adı	Ümumi əlamətləri	Nümayəndələri

2. Hörümçəkkimilərin hansı quruluş xüsusiyyətləri onların yer üzərində yayılmasına imkan vermişdir?

39. Həşəratlar sinfi

Ağ rəngli kələm kəpənəkləri, lövhəşəkilli böğürci olan may böcəyi, insan yaşayış yerlərində ucuşan ev milçəkləri... Bunların hamısını həşəratlara aid edirlər.

- Bunları hansı ümumi cəhətlər birləşdirir?

Fəaliyyət – Laboratoriya işi. Həşəratların xarici görünüşünün öyrənilməsi


Məqsəd: Həşəratların xarici quruluşunun xüsusiyyətlərini öyrənmək.

Təchizat: May böcəyi, bugumayaqlıların müxtəlif sinif nümayəndələrinin səkilləri və ya kolleksiyaları, lupa.

İşin gedisi: 1. May böcəyinin rənginə, ölçülərinə və bədəninin bugumlu olmasına diqqət yetirin. 2. Böcəyin bədəninin baş, döş və qarınçıq hissəsini müəyyən edin. 3. Başda böğürciləri, gözləri və ağız orqanlarını tapın. 4. Böcəyin ətraflarının quruluş xüsusiyyətlərini, sayını və onların hara birləşdiyini müəyyən edin. 5. Böcəyin döş hissəsində olan sərt qanadüstülüyünə və ondan arxada yerləşmiş yumşaq qanadlara baxın.


- Həşəratlar hansı xüsusiyyətlərinə görə bugumayaqlıların digər siniflərindən fərqlənir?

Növ sayına görə həşəratlar buğumayaqlılar içərisində ən çoxsaylı heyvanlardır. Onlara hər yerdə – bağlarda, tarlalarda, meşələrdə, bostanlarda, hətta insan və heyvanların bədənində də rast gəlmək olur. Bir milyona yaxın növü vardır.



Bədən quruluşu. Bədən xaricdən xitin örtükle örtülmüşdür. Həşəratların bədəni baş, döş və qarincıdan ibarətdir. Başda mürəkkəb gözlər, bir cüt böğürlər və ağız orqanları olur. Bəzi həşərtlərdə, məsələn, arılarda mürəkkəb gözlərlə yanaşı, həm də sadə gözər var. Həşəratlar müxtəlif formalı böğürlərin köməyi ilə qoxuları müəyyən edir. Qidaya uyğunlaşma ilə əlaqədar onlarda *gəmirici* və ya *sorucu ağız* tipləri meydana gəlmışdır. Həşəratların bədəninin döş hissəsində 3 cüt ətraf, bir çox həşərtlərdə isə həm də iki cüt qanad (ikiqanadlıarda 1 cüt) olur.

May böcəyinin xarici quruluşu



Bəzi həşəratlarda, məsələn, *bitlərdə*, *birələrdə* parazit həyati ilə əlaqədar qanadlar olmur. Həşəratlarda qarınçıqdə müxtəlif sayda (5-11) bugumalar olur. Onların üst kənarlarında *nəfəsliklər* adlandırılan tənəffüs dəlikləri yerləşir.

Həzm sistemi və qidalanması. Gəmirici ağız aparatına malik həşəratlarda əzələli mədəyə düşmüş qida burada xitin dişiciklərin köməyi ilə üydülür. Sonra bağırsağa keçir və həzm edilərək bədənə sorulur. Maye qida ilə qidalanan sorucu ağızı olan həşəratların *çinədanı* olur və mədəsində xitin dişiciklər olmur.

Tənəffüs sistemi. Bədəndə şaxələnən *traxeya* sistemindən ibarətdir. Qarınçıq əzələlərinin fəaliyyəti nəticəsində hava nəfəslikdən (tənəffüs dəliyindən) traxeyalara daxil olur və ya bədəndən çıxarılır.


Qan-damar sistemi. Qarınçığının bel hissəsində boruşəkilli çoxkameralı ürək yerləşir. Həşəratlarda qan yalnız qida maddələri daşıyır və parçalanma məhsullarını bədəndən çıxarır. Lakin qazlar mübadiləsində iştirak etmir.

İfrazat sistemi. Malpigi borularından ibarətdir. İfrazatda, həmçinin, bədəndə olan piy cisimcikləri də iştirak edir.


Sinir sistemi. Sinir sistemi digər bugumayaqlılarda olduğu kimiidir. Lakin qarın sinir zəncirində 3 ədəd döş düyüünü daha yaxşı inkişaf etmişdir.

Hiss orqanları. Görmədə bir cüt fasetli mürekkeb göz, qoxubilmədə bir cüt böyük, lamişədə isə ağız çıxıntıları (böcəklərdə həm də dadbilmədə) iştirak edir. Bundan başqa, bəzi həşəratların – məsələn, milçək və kəpənəklərin ön ayaqlarında dadbilmə, çeyirtkə və şalalarda isə eşitmə və səsçixarma orqanları var.


May böcəyinin daxili quruluşu



Ürəyin quruluşu



Traxeyanın quruluşu







Çoxalması və inkişafı. Həşəratlar ayriçinsliyyətlidir. Çoxalma orqanları qarın-ciqdə yerləşir. Kəpənəklər, böcəklər, arılar inkişafında *yumurta*, *sürfə*, *pup*, *yetkin fərd* mərhələlərini keçirir. Bu cür başa çatan inkişaf *tam çevrilmə ilə gedən inkişaf* adlanır.

Tarakan, çayirkə, taxtabiti və bitlər pup mərhələsi keçirmədən yetkin həşərat-a çevrilir. Yumurtadan çıxan sürfə xarici görünüşünə və qidalanmasına görə yetkin fərdə oxşayır. Yumurta, sürfə, yetkin fərd mərhələləri keçirən həşərat-larda inkişaf prosesi *qeyri-tam çevrilmə* adlanır.

Qeyri-tam çevrilmə yolu ilə inkişaf



Tam çevrilmə yolu ilə inkişaf




Öyrəndiklərinizi tətbiq edin

Buraxılmış sözləri əlavə edin:

1. Həşəratlar sinfinə daxil olan bugumayaqlılar vasitəsilə tənəffüs edir.
2. Həşəratların bədəni , və ibarətdir.
3. Həşəratların ürəyi yerləşir.
4. Qan mübadiləsində iştirak etmir.
5. İfrazatda və iştirak edir.

Öyrəndiklərinizi yoxlayın

1. Şəklə baxıb suallara cavab verin:
a və **b** şəklində təsvir olunan həşəratların inkişafı hansı yolla gedir? Şəkildə rəqəmlərlə nə işarə olunub?



2. "Bugumayaqlılar tipinin sınıfları arasında oxşar və fərqli cəhətlər" cədvəlini tamamlayın.

Sınıflar	Fərqli əlamətlər	Oxşar əlamətlər
Xərçəngkimilər		
Hörümçəkkimilər		
Həşəratlar		

40. Həşəratların müxtəlifliyi və təbiətdə rolü

XV əsrden başlayaraq Şəki təbii ipəkçilik mərkəzi kimi məshurlaşdı. 1861-ci ildə isə burada dünyada ən iri ipəkçilik fabriklarından biri inşa olundu. Zərif və möhkəm ipək saplar heç nəyi ilə seçilməyən, adı ağ kəpənəklər olan tut ipəkqurdunun baramasından əldə olunurdu.

- Həşəratların təbiətdə və insan həyatında daha nə əhəmiyyəti var?

Fəaliyyət

Həşəratların bir neçə səciyyəvi əlamətlərini göstərin.



- Bu həşəratların faydası və zərəri nədir?

Quruluşuna görə həşəratları bir çox dəstələrə ayıırlar. Onların arasında faydalı və zərərverici həşəratlara rast gəlinir.

Düzqanadlılar dəstəsinin nümayəndələri çeyirtkələr, şalalar, sisəklər və danadişlərdir. Çeyirtkələriri qruplara yiğilaraq əkinlərə kütləvi ziyan vurur, bəzən tam məhv edirlər.

Sərtqanadlılar və ya **böcəklər dəstəsinin** nümayəndəsi mayböcəyi ağacların yarpağı, sürfələri isə cürütü və bitki kökləri ilə qidalanır. *Kolorado böcəyinin* yetkin formaları və sürfələri kartofun yarpaqları ilə qidalanaraq bitkinin məhvinə səbəb olur. *Parabüzənlərin* yetkin fərdi və sürfələri bitki parazitləri olan mənənələrlə qidalanaraq onları məhv edir. Bu səbəbdən mənənələrə qarşı mübarizədə bəzən parabüzənlərdən istifadə olunur. Belə mübarizə üsulu *bioloji mübarizə* adlanır. Sərtqanadlılar arasında təbiətdə sanitər rolunu oynayanlara da rast gəlinir.

Həşəratlar sinfinin təsnifatı

Həşəratlar sinfinin dəstələri



Məsələn, *məzarböcəyi* ölmüş heyvanların cəsədləri ilə, peyinböcəyi isə peyinlə qidalanmaqla sanitar rolunu oynayır.

Pulcuqqanadlılar aid olan kəpənəklərin bir çoxu çıçəkləri tozlanmaqla böyük fayda verir. Lakin onların əksər növlərinin sürfələri – *tırtıllar* zərərvericidir. Məsələn, *kələm kəpənəyinin* gəmirici ağıza malik tırtılı bitkilərin yarpaqları ilə qidalanaraq onları məhv edir. Güvələrin sürfələri isə yun məhsullarını korlayır.

Arılar, qarışqalar və minicilər pərdəqanadlılar və ya zarqanadlılar dəstəsinə aiddir. Bu dəstənin nümayəndələrinin əksəriyyəti ictimai həyat tərzi keçirir.

Qədim dövrlərdən insanlar təsərrüfat məqsədilə bal arısından istifadə edir. Onlar pətəklərdə saxlanılır. Pətəkdə hər arı ailəsində bir ana, yüzlərlə erkək, on minlərlə işçi arı olur. Erkək arılar ana arını mayalandırır. Ana arı qarınçığının sonunda olan yumurtaqoyanla yumurtalar qoyur. İşçi arılar da diş arılardır. Lakin onlarda cinsiyət vəziləri inkişaf etmədiyindən çoxala bilmir. İşçi arılar ana arıya və sürfələrə qulluq edir, nektar və tozcuq toplayır. Yumurtaqoyan orqanı neşərə çevrilmişdir.

Minicilərin sürfələri digər həşəratların sürfələrinin bədənində parazitlik edir. Bu səbəbdən onlardan kənd təsərrüfatı zərərvericilərinə qarşı bioloji mübarizədə istifadə edilir.

İkiqanadlılar dəstəsinə daxil olan həşəratların qidalarını bitki şirəsi, bəzi nümayəndələrində insan və heyvanların qanı təşkil edir. Bunlara *milçəklər, göyünlər, mozalanlar və ağcaqanadlar* aiddir. İkiqanadlıların ön qanadları yaxşı inkişaf etmiş və pərdəşəkillidir. Arxa qanadlar qalıq halında qalaraq müvəzənətdə iştirak edən vizilti orqanına çevrilmişdir.

Su hövzələrinin çirkənməsi, meşələrin qırılması səbəbindən həşəratların sayı getdikcə azalır. Lakin təbiətdə böyük rol oynadıqlarına görə onları qorumaq və mühafizə etmək lazımdır.

Öyrəndiklərinizi tətbiq edin

Cədvəli tamamlayın:

Faydalı həşəratlar		Zərərverici həşəratlar	
Həşərat	Əhəmiyyəti	Həşərat	Vurduğu zərər

Öyrəndiklərinizi yoxlayın

1. Uyğunluğu müəyyən edin:


1. Mayböcəyi.
2. Arı.
3. Kolorado böcəyi.
4. Milçək.
5. Güve.
6. Minici.
7. Qarışqa.
8. Kələm kəpənəyi.
9. İpəkqurdu.
10. Mozalan.
11. Məzarböcəyi.

A. Sərtqanadlılar B. Pulcuqqanadlılar C. Pərdəqanadlılar D. İkiqanadlılar

2. Əlavə mənbələrdən istifadə edərək bal arısı və ya qarışqaların həyat tərzi haqqında kiçik təqdimat hazırlayıın (məlumat + rəsm, fotosəkil).

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Şəkildə molyusklar sinfinin hansı nümayəndəsi göstərilmişdir? Molyuskun rəqəmlərlə işaretlənmiş bədən hissələrinin adlarını yazın.



2. Düzgün cavabı seçin:

- a) Qarınayaqlıların /ikitaylıların sürfələri balıqların üzərində parazitlik edir;
- b) Səkkizayaq/çulpaq ilbiz quruda yaşayır;
- c) Manti ilə bədən /çanaq arasında manti boşluğu yerləşir;
- d) Anadonta/tənək ilbizi ağciyərlərlə tənəffüs edir;
- e) Molyuskların ifrazat orqanı böyrəklərdir/bağırsaqdır.

3. Uyğunluğu müəyyən edin:

- | | |
|--------------------|--|
| 1. Xərçəngkimilər | a) 2 cüt böğcığı olur; |
| 2. Hörümçəkkimilər | b) Bədəni baş, döş və qarınçıqdan ibarətdir; |
| 3. Həşəratlar | c) 4 cüt yerimə ayağı var; |
| | d) Ətrafların sayı 3 cütdür; |
| | e) 1 cüt böğcığı olur; |
| | f) 1 cüt fasetli mürəkkəb gözü var. |

4. Hansı əlamətlər xaçlı hörümçəyə xasdır:

- 1) Zəhər vəziləri qarınçığın sonunda yerləşir.
- 2) Tənəffüs də traxeya və ağciyərlər iştirak edir.
- 3) İlkən həzm prosesi bədəndən kənarda gedir.
- 4) Yalnız traxeya ilə tənəffüs edir.
- 5) Qarınçığında 3 cüt tor ziyləciyi olur.
- 6) Başda 4 cüt sadə gözcük yerləşir.
- 7) İfrazatda 1 cüt yaşıł vəzilər iştirak edir.

41. Xordalılar tipi. Kəlləsizlər yarımtipi. Başixordalılar sinfi

1778-ci ildə Simon Pallas ilk dəfə olaraq Qara dənizdə yaşayan neşterçənin quruluşunu tədqiq edərək onu molyusklara aid etdi. Lakin sonradan A.O.Kovalevski tərəfindən neşterçənin xordalı heyvanlara aid olduğu müəyyən edildi.

- Neşterçənin hansı xüsusiyyətlərinə görə alımlar belə nəticəyə gəldilər?

Fəaliyyət

Neşterçənin və balığın xarici quruluşunu müqayisə edin. Bu heyvanların oxşar və fərqli xüsusiyyətlərini müəyyən edin.



Xordalılar tipi. Xordalılar tipinə 41 min növ daxildir. Onların əsas səciyyəvi əlamətlərindən biri daxili ox skeleti – *xordanın* (ibtidai nümayəndələrində xorda ömürboyu qalır, ali quruluşlarda isə onurğa ilə əvəz olunur) olmasıdır. Xorda dayaq funksiyasını yerinə yetirərək bədənə möhkəmlik verir. Xordalılarda sinir sistemi boruşəkillidir. Əksəriyyətində onun ön hissəsindən baş beyin formalaşır. Bunlarda, həmçinin, udlaq üzərində qəlsəmə yarıqları olur.

Xordalılar tipi *kəlləsizlər*, *sürfəsixordalılar* və *kəlləlilər* (və ya *onurğalar*) yarımtipinə bölünür. Kəlləsizlər yalnız bir sinif – başixordalılar addır.

Başixordalılar sinfi. Sinfin nümayəndəsi olan neşterçə dənizlərdə yaşayan yarımsəffaf bədənli kiçik balıqabənzər heyvandır.

Gövdəsinin hər iki ucu sıvri olub, neşterə oxşayır. Bu səbəbdən onu neşterçə adlandırırlar. Neşterçənin baş hissəsi seçilmir. Bədəninin ön hissəsində lamış çıxıntıları ilə əhatələnmiş ağız qıfı, onun dib hissəsində isə ağız yerləşir. Qəlsəmələrin üzəri dəri büküsləri ilə örtülmüşdür. Bədənin arxa hissəsində bədən boyunca dəri pərdə uzanaraq bel, quyrug və quyruqaltı üzgəci əmələ gətirir. Quyruqaltı üzgəcin ön tərəfində anal dəlik yerləşir.

Neşterçənin quruluşu

Skeleti. Bədənin ox skeletini təşkil edən xorda öndən quyruğa doğru uzanır.



Həzm sistemi və qidalanması. Neşterçənin ağız qıfı, udlağı və qəlsəmə yarıqları kirpiklərlə örtülmüşdür. Kirpiklərin fəaliyyəti sayəsində su ağıza daxil olaraq özü ilə kiçik qida hissəciklərini gətirir. Daxil olan qida həzm olunaraq bağırısaqdan bədənə sorulur. Həzm olunmayan qalıqlar isə anal dəliyindən xaricə çıxarılır.

Tənəffüs sistemi. Udlaq üzərində 100 cütdən çox qəlsəmə yarıqları olur. Ağızdan daxil olan su qəlsəmələrdən keçərək qanı oksigenlə zənginləşdirir.



Qan-damar sistemi. Qapalı olub iki əsas damardan – bel və qarın qan damarlarından və onlardan ayrılan damar şaxələrindən ibarətdir. Neşətərçənin ürəyi yoxdur.

Ifrazat orqanı. Həlqəvi qurdarda olduğu kimi, nefridilərdən ibarətdir.


Sinir sistemi. Neşətərçənin bel hissəsində xordanın üzəri ilə *sinir borusu* uzanır. Ondan bədənin müxtəlif hissələrinə sinir şaxələri gedir.

Hiss orqanları. Xüsusi hiss orqanı yoxdur. Dəri səthində yerləşən və işığı hiss edən xüsusi hüceyrələrə malikdir. Neşətərçənin sinir borusunun ön ucunda qoxu çökəkliyi olur. Bu çökəklik vasitəsilə suyun kimyəvi tərkibini hiss edir.


Çoxalması və inkişafı. Ayrıçinslidir. Mayalanma xaricdə gedir. Mayalanmış yumurtadan bədəni kirpiklərlə örtülü fəal hərəkətli sürfələr çıxır. Onlar inkişaf edərək yetkin fərdə çevrilir.

Əhəmiyyəti. Balıqların qidasını təşkil edir.

Neşətərçənin daxili quruluşu



Qan-damar sistemi



Öyrəndiklerinizi tətbiq edin

Cədvəli dəftərinizə köçürün və neşətərçənin quruluş xüsusiyyətlərini müvafiq sütündə qeyd edin.

Orqanlar sistemi	Quruluş xüsusiyyətləri
Daxili skelet	
Həzm orqanları	
Tənəffüs orqanları	
Qan-damar sistemi	

Öyrəndiklerinizi yoxlayın

- Xordalılara aid olan əlamətləri seçin: A) Xitinləşmiş xarici skeleti var; B) Sinir sistemi borusəkilli olur; C) Qan-damar sistemi açıqdır; D) Udlaq üzərində qəlsəmə yarıqları olur.

- Açar sözlərdən istifadə edərək cümlələri tamamlayın:

Kəlləsizlər; Bel; Xordalılar; Xorda.

Neşətərçələr yarımtipinə aiddir. tipinin bütün nümayəndlərində olduğu kimi, mərkəzi sinir sistemi bədənin hissəsində, üzərində yerləşir.

42. Kəlləlilər yarımtipi. Balıqlar

Balıqların bədəninin yanlarında suyun axınınu müəyyən edən xüsusi duyğu orqan var. O, balığa lilli suda maneələrə toxunmadan hərəkət etməsinə imkan verir.

- Su həyat tərzi balığın bədən quruluşunda özünü necə göstərir?

Fəaliyyət – Laboratoriya işi. Balıqların xarici quruluşu

Məqsəd: Balıqların xarici quruluşunun xüsusiyyətlərini və su mühitinə uyğunlaşmalarını öyrənmək.

Təchizat: Balıq və ya balıq şəkli.

İşin gedisi:

1. Balığı nəzərdən keçirərək onun bədəninin formasını və hissələrini müəyyən edin.

2. Onun şəklini dəftərinizdə çəkərək quruluş hissələrini qeyd edin.

Nəticəni müzakirə edin:

Balıqlarla quruda yaşayan digər onurğalılar nə ilə fərqlənir?

Kəlləlilərə – balıqlar, suda-quruda yaşayanlar, sürünenlər, quşlar və məməlilər aiddir.

Balıqlar. 20 minə qədər növü məlumdur. Yalnız su mühitində yaşayır. Bunlarda cüt üzgəclər və çənələr meydana gəlmişdir. Əksəriyyətinin bədəni pulcuqlarla örtülmüşdür. Balıqlar *sümüklü* və *qiğırdaqlı* balıqlar sinfinə bölünür.

Qiğırdaqlı balıqlar sinfi



Akula



Skat

Qiğırdaqlı balıqlar sinfi. Skeletləri qiğırdaqdan təşkil olunur. Bu balıqlara *akulalar* və *skatlar* aiddir. Onlarda 5-7 cüt qəlsəmə yarığı yerləşir. Qiğırdaqlı balıqlarda qəlsəmə qapaqları olmur. Üzmə qovuğu yoxdur, əksəriyyəti diri bala doğur.

Sümüklü balıqlar sinfi. Balıqların əksər nümayəndələri sümüklü balıqlar sinfinə aiddir. Bunlarda skelet əksər hallarda sümükləşmiş olur. Bədən *baş, gövdə və quyuraqdan* ibarətdir və onlar arasında kəskin sərhəd yoxdur.

Suda üzməsində *üzgəclər* əsas rol oynayır. Üzgəclər tək və cüt olur. Bədən səthi sümük pulcuqlarla örtülmüşdür. Dəridə çoxlu selik ifraz edən vəzilər olur. Selik qatı pulcuqların üzərini örtərək balığın sürtünməsini azaldır, həmçinin onları mikroorqanizmlərin təsirindən qoruyur. Balığın yan hissələrində başdan quyruğa doğru *yan xətt orqanı* uzanır.


Sümüklü balıqların quruluşu

Skeleti. Kellə, gövdənin və ətrafların skeletindən ibarətdir. Skeletin əsasını gövdə boyunca uzanan *onurğa* təşkil edir. Onurğa gövdə və *quyruq fəqərələrindən* təşkil olunur. Çay xanısında onurğa sütunu 38-42 fəqərədən ibarətdir.


Bədənin gövdə fəqərələrinin yan hissəsində iki *qabırğa* olur. Onurğa öndə kellə ilə hərəkətsiz birləşir. Üzgəclərin skeleti bir neçə sümükdən və üzgəc şüalarından ibarətdir.

Balıqda yaxşı inkişaf etmiş əzələlər olur. Bunlardan bel və *quyruq* əzələləri daha güclüdür.


Çay xanısının bədən quruluşu




Skeleti



Quyruq fəqərəsi




Gövdə fəqərəsi



Həzm sistemi. Balıqlar qidasını ağız vasitəsilə tutur. Bəzi balıqlarda şkarını tutmaq və saxlamaq üçün ağızda sivri dişləri olur. Onlar qidasını bütöv udur. Qida ağızdan udlağa, qida borusuna, sonra mədəyə keçir.

Mədədə qismən həzm olunan qida nazik bağırsaqda həzm vəzilərinin şirələrinin təsirinə məruz qalır və tamamilə həll olaraq buradan qana sorulur. Həzm olunmamış qida qalıqları anal dəlik vasitəsilə bədəndən xaric olunur.

Daxili quruluşu





Üzəmə qovuğu. Sümüklü balıqlarda içərisində qazlar qarışıığı olan nazik divarlı bağırsaq çıxıntısı – *üzəmə qovuğu* olur.

Balıq suyun dərin qatlarına endikdə üzəmə qovuğunun həcmi kiçilir, yuxarı qatlarına üzdükdə isə üzəmə qovuğunun həcmi böyüür. Bu da balığın tez bir zamanda suyun qatlarında yerdəyişməsini asanlaşdırır.

Tənəffüs sistemi. Balıqlar *qəlsəmələrlə* tənəffüs edir. Ağızdan daxil olan su qəlsəmələri yuyur və bu zaman suda həll olmuş oksigen qəlsəmələrdəki qana keçir. Qəlsəmələrin üzəri *qəlsəmə qapağı* ilə örtülmüşdür.



Qan-damar sistemi. Qan-damar sistemi ürək və damarlardan ibarətdir. Balıqların ürəyi ikitameralı olub *qulaqcıq və mədəcikdən* təşkil olunmuşdur. Ürəkdən çıxan venoz qan qəlsəmələrdə təmizləndikdən sonra bədən orqanlarına aparılır və yenidən ürəyə qaydırır. Balıqlarda qan -damar sistemi qapalıdır.

Qan-damar sistemi**Qan-damar sistemi**

Ifrazat sistemi. Balıqların bel hissində onurğanın yanlarında bir cüt qırımıztıl-qonur rəngli lentşəkilli böyrək yerləşir. Böyrəklərdə süzülən son parçalanma məhsulları iki sidik axarı ilə sidik kisəsinə gətirilir. Sidik kisəsi anal dəlikdən bir qədər arxada xaricə açılır.

Sinir sistemi. Baş və onurğa beyinindən, onlardan çıxan sinirlərdən ibarətdir. Balıqlarda baş beyin 5 şöbədən – ön, aralıq, orta, uzunsov beyin və beyincidən təşkil olunmuşdur. Balığın həyat fəaliyyətində beyin şöbələrinin böyük əhəmiyyəti vardır. Məsələn, uzunsov beyin tənəffüs, qan dövranı, həzm və digər funksiyaların idarə olunmasında, beyincik isə müvazinət və hərəkətin koordinasiyasında iştirak edir.


Hiss orqanları. Balıqlarda görmə, eşitmə, dadbilmə, qoxubilmə, lamışə və yan xətt kimi hissyyat orqanı var. Yan xətt orqanı vasitəsilə balıqlar su cərəyanının istiqamətini və gücünü hiss edir.

Beyin və sinir sistemi


Balıqların çoxalması və inkişafı. Balıqların əksəriyyəti ayrıcinsli heyvanlardır. Yumurtalıqlarda yumurta hüceyrələr – kürülər, toxumluqda isə spermatozoidlərə malik ağ rəngli toxum mayesi əmələ gəlir. Əksər balıqlarda mayalanma bədəndən xaricdə – suda gedir. Mayalanmış kürülərdən sarılıq kisəsinə malik sürfələr çıxır. Sarılıqdakı ehtiyat qida maddələri sərf olunduqdan sonra onlar müstəqil qidalanmaya keçir.

Balığın inkişafı

Mayalanmış yumurta hüceyrə

Sürfə

Sarılıq kisəsi (kürünün ehtiyat qida maddələrinin qalığı)

Körpə

Öyrəndiklərinizi tətbiq edin

Düzgün ifadələri seçin:

1. Balıqların eşitmə orqanları yoxdur;
2. Tənəffüs qəlsəmələr vasitəsilə gedir;
3. Balıqların ürəyi iki kameralıdır;
4. İfrazat orqanlarının tərkibinə sıdik kisəsi daxildir;
5. Balıqların əksəriyyəti hermafroditdir.

Öyrəndiklərinizi yoxlayın

1. Uyğunluğu müəyyən edin:

- A) Qiğırdaqlı balıqlar
B) Sümüklü balıqlar

1. Qiğırdaq skelet;
2. Qismən və ya bütövlükə sümükləşmiş skelet;
3. Qəlsəmə qapaqları ilə örtülmüş qəlsəmələr;
4. Üzmə qovuğu var;
5. Üzmə qovuğu yoxdur.

2. Balıqların quruluşu və suya uyğunlaşmaları arasında uyğunluğu müəyyən edin.

Quruluş xüsusiyyətləri	Su mühitinə uyğunlaşmaları
1. Pulcuqlar	A. Suda sürtünməni azaldır və mikroorganizmlərdən qoruyur.
2. Selik	B. Su qatlarında balığın yerdəyişməsini asanlaşdırır.
3. Üzgəclər	C. Bədən səthini örtür.
4. Üzmə qovuğu	D. Hərəkəti təmin edir.

43. Balıqların müxtəlifliyi. Balıq ehtiyatlarının qorunması

İnsanın təsərrüfat fəaliyyəti təbii aləmə getdikcə daha çox təsir edir. Nəticədə bir çox canlıların sayı azalır, onların məhvolma təhlükəsi artır. Bu səbəbdən adları “Qırmızı kitab”da düşən balıq növləri ildən-ildən çoxalır.

- Sizcə, balıq ehtiyatlarının azalmasının qarşısını necə almaq olar?

Fəaliyyət

Balıqların təbiətdə və insan həyatında rolunu qeyd edin.

Nəticəni müzakirə edin: Balıqların sayının kəskin azalması hansı nəticələrə səbəb ola bilər?

Sümüklü balıqlar növ sayına görə qiğırdaqlı balıqlardan daha çoxdur.

Sümüklü balıqların əsas dəstələri

Pəncəüzgəclilər. Müasir dövrdə yaşayış yeganə növü *latimeriya balığıdır*. Digər balıqlardan daha yaxşı inkişaf etmiş əzələli cüt üzgəcləri ilə fərqlənir. İlk dəfə 1938-ci ildə Hind okeanının Afrika sahillərində tutulmuşdur.



Latimeriya balığı

Nərəkimilər. Bunlarda xorda bütün ömrü boyu saxlanılır. Azərbaycan sularında rast gəlinən növləri – *bölgə, nərə, uzunburun və qaya balıqları* dənizdə yaşasa da, şirin suda kürü tökür. Belə balıqlar keçici balıqlar adlanır. Son illərdə Xəzər dənizində bu balıqların sayı kəskin surətdə azalmışdır.



Nərə balığı

Qızılbalıqkimilər dəstəsi. Yırtıcı balıqlardır. Bunlar keçici balıqlar olub, kürüsünü çayların mənsəbində qum və çinqılların arasına tökür. Xəzərdə daha çox rast gəlinən *Xəzər qızılbalığıdır*. Azərbaycanın dağ çaylarında yaşayan *qızılıxallı (forel) balıq* yalnız şirin sularda yaşayır.



Xəzər qızılbalığı

Siyənəkkimilər dəstəsi. Dənizlərdə yaşayır və sürü ilə üzür. Bunlarda yan xətt organı nəzərə çarpılır. Əksəriyyəti su qatlarında olan kiçik organizmlərlə qidalanır. Qida axtarmaq və kürü tökmək üçün uzaq məsafələr qət edir. Xəzərdə ən irisi *qarabel siyənəkdir*. Bəzi nümayəndələri, məsələn, kilkələr kiçik olsa da, vətəgə əhəmiyyətlidir.



Qarabel siyənək

Çəkikimilər. Azərbaycanda çəkikimilər dəstəsinin nümayəndələri çoxsaylıdır. Qidasını udlaqda *udlaq dişləri* deyilən xüsusi törəmələrlə xirdalayırlar. Çəkikimilərin *qlıncbalıq, şamayı* və bəzi digər növlərinin adları “Qırmızı kitab”a düşmüşdür.



Çeki balığı

Balıq ehtiyatlarının qorunması. İnsan plansız ovlama ilə, su mühitini müxtəlif kimyəvi maddələrlə çirkləndirməklə balıq ehtiyatlarını azaldır. Balıq ehtiyatlarının saxlanması və heyvanlar aləminin qorunması üçün ölkəmizdə müxtəlif qanunlar qəbul edilmişdir. Balıq ehtiyatlarının azalmasının qarşısını almaq üçün onların süni surətdə artırılması və yeni növ balıqların su hövzələrinə iqlimləşdirilməsi işləri həyata keçirilir.

Hazırda bu balıqlar çoxsaylı olub, vətəgə əhəmiyyəti daşıyır. Balıq ehtiyatlarının artırılması üçün hazırda karp, qalınalın, ağ amur, forel, nərə balıqları süni surətdə artırılır. Neftçalanın Xillli balıqcılıq təsərrüfatında nərə balıqları yetişdirilir.

Öyrəndiklərinizi tətbiq edin

Açar sözlərdən istifadə edərək cümlələri tamamlayın.

Sənaye tullantıları, Qırmızı kitabı, motorlu qayıqlar, vətəgə balıqları.

Balıqların qorunması məqsədilə aşağıdakılardan qadağandır:

- 1) Adları ... düşən balıqların ovlanması;
- 2) ... suya axıdılması;
- 3) ... kürüləmə yerlərində hərəkət etmək.
- 4) ... normadan artıq ovlanması.

Öyrəndiklərinizi yoxlayın

1. Balıq ehtiyatlarının azalma səbəblərini söyləyin.
2. Balıqların qorunma tədbirlərindən üç ən əhəmiyyətlisini söyləyin.

44. Suda-quruda yaşayanlar sinfi

Latin dilində bu heyvanların adı “amfibilər”dir. Bu ad XVIII əsrədə Karl Linney tərəfindən təklif olunmuşdur. Onun tərcüməsi “ikili həyat” deməkdir. Həqiqətən də amfibilərə aid olan qurbağalar həyatlarının müəyyən hissəsini suda, digər hissəsini quruda keçirir.

- Qurbağaların daha hansı xüsusiyyətləri sizə məlumdur?

Fəaliyyət

Qurbağanın şəklinə əsasən onun bədən hissələrini müəyyən edin.

1. Başda hansı orqanlar yerləşmişdir?
2. Ətraflar hansı quruluş xüsusiyyətlərinə malikdir?
Belə quruluş xüsusiyyətləri qurbağanın suda və quruda hərəkətində nə kimi rol oynayır?




Suda-quruda yaşayanların (amfibilər) 2800-ə qədər növü məlumdur. Onların əksəriyyəti sürfə mərhələsini su mühitində keçirir, yetkin fərdləri isə quruya çıxır. Suda-quruda yaşayanlarda quruda hərəkətə xidmət edən ətraflar olur. Atmosfer havası ilə tənəffüs etmək üçün bunnarda ağıciyərlər meydana gəlmışdır. Balıqlar kimi, kürü qoymaqla çoxalır. Suda-quruda yaşayanların nümayəndələrindən biri **göl qurbağasıdır**.

Göl qurbağasının həyat fəaliyyəti

Göl qurbağasının quruluşu. Qurbağanın bədəni baş, gövdə və ətraflardan ibarətdir. Baş gövdə ilə sərhədsiz birləşdiyindən boyun nəzərə çarpmır. Balıqlardan fərqli olaraq, qurbağalarda baş hərəkətlidir. Gözləri qurumaqdan qorumaq üçün onlarda 3 cüt göz qapaqları meydana gəlmışdır. Göl qurbağasının gövdə hissəsi bel-qarın istiqamətində yastılaşmışdır. Gövdəyə hərəkətli ön və arxa ətraflar birləşmişdir.

Qurbağanın xarici quruluşu



Hərəkəti. Arxa ətrafları ön ətraflarından daha uzun və güclü olur. Quruda hərəkət zamanı o, arxa ətraflarını yiğib-açmaqla irəliyə doğru hərəkət edir. Qurbağanın öndə 4, arxada isə üzmə pərdəsinə malik 5 barmaqlı ətrafi olur.

Quruda hərəkət etmə və suda üzmə ilə əlaqədar olaraq qurbağanın əzələləri balıqlarla müqayisədə daha yaxşı inkişaf etmişdir.

Bədən örtüyü. Qurbağanın dərisi çılpaq olub, vəzilərlə zəngindir.


Skeleti. Qurbağanın skeleti kəllənin, gövdənin və ətrafların skeletindən ibarətdir. Qurbağanın onurğa sütunu 1 boyun, 7 gövdə, 1 oma fəqərələri və 1 uzun quyrıq sümüyündən təşkil olunmuşdur. Qabırğaları tam inkişaf etmədiyi üçün döş qəfəsi yoxdur. Ətrafların skeleti qurşaq və sərbəst ətrafların skeletindən ibarətdir. Ciyin qurşağı cüt sümüklər – *kürək, körpük, qarğı və tək döş sümüyü*ndən təşkil olunmuşdur.

Sərbəst ön tərəflər *bazu*, *said sümüyü* və ön pəncə sümüklərindən ibarətdir. Qurbağanın arxa ətraf qurşağıını bir cüt *canaq*, sərbəst ətrafini isə *bud*, *baldır* və *arxa* pəncə sümükləri təşkil edir.


Həzm sistemi. Uzun yapışqanlı diliనi xaricə atmaqla hərəkət edən həşəratlarla və digər canlılarla qidalanır. Həzm olunmayan qalıqlar bağırsağın genişlənmiş hissəsi olan *kloakaya* keçərək *kloaka dəliyi* vasitəsilə bədəndən xaric edilir. Kloakaya, həmçinin, ifrazat və cinsiyyət sisteminin axarları açılır.

Tənəffüs sistemi. Yetkin qurbağa kisəşəkilli ağciyərlərlə tənəffüs edir. Ağciyərləri yaxşı inkişaf etmədiyindən tənəffüsündə dəri də iştirak edir. Su mühitində qurbağada yalnız dəri tənəffüsü olur.


Həzm, ifrazat, cinsiyyət və tənəffüs sistemi



Qurbağanın skeleti



Qan-damar sistemi



Qan-damar sistemi. Qurbağanın ürəyi iki qulaqcıq və bir mədəcikdən ibarətdir. İki qan dövranı var. Ağciyərlərin yaranması ilə bunlarda kiçik qan dövranı meydana gəlmişdir. Bu qan dövranı ilə venoz qan tənəffüs orqanlarına aparılır və arterial qana çevrilərək yenidən ürəyə qayıdır. Böyük qan dövranında isə bədənə vurulan qan oksigeni toxuma və orqanlara verdikdən sonra yenidən ürəyə qayıdır. Qurbağanın ürəyində damarlar elə yerləşmişdir ki, arterial qan başa, qarışiq qan bədənə, venoz qan isə ağciyərlərə aparılır.

Ifrazat sistemi. Bir cüt böyrək, axarları kloakaya açılan bir cüt sidik axarı və iki paylı sidik kisəsindən ibarətdir.

Maddələr mübadiləsi. Qurbağanın bədən temperaturu sabit deyil və həyat fəaliyyəti proseslərinin sürəti ətraf mühitin temperaturundan asılıdır.


Sinir sistemi. Balıqlarda olduğu kimidir. Lakin qurbağada ön beyin balıqlar-dakına nisbətən yaxşı, hərəkət koordinasiyasını idarə edən beyincik isə zəif inkişaf etmişdir.

Hiss orqanları. Qurbağada görmə, eşitmə, qoxubilmə, dadbilmə orqanları olur. Eşitmə orqanı, əsasən, iki şöbədən – orta və daxili qulaqdan ibarətdir.


Çoxalması. Ayrıçinsli heyvanlardır. Çoxalma dövründə qurbağalar cütlərə ayrıılır. Erkək göl qurbağasında dişi fəndləri cəlb etmək üçün qurultu səslərini gücləndirən rezonatorlar olur. Cinsi hüceyrələr çıxarıcı borularla kloakaya töküür və oradan xaricə çıxır. Mayalanma xaricidir, suda gedir.

İnişafı. Bir müddətdən sonra küründən çömçəquyruq adlanan baliğabənzər sürfə çıxır. Bir neçə aydan sonra o, yetkin qurbağaya çevrilir. Qurbağanın inisişafı dolayı yolla gedir.

Qurbağanın inisişaf mərhələləri (metamorfozu)



Sinir sistemi



Öyrəndiklerinizi tətbiq edin

Uyğunluğu müəyyən edin.

A. Balıqlar

B. Suda-quruda yaşayanlar

1. Yetkin fəndlərdə qəlsəmə tənəffüsü olur.
2. Ürəkləri ikikameradır.
3. Dəriləri pulcuqlu və seliklidir.
4. Ürəkləri üçkameradır.
5. Dəriləri çüpaq və seliklidir.
6. Sürfə mərhələsində qəlsəmə tənəffüsü olur.

Öyrəndiklərinizi yoxlayın

1. Suda-quruda yaşayanların quruluş xüsusiyyətlərinin onların əhəmiyyəti ilə uyğunluğunu müəyyən edin.

- | | |
|---|--|
| 1. Hava mühitində səslərin qəbul olunması üçün.
2. Suda qalaraq atmosfer havası ilə tənəffüs və müşahidə etmək üçün.
3. Cəld və uzun məsafəyə tullanmaq qabiliyyəti.
4. Yırtıcılardan müdafiə vasitəsi.
5. Hərəkətli həşəratları tutmaq üçün. | A. Arxa ətraf uzundur və lingşəkillidir.
B. Enli, uzun, yapışqanlı dili və yaxşı inkişaf etmiş görmə qabiliyyəti var.
C. Başın üst hissəsində gözlər və burun dəlikləri yerləşir.
D. Təbil pərdəsi ilə örtülü daxili və orta qulağı var.
E. Dəri vəzilərindən aşındırıcı seliyin ifraz olunması. |
|---|--|

2. Suallara cavab verin:

- a) Ac qurbağa akvariumda olan ölmüş həşəratları yeməkdən imtina etdi. Hansı səbəbdən?
b) Niyə qurbağanın qəlsəmələri olmamasına baxmayaraq, uzun müddət suda qalandı məhv olmur?
c) Qurbağanın xarici quruluş principini öyrənərək insan nəyi ixtira etmişdir?

45. Suda-quruda yaşayanların müxtəlifliyi və təbiətdə rolü

Parisə səfər etsəniz, məşhur Sorbonna Universitetinin qarşısında qoyulmuş qurbağa heykəlini görə bilərsiniz.



- Sizcə, hansı “xidmətlər”inə görə qurbağaya heykəl qoyulmuşdur?

Fəaliyyət

Suda-quruda yaşayanların quru mühitinə və su mühitinə uyğun olan xüsusiyyətlərini qruplaşdırın.

1. Çılpaq dəri;
2. Ağciyər tənəffüsü;
3. İnkişaf etmiş ətraflar;
4. Barmaqlar arasında pərdə;
5. Hərəkətli göz qapaqları və göz yaşı vəziləri;
6. Bədənin axıcı formada olması.

Nəticəni müzakirə edin: Daha hansı xüsusiyyətləri əlavə edə bilərsiniz?

Suda-quruda yaşayanların müxtəlifliyi. Suda-quruda yaşayanlara quyruqsuzlar, quyruqlular və ayaqsızlar dəstələri aiddir.

Quyruqsuzlar dəstəsi ən geniş yayılan dəstədir. Onların bəzi nümayəndələri, məsələn, *göl qurbağası* su hövzələrinin yaxınlığında yaşasa da, quru qurbağasına su hövzəsindən xeyli kənardır rast gəlinir. Quru qurbağaları bədənlərinin qurumaması üçün gecə həyat tərzi keçirir, gündüz müxtəlif yerlərdə gizlənir. Bunlarda ağciyərlərin yaxşı inkişaf etməsi su hövzələrindən xeyli uzaqlaşmalarına imkan verir. *Ağac qurbağası* isə ağacda yaşayır. Onun barmaqlarının ucları enliləşərək sormaclara çevrilmişdir. Bu, onlara düz səthlər üzərində durmağa imkan verir. Harada yaşamalarından asılı olmayaraq, qurbağaların çoxalması su mühitində gedir.

Quyruqsuzlar dəstəsi



Göl qurbağası



Adi ağac qurbağası



Adi quru qurbağası

Quyruqlular dəstəsinə salamandralar, tritonlar, proteylər aiddir. Tritonların yaz fəslində bel hissələrində dəri tənəffüsünü artırın daraqlar inkişaf edir. Yayda onlar quruya çıxaraq su hövzələrinin yaxınlığında gizli həyat keçirir. Quruda onların bel darağı inkişaf etmir. *Proteylər* qaranlıq mağaralarda yaşadığı üçün gözləri olmur. Qəlsəmələri bütün ömrü boyu qalır. Bunlarda quyruq olur. Ön və arxa ətrafları eyni uzunluqda olur. Salamandranın parlaq sarı ləkələri olan dərisi zəhərli maye ifraz edir. Azərbaycanda quyruqluların nümayəndələrindən *adi triton* və *Karelin tritonuna* rast gəlinir.

Quyruqlular dəstəsi



Çil salamandra



Daraqli triton



Balkan proteyi

Ayaqsızlar dəstəsinin nümayəndələri nəm torpaqlarda 60 sm dərinlikdə yaşayır. Bunların ətrafları olmur. Bunlara *həlqəvi ayaqsız* və *Seylon ayaqsızı* aiddir.

Ayaqsızlar dəstəsi



Həlqəvi ayaqsız

Suda-quruda yaşayanların əhəmiyyəti və qorunması. Yetkin suda-quruda yaşayanlar həşəratlar və ya onların sürfələri, müxtəlif ilbizlərlə qidalanmaqla kənd təsərrüfatı zərərvericilərini məhv edir. Onların özləri də digər heyvanların qidasını təşkil edir. Quru və ya su mühitinin çirkənməsi ilk növbədə bu mühitlərin sakini olan suda-quruda yaşayanla- ra təsir edir.

Ekoloji vəziyyətin getdikcə pisləşməsi onların növ saylarının azalmasına səbəb olur.

Azərbaycanın “Qırmızı kitab”ına quru qurbağası, sarımsaqiyli qurbağa, Qafqaz xaçlıcası, adı və Karelın tritonları və s. növlər düşmüşdür.

Öyrəndiklərinizi tətbiq edin

Düzgün ifadəni seçin.

1. Salamandralar *ayaqsızlar/quyruqlular* dəstəsinə aiddir.
2. Yazda tritonun belində daraqşəkilli *dəri/ağciyər* tənəffüsündə iştirak edən bir üzgəc inkişaf edir.
3. *Bütün amfibilərin/ağac qurbağasının* barmaqlarının ucunda sormaclar olur.
4. *Göl qurbağası/quru qurbağası* Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmişdir.

Öyrəndiklərinizi yoxlayın

1. Suda-quruda yaşayanların dəstələrinin adlarını müəyyən edib, heyvanların adlarını cədvəlin müvafiq xanalarına yazın:

Protey, quru qurbağası, ağac qurbağası, salamandra

... dəstəsi	... dəstəsi
Göl qurbağası...	Triton...

2. Qurbağaların müləyim qurşaqda onlarca, tropiklərdə isə 1500-dən çox növünə rast gəlinir. Bunu necə izah etmək olar?
3. Quruda qurbağaların əksəriyyəti tullanmaqla hərəkət edir. Nə üçün tritonlar quruda belə hərəkət edə bilmir?
4. Quru və göl qurbağalarından hansı quruda eyni məsafəni daha tez qət edər?

46. Sürünənlər sinfi

Əsrlər boyu ilanlar barədə olan əfsanələrdə onlar xeyir və şər, həyat və ölüm, yaranma və məhv olma rəmzi kimi təsvir olunurdu.

- Hansı xüsusiyyətlərinə görə ilanları bu cür rəmzi mənada təsəvvür edirlər?

Fəaliyyət

Suda-quruda yaşayanlara aid əlamətləri seçin. Digər əlamətlər sürünənlər sinfinin nümayəndələrinə aiddir.

Nəticəni müzakirə edin:
Hansı əlamətləri bu siyahıya əlavə edə bilərsiniz?

- Dəri nəm və çılpaqdır.
- Dəri qurudur və buynuz maddədəndir.
- Tənəffüs yalnız ağciyərlərlədir.
- Quruda dəri və ağciyərlərlə, suda isə yalnız dəri vasitəsilə tənəffüs.
- Üçkameralı ürək.
- Üçkameralı ürəyin mədəciyində tam olmayan arakəsmə var.
- Xarici mayalanma.
- Daxili mayalanma.
- Düzüne inkişaf.
- Dolayı inkişaf.

Sürünənlərin hazırkı dövrdə 9400 növü məlumdur. Onların əksəriyyəti quruda yaşayır. Çoxalmaları su mühitindən asılı olmur. Sürünənlərin hamısı atmosfer havası ilə tənəffüs edir. Əksəriyyətinin dəriləri quru və vəzisiz olur, üzəri buynuz mənşəli pulcuqlarla örtülüür. Quruda çoxalmaları ilə əlaqədar sarılıqla zəngin və qalın qabıqla örtülmüş yumurta qoyur. Sürünənlər sinfinin nümayəndələrindən biri *zolaqlı kərtənkələdir*.


Zolaqlı kərtənkələnin quruluşu

Bədəni baş, boyun, gövdə, quyruq və ətraflardan ibarətdir. Boyun hissəsi suda-quruda yaşayanlarla müqayisədə daha yaxşı inkişaf etmişdir və çox hərəkətlidir. Kərtənkələnin ətrafları beşbarmaqlıdır. Barmaqlar arasında üzəm pərdəsi yoxdur. Onların ucunda caynaqlar yerləşir.

Hərəkəti. Ətraflar bədənin yanlarına birləşir. Hərəkət zamanı kərtənkələnin təkcə ətrafları deyil, gövdənin qarın və quyruq hissələri də yerə toxunur.


Dəri örtüyü. Pulcuqlu quru dərisi bədəni artıq su buxarlandırmaqdan qoruyur. Kərtənkələ böyüdücükə köhnə dərisi vaxtaşırı dəyişir və yenisi ilə əvəz olunur.

Kərtənkələnin xarici quruluşu



Skeleti. Sürünənlər və suda-quruda yaşayanların skeletləri arasında bəzi oxşarlıqlar vardır. Lakin sürünlərdə qabırğalardan, döş sümüyündən və fəqərəldən ibarət *döş qəfəsi* yaranmışdır. Onurğa boyun, döş, bel, oma, quyruq şöbələrinə bölünmüştür.

Kərtənkələnin skeleti



Əzələsi. Sürünənlərdə döş qəfəsinin yaranması ilə əlaqədar qabırğaaası əzələlər inkişaf etmişdir.

Həzm sistemi. Ağızda eyniölçülü dişlər və ucu haçalanmış əzələli dili olur. Həzm sistemi qurbağada olduğu kimiidir.


Tənəffüs sistemi. Ağciyərlərlə tənəffüs edir. Qurbağalarla müqayisədə ağciyərlər daha çoxbüküslüdür.

Qan damar sistemi. Kərtənkələnin ürəyi üçkamerallı olub, bir mədəcik və iki qulaqcıqdan ibarətdir. Qulaqcıqlar tam arakəsmə ilə bir-birindən ayrılsa da, mədəcikdə belə arakəsmə tam deyil. Bu səbəbdən arterial və venoz qan mədəcikdə qarışır. Böyük və kiçik qan dövranı var.

Ifrazat sistemi. Sürünənlərdə onurğanın hər iki tərəfində yerləşən bir cüt böyrək olur. Qurbağada olduğu kimi, sidik axarları kloakaya açılır.


Sinir sistemi. Ön beyin və beincik suda-quruda yaşayanlara nisbətən yaxşı inkişaf etmişdir. Beyində ilk dəfə beyin qabığı rüseym halında əmələ gəlmüşdir.

Həzm, ifrazat, cinsiyyət və tənəffüs sistemləri




Hiss orqanları. Görmə, eşitmə, qoxubilmə və dadbilmə orqanlarından ibarətdir. Gözdə üst və alt göz qapaqlarından başqa üçüncü göz qapağı – *qırpmalı pərdəsi* yaxşı inkişaf etmişdir.

Sinir sistemi



Qan-damar sistemi




Çoxalması və inkişafi. Ayrıçinslidir. Mayalanması daxilidir. Yumurta hüceyrənin mayalanması dişinin yumurta borusunda gedir. Qabılıqla örtülü sarılıqla zəngin yumurtaları quruya qoyur. Rüseymin inkişafı yumurta sarısının hesabına gedir. Yumurtadan yetkin fərdə oxsar kiçik kərtənkələ çıxır.

Regenerasiya. Kərtənkələlərin düşməni çoxdur. Əgər onlar kərtənkələni tutarkən onun quyruğundan yapışsalar, bu zaman quyruğun həmin hissəsi qırılır və kərtənkələ düşməndən qaça bilir. Sonralar regenerasiya hesabına bu hissədən yeni quyruq əmələ gəlir.

Öyrəndiklerinizi tətbiq edin

Suda-quruda yaşayanlar və sürünenlər üçün səciyyəvi və ümumi əlamətləri seçin:

- 1) dəri buynuz pulcuqlarla örtülmüşdür
- 2) tənəffüs yalnız ağıciyərlər vasitəsilə gedir
- 3) dərisi çılpaqdır
- 4) ağıciyərlər və dəri tənəffüsü var
- 5) inkişafı quru mühitdə gedir
- 6) ətraflar beşbarmaqlıdır
- 7) yumurtaları qalın qabılıqla örtülmüşdür
- 8) bədən temperaturu ətraf mühitdən asılıdır
- 9) inkişaf tam çevrilmə ilə gedir
- 10) iki qan dövranı var




Öyrəndiklərinizi yoxlayın

1. Düzgün cavabı seçin:

1. Sürünənlərdə yumurta qabığı rüşeyimi qurumaqdan qoruyur.
2. Kərtənkələnin ağciyərlərinin səthi qurbağanın ağciyərlərindənindən çoxdur.
3. Bütün sürünənlərin dördkameralı ürəyi var.
4. Bütün sürünənlər quruda yumurta qoyur.
5. Sürünənlərin dərisi quru və vəzisiz olur.
6. Sürünənlərdə xarici mayalanma olur.

2. Şəkildə rəqəmlərlə hansı hissələr qeyd olunub?



47. Sürünənlərin müxtəlifliyi və əhəmiyyəti

Uzun illər ərzində sürünənlərin bəzi nümayəndələrini qiymətli dərisinə görə kütləvi ovlayırdılar. Bu dəridən müxtəlif məməlatlar hazırlanırdı.

- Sürünənlərin kütləvi məhv edilməsi təbiətdə hansı nəticələrə gətirib çıxara bilər?

Fəaliyyət

Şəkillərə əsasən *kərtənkələ*, *ilan*, *timsah* və *tisbağanı* müqayisə edin. Onların hər birinə xas olan xüsusiyyətləri sadalayın.

Nəticəni müzakirə edin: Onların hansı ümumi xüsusiyyətləri var?



Sürünənlərin müxtəlifliyi. Sürünənlərə *pulcuqlular*, *tisbağalar*, *timsahlar* və *dimdikbaşlılar* dəstələri aiddir.

Pulcuqluların nümayəndələri kərtənkələlər, ilanlar və buqələmunlardır. Kərtənkələlərin bəzilərində, məsələn, koramalda ətraflar olmur. Ətraflar ilanlarda da yoxdur. Onların göz qapaqları qovuşmuş və şəffaflaşmışdır. İlanolarda döş qəfəsi olmur. Çənələri

elastik bağlara malik olduğundan geniş açılır və ovunu bütöv uda bilir. Bəzi ilanlar zəhərli olur. Onlara *kobra*, *gürzə*, *qalxan-sifət* aiddir. Zəhərli ilanların tüpürcək vəziləri şəklini dəyişərək zəhər vəzilərinə çevrilmişdir. Zəhər vəzilərinin axarları zəhər dişlərinin içərisinə açılır.

Zəhərsiz ilanlar da vardır. Onların bəziləri ovlarını boğub öldürməklə bütöv udur. Zəhərsiz ilanlara *yatağanlar*, *təlxələr*, *suilan-ları*, *kələz* ilanlar aiddir. *Buqələmun-lar* ağaçlarda yaşayır və mühitdən asılı olaraq rəngini dəyişəbilir.

Tısbağalar dəstəsinin nümayəndələrində çanaq olur. Çənələrində dişlər olmur. Suda və ya quruda yaşayan nümayəndələri var. Quru tısbağalarının çanaqları hündür, suda yaşayanlarda isə yasti olur. Bəzi dəniz tısbağalarında etraflar pərlərə çevrilmişdir.

Timsahlar yırtıcıdır, həyatlarının çox hissəsini suda keçirir. Barmaqları arasında üzmə pərdəsi olur. Üzmədə həm də quyruq iştirak edir. Digər sürünlərdən fərqli olaraq, tımsahlarda ürək dördkameralıdır. Lakin ürəkdən çıxan zaman arterial qan venoz qanla qismən qarışır.

Sürünlərin qədim nümayəndələrindən biri *dimdikbaşlılar* dəstəsinə aid olan *hatteriyadır*. Görünüşcə kərtənkələyə oxşar olan bu canlıya Yeni Zelandiyada rast gəlinir.

Qədim sürünlər. Bunlara dinozavrular, ixtiozavrular, pterozavrular və teriodontlar aiddir. Dinozavrular (mənası: *dəhşətli kələz*) nəhəng sürünlər olmuşlar. Bu heyvanlar kiçik başa,

Orta Asiya
kobrası

Zəhər
diş

Zəhər
vezisi

Dil

Gürzə

Buqələmun

Alligator

Dəniz
iquanası

Qulaqlı
girdəbaş
kərtənkələ

Dəniz tısbağı


Hatteriya

uzun, yoğun boyuna, iri quyruğa malik idi. Yırtıcı və otyeyən formaları mövcud idi.

Sürünənlərin *ixtiozavr* adlanan suda yaşayan, balığabənzər və *pterozavr* kimi uçan formaları ağciyərlərlə tənəffüs etmiş və diri bala doğmuşdur. *Uçan kələzlərin* ön ətraflarının uzanmış barmaqları və bədənləri arasında dəri pərdələri olmuşdur. Qədim sürünenlərin *teriodontlar* adlanan qrupunda dişlər ilk dəfə kəsici, köpək və azı dişlərinə bölünmüş və sürünenlərdən fərqli olaraq, ayaqları gövdənin alt tərəfində yerləşmişdir.

Sürünənlərin qədim nümayəndələri hazırda məhv olmuşdur. Onların məhv olmasının əsas səbəbi kimi, yeni meydana gələn quru onurğalıları ilə rəqabətə davam gətirməmələri və iqlim dəyişilmələri ehtimal olunur.

Qədim sürünenlər



Sürünənlərin əhəmiyyəti və qorunması. Yırtıcı sürünenlər digər heyvanlarla qidalanaraq onların sayının sürətlə artmasına imkan vermir. Kərtənkələlər həşəratlarla, ilanlar gəmiricilərlə qidalanmaqla zərərvəricilərin və xəstəliklərin qarşısını alır. İlan zəhərindən təbabətdə istifadə edilir.

İnsanın fəaliyyəti nəticəsində mühit şəraitinin dəyişməsi sürünenlərə də öz təsirini göstərmişdir. Belə ki, kərtənkələlərdən – *qızılı mabuya*, ilanlardan – *Kiçik Asiya gürzəsi*, *eskulap ilanı*, tısbağalarından – *Aralıq dənizi tısbağı* və s. növlərin adı Azərbaycanın “Qırmızı kitab”ına düşmüşdür.

Öyrəndiklərinizi tətbiq edin

Uyğunluğu müəyyən edin:

- A. İlanlar
- B. Tısbağalar
- C. Timsahlar

1. Göz qapaqları qovuşmuş və şəffaflaşmışdır.
2. Cənədə dişlər olmur.
3. Ürək dördkameralıdır.
4. Döş qəfəsi olmur.
5. Ətrafları yoxdur.
6. Barmaqlar arasında üzmə pərdəsi olur.
7. Çanağı olur.

Öyrəndiklərinizi yoxlayın

1. Sırada göstərilənlərdən hansı “artıqdır”? Cavabınızı əsaslandırın.

- A) Gürzə, timsah, kobra, eskulap ilanı
- B) Kərtənkələ, timsah, triton, hatteriya
- C) Qızılı mabuya, koramal, zolaqlı kərtənkələ, qalxansifət
- D) Təlxə, kələz, suilanı, gürzə

2. Suala cavab verin:

- a) Tısbağaların bədəni möhkəm çanaqla mühafizə olunur. Onlar çanaqdan müvəqqəti azad ola bilirlərmi?
- b) Nə üçün dinozavrları dəhşətli kələzlər adlandırırlar?
- c) Qədim sürünenlər digər mühit şəraitində yaşamaq üçün hansı uyğunlaşmalar qazanmışdı?

ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Düzgün ifadələri seçin: 1. Neşterçənin ürəyi ikikameralıdır; 2. Xordalıların bədəni ikitərəfli simmetriyaya malikdir; 3. Neşterçənin hərəkəti əzələlərin hesabına baş verir; 4. Xordalıların sinir sistemi xoridanın altında yerləşir; 5. Bütün xordalıların nümayəndələrində xorda bütün ömrü boyu saxlanılır; 6. Neşterçənin qan-damar sistemi qapalıdır.

2. Düzgün cavab variantını seçin: a) Xorda *sinir/dayaq* sisteminə aiddir; b) Neşterçə *qəlsəmələrlə/ağciyərlərlə* tənəffüs edir; c) Balıqların əksəriyyəti *sümüklü/qığırdaqlı* balıqlar sinfinə aiddir; d) Balıqların ürəyi *iki/üç*kameralıdır; e) Balıqların ifrazat orqanı *malpigi boruları*-dır/*böyrəklərdir*.

3. Suda-quruda yaşayanların səciyyəvi xüsusiyyətlərini dəftərinizdə qeyd edin: 1. *Mədəciyində arakəsməsi olmayan üçkameralı ürək*; 2. *Mədəciyində arakəsməsi olan üçkameralı ürək*; 3. *İki qan dövranı*; 4. *Qapalı qan-damar sistemi*; 5. *Çilpaq və nəm dəri*; 6. *Buynuz pulcuqlarla örtülümiş quru dəri*; 7. *Xarici mayalanma*; 8. *Daxili mayalanma*; 9. *Tənəffüs orqanı ağciyərlərdir*; 10. *Tənəffüs orqanı ağciyərlər və dəridir*; 11. *Kürü tökürl*; 12. *Yumurta qoyur*; 13. *Döş fəqərələrinə yaxşı inkişaf etmiş qabırğalar birləşir*; 14. *Göz qapaqları var*; 15. *Düzünə inkişaf*; 16. *Dolayı inkişaf*.

4. Suallara cavab verin:

- a) Qurbanalar sudan çıxmadan həm atmosfer havası ilə tənəffüs edir və ətraf mühitdə səmtlərini müəyyənləşdirə bilirlər. Onların hansı quruluş xüsusiyyətləri buna imkan verir?
- b) Kərtənkələlər isti günlərdə çox hərəkətli və fəal, soyuq havada isə əksinə, azhərəkətli olur. Bunun səbəbi nədir?

48. Quşlar sinfi

İnsanlar qədim zamanlardan səmaya qalxmaq arzusunda olublar. Quşlara baxaraq onlara həsəd aparmış və uçmaq üçün müxtəlif vasitələrdən istifadə etmişlər. Lakin bu ideyalar texnikanın son nailiyyətləri nəticəsində mümkün olmuşdur.


- Quşların hansı quruluş xüsusiyyətləri onlara əlavə vasitələrdən istifadə etmədən uçmalarına imkan verir?

Fəaliyyət – Laboratoriya işi. Quşların xarici quruluşu

Məqsəd: Quşun xarici quruluşu ilə tanış olmaq, uçmağa uyğunlaşma xüsusiyyətlərini müəyyən etmək.

Təchizat: Quş müqəvvası.

İşin gedişi: 1. Quşun bədəninin formasını və onun hansı hissələrdən ibarət olduğunu təsvir edin. 2. Quşun bədənidə lələklər necə yerləşmişdir? 3. Ən iri və ən kiçik lələklər bədənin hansı hissəsində yerləşir? 4. Quşun başında hansı orqanlar yerləşir? 5. Quşun ön ətrafı kərtənkələnin ön ətrafından nə ilə fərqlənir? 6. Quşun arxa ətraflarında neçə barmaq var və onlar necə yerləşmişdir?



Nəticəni müzakirə edin: Hansı quruluş xüsusiyyətləri quşlara uçmağa və quruda gəzməyə imkan verir?

Quşlar sinfi. 8600-dən çox növü var. Uçma ilə əlaqədar quşların ön ətrafları qanadlara çevrilmişdir. Bədənləri lələklərlə örtülmüşdür. Borulu sümüklərin içərisi hava ilə dolmuş və yüngülləşmişdir. Quşlarda dişlər və sidik kisəsi yoxdur. Sağ yumurtalıq reduksiyaya uğramışdır. Maddələr mübadiləsinin sürətlə getməsi nəticəsində onların bədən temperaturu yüksək olur.

Quşların həyat fəaliyyəti

Bədən quruluşu. Quşların bədəni baş, boyun, gövdə və ətraflara bölünmüştür. Başda, üzəri buynuz maddəsi ilə örtülmüş üst və alt dimidik vardır.



Quşlarda boyun hissənin daha hərəkətli olması ona ətrafi yaxşı görməyə və bədənin istənilən hissəsində lələklərini təmizləməsinə imkan verir. Arxa ətraflarında üzəri pulcuqlarla örtülü *pəncə lüləsi* və əksəriyyətində caynaqlara malik 4 barmaq vardır.

Bədən örtüyü. Lələklərlə örtülmüş dərisi quru və vəzisizdir. Yeganə vəzisi büzdüm sümüyü üzərində yerləşən büzdüm (piy) vəzisidir. Quş dimdiyi ilə bu vəzini sıxır və yağılı mayeni lələklərinə sürtür, nəticədə onlar yumşaq və sukeçirməyən olur.

Lələklər. Bədən xaricdən *kontur* (*büçim*) lələkləri ilə örtülmüşdür. Kontur lələklərinin 3 növü – *çalma*, *sükan* və *örtük* lələkləri olur.

Skeleti və əzələləri. Skeletin bəzi sümükləri bir-birinə bitişmiş haldadır və bir çox sümüklərin içərisi hava ilə dolu olur. Belə quruluş xüsusiyyəti skeleti möhkəm və yüngül edir.

Göyərçinin skeleti



Quşların əksəriyyətində onurğanın boyun şöbəsi hərəkətli, digər şöbələri isə hərəkətsizdir (bəzi quşlarda quyruq hissə hərəkətlidir). Quyruğun sonuncu fəqrələrinin bir neçəsi birləşərək *büzdüm sümüyü* əmələ gətirir. Əksəriyyətində döş sümüyü qayıq şəklində uzanaraq *döş tilini* əmələ gətirmişdir. Quşların ön ətraf qurşağında 2 qarğı, 2 kürək və 2 körpük sümükləri olur. Körpük sümükləri aşağı hissədən birləşərək çəngəl şəklini almışdır. Quşlarda ön ətrafdı üç barmaq olur.


Arxa ətrafda bir neçə pəncə sümüyü birləşərək *pəncə lüləsi* əmələ gətirir.

Əzələləri yaxşı inkişaf etmişdir. Döş tilinə ucuş zamanı qanadları endirən güclü *döş əzələləri* birləşir. Bu əzələlərin altında isə qanadları qaldırmağa xidmət edən *körpükaltı əzələlər* yerləşir.


Həzm sistemi. Quşlarda alt və üst çənələr dimdiyə əvvəl qidalanmışdır. Tutulan qida ağızdan udlağa, oradan isə qida borusuna düşür. Quşların əksəriyyətində qida borusu genişlənərək boyun hissədə *çinədan* əmələ gətirir. Çinədanda qida ifraz olunan şirələrin təsiri ilə yumşalaraq mədəyə düşür. Mədə iki şobədən – *vəzili* və *əzələli* hissədən ibarətdir. Mədənin vəzili şobəsində qidaya həzm şirələri təsir edir. Quşlarda dişlər olmadığından qidanın xirdalanması mədənin kiçik daşçıqlara malik əzələli şobəsində gedir. Həzm olunmayan qida bağırsağın genişlənmiş hissəsi olan kloakaya keçir və kloaka dəliyindən xaric edilir.

Tənəffüs sistemi. Quşlar ağıciyərlərlə tənəffüs edir. Uçma ilə əlaqədar quşlarda *hava kisələri* də meydana gəlmışdır. Hava kisələrinə dərinin altında, daxili orqanların arasında, borulu sümüklərin içərisində rast gəlmək mümkündür. Hava kisələri ağıciyərlərlə əlaqəlidir. Quşlarda həm nəfəsalma, həm də nəfəsvermə zamanı ağıciyərlərdə qazlar mübadiləsi baş verir ki, bu da *ikiqat tənəffüs* adlanır.


Göyərçinin həzm, ifrazat, tənəffüs və çoxalma sistemləri



Göyərçinin qan-damar sistemi



Göyərçin ürəyinin quruluşu



Qan-damar sistemi. Quşların ürəyi dördkameralı olub, iki qulaqcıq və iki mədəcikdən ibarətdir. Suda-quruda yaşayanlarda və sürünlərdə olduğu kimi, quşlarda da böyük və kiçik qan dövranı vardır.


Lakin bunların ürəyində arterial və venoz qan bir-birinə qarışmır. Quşlar istiqanlı olub bədən temperaturları sabitdir və $42\text{-}43^{\circ}\text{C}$ -yə çatır.

Ifrazat sistemi. İfrazat orqanı bir cüt böyrəkdir. Böyrəklərdən çıxan sidik axarları kloakaya açılır. Sidik kisəsi yoxdur.


Sinir sistemi. Baş və onurğa beynindən və onlardan çıxan sinirlərdən ibarətdir. Baş beynində ön beyin daha yaxşı inkişaf edərək *beyin yarımkürələri* əmələ gətirmişdir. Quşların mürəkkəb hərəkətləri yaxşı inkişaf etmiş beyinciklə koordinasiya edilir.

Hiss orqanları. Quşlarda görmə və eşitmə qabiliyyəti yaxşı, qoxubilmə isə zəif inkişaf etmişdir. Hər bir göz 3 göz qapağına (alt, üst göz qapaqları və qırpmalı pərdəsi) malikdir. Eşitmə orqanı 3 hissədən – daxili, orta və xarici qulaqdan ibarətdir.

Göyərçinin sinir sistemi



Göyərçinin baş beyninin quruluşu



Öyrəndiklərinizi tətbiq edin

Cədvəli tamamlayın.

Fərqli əlamətlər		
Orqanlar sistemi	Sürünənlər	Quşlar
Həzm		
Tənəffüs		
Qan-damar		
Sinir		
İfrazat		
Cinsiyət		

Öyrəndiklərinizi yoxlayın

1. Düzgün ifadələri seçin:

1. Quşlar istiqanlıdır.
2. Bağırsaq kloaka ilə qurtarır.
3. Beyincik zəif inkişaf etmişdir.
4. Pəncə lüləsi yalnız quşlar üçün səciyyəvidir.
5. Maddələr mübadiləsi zəif gedir.
6. Mədə iki şöbədən ibarətdir.
7. Quşların dərisində çoxlu vəzi var.
8. Quşların hava kisələri ağciyərlə əlaqəlidir.

2. Suallara cavab verin:

Uçuş zamanı istənilən artıq yük maneçilik törədə bilərmi? Quşların skeletində uçma zamanı bədənin yüngülləşməsi üçün hansı dəyişikliklər meydana çıxmışdır? Bununla əlaqədar daxili quruluşda hansı dəyişikliklər baş vermişdir?

49. Quşların çoxalması və inkişafi.

Quşların həyatında mövsümi hadisələr

Şagirdlər sinifdə yumurtadan cücə çıxarmaq qərarına gəldilər. Onlar fikirləşdilər ki, bunun üçün yumurtalar isidilməlidir. Şagirdlər bir neçə yumurtanı qızdırıcı cihazın üzərinə qoydular və bu müddət keçsə də, yumurtadan cücə çıxmadı. Onlar diqqətlə baxıb yumurtaların xarab olduğunu gördülər.

- Sizcə, bu yumurtalarda nə üçün cücə inkişaf etmədi?

Quşların çoxalması. Quşlar ayrıcinsli heyvanlardır və yumurta qoymaqla çoxalırlar.

Erkəklərdə bir cüt toxumluq, dişilərdə isə, adətən, tək sol yumurtalıq inkişaf etmiş olur. Onların axarları kloakaya açılır. Quşlarda mayalanma daxilidir. Nəsil qayğısına qalma güclü inkişaf etmişdir.


Fəaliyyət – Laboratoriya işi. Quş yumurtasının quruluşu

Məqsəd: Quş yumurtasının quruluşunu öyrənmək.

Təchizat: Təzə toyuq yumurtası, petri qabları, pinset, preparat iynələri, lupa.

İşin gedisi:

- Yumurtanı ehtiyatla qıraraq onun içərisini petr fincanına tökü. Yumurta xaricdən nə ilə örtülmüşdür?
- Əl lupası ilə yumurtanın qabığını baxın. Orada görünən məsamələrin funksiyasını izah edin.
- Yumurtanın mərkəzində nə yerləşdiyini müəyyən edin. Ciyələri tapın. Onlar nəyə xidmət edir?
- Yumurta sərsinən üst hissəsində rüşeym diskini tapın. O nə üçün daim üst vəziyyətdə yerləşir? Belə yerləşmənin rüşeym üçün əhəmiyyəti nədir?
- Dərslikdəki yumurtanın şəklini dəftərinizə çəkin.



Quş balalarının inkişaf tipləri. Embrional inkişafını başa vuran quş balaları yumurtanın qabığını üst dimdiyin ucundakı çıxıntı ilə sindirir və yumurtadan kənara çıxırlar. İnkışaf dərəcəsindən asılı olaraq balalar, əsasən, iki tipdə: *cücəbala* və *ətcəbala* olur.

Quşların fəsil dəyişkənliliyinə uyğunlaşması. Quşlarda ilin fəsillərindən asılı olaraq həyat proseslərində müəyyən mövsümi hadisələr baş verir. Belə ki, yazın əvvəlində quşların əksəriyyətində çoxalmaya hazırlıq dövrü başlanır. Onların bəziləri birləşərək cütlər əmələ gətirir. Bu dövrdə quşların bir çoxu otdan, ağac budaqlarından, daşlardan və ya mamılardan müxtəlif quruluşlu yuva tikir. Cütləşmədən sonra dişi fərd, nö-

Toyuqlarda, ördəklərdə, qazlarda, qu quşlarında yumurtadan yumşaq qu lələkləri ilə örtülü, gözləri açıq balalar çıxır. Onlar yumurtadan çıxdıqdan az müddət sonra özləri sərbəst surətdə gəzə bilir. Belə inkişaf tipinə malik quşlar *cücəbalalılar* adlandırılır.

Cücəbala



Sərcələrin, göyerçinlərin və digər quşların balaları yumurtadan çıxdıqda lələksiz (və ya seyrək lələkli), aciz, göz qapaqları və qulaq dəlikləri qapalı olur. Bunlar uçmağa başlayana qədər valideynləri tərəfindən yemlənir. Belə inkişaf tipinə malik quşlara *ətcəbalalılar* deyilir.

Ətcəbala



vündən asılı olaraq, yuvaya müxtəlif sayda yumurta qoyur. Yumurta üzərində əksərən dişi fərd (bəzi quşlarda həm də erkək) kürt yatır. Bir müddətdən sonra yumurtadan balalar çıxır. Quşların əksəriyyəti yazda bala çıxarır. Bu dövrdə hava isinir, balaların inkişafı üçün lazımi qida və əlverişli şərait olur.

Yay ərzində balalar qidalanaraq böyür və müstəqil həyat tərzi keçirir.

Payızda doğru quşların bir çoxu dəstələrə toplanaraq cənub istiqamətinə – yem bol olan yerlərə köçür. Belə yerdəyişmə prosesi *quşların köçməsi* və ya *migrasiyası* adlanır. Köcmə üçün siqnal rolunu, əsasən, günün uzunluğunun dəyişilməsi oynayır.

Yerdəyişmələrə görə quşlar *oturaq*, *köçəri* və *uçub gedən* quşlara bölünürlər.

Oturaq quşlar qışda yuvalama yerlərini tərk etmir. Onlara sağsağan, çölgöyərçini, ev sərçəsi aiddir. Əsasən insanların yaşayış məskənlərində qida tullantıları ilə qidalanırlar.

Köçəri quşlar. Yaza qədər yuvalama yerlərini tərk edir, oradan, adətən, yüz və ya min kilometrlərlə uzaqlaşırlar. Bunlara boz qarğı, zağca və arıquşular aiddir. Uçub gedən quşlardan fərqli olaraq, onların daimi qışlama yerləri və dəqiq yerdəyişmə marşrutları olmur.

Uçub gedən quşlar qış olmayan yerlərə gedir və yuvalama yerlərindən min və ya on minlərlə kilometr uzaqlaşırlar. Sarıköynəklər, qaranquşlar, bülbüllər, qazlar, ördəklər uçub gedən quşlardır.

Öyrəndiklərinizi tətbiq edin

Düzgün ifadələri seçin:

1. Quşların beyinciyi və beyin yarımkürələri xüsusiylə yaxşı inkişaf etmişdir.
2. Quşlarda, adətən, hər iki yumurtalıq fəaliyyət göstərir.
3. Ciyələrin hesabına rüşeym diskı həmişə yuxarı yönəlmüşdür.
4. Ördəklərin balaları etcəbala olur.

Öyrəndiklərinizi yoxlayın

1. Cədvələ düzgün cavabların nömrələrini daxil edin:

Yumurtadan çıxan cücelər:

1. Çılpaq və ya zəif tük örtüyünə malik olur
2. Qu tükleri ilə örtülü olur
3. Gözleri qapalı olur
4. Gözleri açıq olur
5. Az müddətdən sonra yeri yə bilir
6. Uzun müddət aciz olur
7. Özləri yem tapır
8. Valideynləri tərəfindən yemlənir

Ətcəbalalı quşlar	Cücabalalı quşlar
...	...

2. Yuvalamadan sonrakı dövrdə baş verən yerdəyişmələrə görə quşları qruplaşdırın:

Ördək, boz qarğı, sağsağan, ev sərcəsi, zağca, ariquşu, qaranquş, qaz, çölgöyərçini, sarıköynək, bülbü'l.

Oturaq quşlar	Köçəri quşlar	Uçub gedən quşlar
...

50. Quşların ekoloji qrupları. Quşların əhəmiyyəti


Balıqçı quş, dülgər quş, lələkli müğənni...

- Bu misallara hansı quşlar aiddir?
Niyə onları belə adlandırırlar?

Fəaliyyət

Şəkillərə baxın:

- Dimdik formalarına görə qidalanma xarakteri barədə fikrinizi söyləyin.
- Şəkildə göstərilən ətrafların quruluşuna əsasən quşların həyat tərzi haqqında mühakimə yürüdüñ.



Nəticəni müzakirə edin: Həyat tərzi quşların xarici görünüşünə necə təsir edir?

Qidalanmasına və həyat tərzinə görə quşlar müxtəlif ekoloji qruplara bölünür.

Qidalanma tipinə görə quşların ekoloji qrupları

Bitkiyeyən quşlar. Əksəriyyəti bitki qidası ilə – dən, giləmeyvə və toxumlarla qidalanır. Belə quşlara payızbülbülləri, meşə xoruzları, tetralar aiddir.

Həşəratla qidalanan quşlar. Nazik, itidim-dik, iti caynaq və uzun barmaqları olur.

Yırtıcı quşlar. Dimdikləri qısa və güclüdür, qarmaq kimi aşağı əyilmişdir. Arxa ətraflarında iti caynaqlar olur. Döş və ayaq əzələləri güclü inkişaf etmişdir. *Gecə və gündüz yırtıcı quşlarına* bölünür. Gündüz yırtıcı quşlarına – *qartal, şahin, qırğı;* gecə yırtıcı quşlarına – *bayquş və yapalaqlar* aiddir. Yırtıcı quşlar torpaq üzərində, demək olar ki, *gəzmir.*

Hər şeylə qidalanan quşlar. Ən çox rast gəlinəni sərcəvə qarğalardır.

Həyat tərzinə görə quşların ekoloji qrupları

Yaşadıqları mühit şəraitinə görə quşlar bəzi ekoloji qruplara bölünür.

Meşə quşları. Əksəriyyətinin qanadları qısa, quyruğu isə nisbətən uzun olur, onların ağac və kollar arasında uçmasını asanlaşdırır. Bu qrupa, əsasən, *ariquşular*, *ağacdələnlər*, *qaratoyuqlar*, *tetra* və *meşə xoruzları* aiddir.

Açıqlıq sahə quşları. Ayaqlarının güclü və boynunun uzun olması vaxtında təhlükəni görməyə və düşməndən gizlənməyə imkan verir. Bitkiyeyən və həşəratla qidalanan quşlardır. *Doydaqlar, durnalar, dəvəquşular* bu qrupa aiddir.

Sahil və bataqlıq quşları. Əksəriyyətində ətraflar və boyun uzun, dimdik iri olur. Bu xüsusiyyət onlara yem əldə etməyə, bədəni islənmaqdan qorumağa imkan verir. Bunnalara *leyləklər* və *vağlar* aididir.

Su quşları. Onların bir çoxu yaxşı üzür, suya baş vurur ve uçur. Bədənləri uzunsovdu, ayaqlar bədənin arxa hissəsinə – quyruğa yaxın yerleşdiyi üçün suda hərəkəti asanlaşdırır.

Mesə qusları



Xallı garatovuq

Açıqlıq sahə quşları



Ägg durna



Adi doydaq

Əksəriyyətində sıx lələk örtüyü və barmaqlar arasında üzmə pərdəsi olur. Torpaqda yavaş hərəkət edir. Bu qrupa, əsasən, qazkimilər dəstəsinin nümayəndələri – *qazlar, ördəklər və qu quşları* aiddir.

Pinqvinlər də su quşlarıdır. Onlarda ayaq barmaqları arasında üzmə pərdəsi olur. Suda üzməsində arxa ətraflar və qanadlar iştirak edir. Döş tili yaxşı inkişaf etmişdir. Bədən quruda şaquli vəziyyətdə dayanır.

Sahil və bataqlıq quşları



İri vağ




Ağ leylik



Yaşılbaş ördək

Su quşları



Gümüşü qağayı

Qu quşu

Quşların təbiətdə əhəmiyyəti. Quşlar həşəratlar və kiçik gəmiricilərlə qidalanmaqla onların sayının tənzimlənməsində iştirak edir. Onlar özləri də digər heyvanların qidasını təşkil edir. Bəzi tropik bitkilər çiçək nektarı ilə qidalanan quşlarla (kolibri) tozlandırılır. Quşlar həm də bitkilərin meyvə və toxumlarının yayılmasında iştirak edir.

Bizim hər birimiz quşların qayğısına qalmalıyıq. Onların yuvasını dağıtmaq və kütləvi şəkildə ovlamaq olmaz. Quşları qorumaq üçün onların təbii yaşayış sahələrinin və yuvalama yerlərinin saxlanması vacibdir.

Öyrəndiklerinizi tətbiq edin

Quşları ekoloji qruplar üzrə ayırin: ağacdələn, qu quşu, meşə xoruzu, qartal, vağ, qaratoyuq, qırğı, ördək, dəvəquşu, durna, pinqvin, tetra.

Meşə quşları	Su quşları	Açıqlıq quşları	Bataqlıq və sahil quşları

Öyrəndiklerinizi yoxlayın

1. Uyğunluğu müəyyən edin:

Əlamətlər: 1. Möhkəm və güclü ayaqları olur. 2. Barmaqlar arasında üzmə pərdəsi olur. 3. Ayaqları uzundur. 4. Boyunları uzun olur. 5. Qarmaqsəkilli dimdiyi olur. 6. Ayaqlar bədənin arxa hissəsinə yaxın yerləşir.

Quşlar: I. Leylək. II. Ördək. III. Dəvəquşu.

2. Quşlar haqqında mahni, şeir, nağıl, təmsil, atalar sözü və məsəllər toplayın. Kiçik təqdimat hazırlayın.

51. Məməlilər sinfi

Məməlilərin xarici görünüşü və ölçüləri çox fərqli ola bilər. Bu, mühit şəraitindən və həyat tərzindən asılıdır. Yerdə gəzən fil, torpaqda yaşayan köstəbək, uçan yarasa və suda yaşayan göy balına məməlilər sinfinin nümayəndələridir.

- Hansı xüsusiyyətlərinə görə bu heyvanları bir sinfə aid edirlər?

Fəaliyyət – Laboratoriya işi. Məməlilərin xarici quruluşu

Məqsəd: Məməlilərin xarici quruluşu ilə tanış olmaq.

Təchizat: "Məməlilərin xarici quruluşu" tablosu, yaxud məməli müqəvvası.

İşin gedisi:

1. Məməlinin bədən hissələrini göstərin.
2. Məməlilərin dəri örtüyünün xüsusiyyətlərini qeyd edin.
3. Baş hissədə nə yerləşir?
4. Məməlilərin gövdə və ətraflarının quruluşuna diqqət yetirin.

Nəticəni müzakirə edin: Məməlilər quruluşuna görə sürünlərdən nə ilə fərqlənir?

Müasir məməlilərin 5,5 minə qədər növü var. Onlara müxtəlif həyat şəraitində rast gəlinir. Məməlilərin əksəriyyəti üçün bətdəxili inkişaf və diribaladığma səciyyəvidir. Doğulan balalar südlə bəslənir. Əksəriyyətinin bədəni tüklərlə örtülmüşdür. Onurğanın boyun şöbəsində əksərən 7 fəqərə olur. Əksəriyyətində döş boşluğu qarın boşluğunundan diafragma adlanan əzələli pərdə ilə ayrılmışdır. Dişləri azi, kəsici və köpək dişlərinə ixtisaslaşmışdır. Digər onurğalılardan fərqli olaraq, qulaq seyvanına malikdir.

Məməlilərin hamısı üçün yüksək inkişaf səviyyəsinə malik sinir sistemi xarakterikdir.


Məməlilərin həyat fəaliyyəti – ev iti

Bədən quruluşu. Məməlilərin əksəriyyətinin bədəni baş, boyun, gövdə, quyruq və ətraflardan ibarətdir. Möhkəm və elastik dəridə tüklər, tər, piy, qoxu və süd vəziləri olur.



Skeleti. Məməlilərdə skelet kəllənin, gövdənin və ətrafların skeletindən təşkil olunmuşdur. Onurğa beş şöbəlidir. Ətrafların skeleti qurşaq və sərbəst ətrafların skeletindən ibarətdir. Onurğanın quyruq şobəsi müxtəlif sayda quyruq fəqərələrindən təşkil olunur. Fəal hərəkətlə əlaqədar əzələləri, xüsusən bel və ətraflarda daha yaxşı inkişaf etmişdir.


Ev itinin skeleti



Həzm sistemi. Ağızda yerləşən dişlər qidanın tutulmasında və xirdalanmasında iştirak edir. Qida ağızdan udlağa, qida borusuna, mədəyə, əvvəl nazik və sonra yoğun bağırsağa keçir. Həzm olunmayan qalıqlar *anusla* xaric edilir.


Tənəffüs sistemi. Məməlilərin tənəffüs sistemi burun boşluğu, burun-udlaq, qırtlaq, nəfəs borusu (traxeya), bronxlar və ağıciyərlərdən təşkil olunmuşdur.

Ev itinin həzm, tənəffüs, ifrazat və cinsiyyət sistemi




Qan-damar sistemi. Məməlilərin ürəyi dördkamerali olub, 2 qulaqcıq və 2 mədəcikdən ibarətdir. Ürəyin sağ və sol hissələri bir-birindən tamamilə ayrıldığından arterial və venoz qanlar qarışmır. İstiqanlı heyvanlardır, bədən temperaturu sabitdir.

Ev itinin qan-damar sistemi



İtin ürəyinin quruluşu





İfrazat sistemi. İfrazat sistemi paxlaşəkilli bir cüt böyrəkdən, bir cüt sidik axarı, sidik kisəsi və sidik kanalından ibarətdir.

Sinir sistemi. Məməlilərdə baş-beyin, digər onurğalılarda olduğu kimi, beşşöbəlidir. Beyin yarımkürələrinin üzəri boz maddədən ibarət qırışlı qabıqla örtülmüşdür. Boz maddəni sinir hüceyrələri əmələ gətirir. Məməlilərdə sinir sisteminin yaxşı inkişaf etməsi ilə əlaqədar mürəkkəb davranış hərəkətləri müşahidə edilir.


Hiss orqanları. Məməlilərdə eşitmə, görmə, qoxubilmə, lamisə, dadbilmə hissiiyyatı olur. Əksəriyyətdən eşitmə orqanı yaxşı inkişaf etmişdir. Görmə orqanı 2 göz qapağına malik gözlərdən ibarətdir. Əksər məməlilərdə üçüncü göz qapağı qalıq halindədir. Həyat tərzindən və yaşıdagı mühit şəraitində asılı olaraq hiss orqanlarının inkişaf səviyyəsi müxtəlif məməlilərdə fərqlidir.

Qoxubilmə hissiiyyatı su heyvanlarında zəif, quru həyat tərzi keçirən heyvanlarda isə daha güclüdür. Məməlilər üçün lamisə funksiyasını burunun və gözlərin kənarında olan uzun və sərt tüklər yerinə yetirir.

Ev itinin sinir sistemi



Hiss orqanları



Öyrəndiklərinizi tətbiq edin

Məməlilərə xas olan əlamətləri seçin:

1. Tük örtüyü inkişaf etmişdir
2. Dəridə vəzi yoxdur
3. Diafraqma var
4. Balalarını südlə bəsləyir
5. Qəlsəmələr və ağciyərlərlə tənəffüs edir
6. İstiqanlı heyvanlardır
7. Beyin yarımkürələrinin qabığı qırışlıdır

Öyrəndiklərinizi yoxlayın

1. Hər sırada sinfə uyğun gəlməyən heyvan adını seçin. Seçiminizi əsaslandırın:
 - a) Göyərçin, qartal, yarasa, qaranqus
 - b) Timsah, ilan, siçan, kərtənkələ
 - c) Kütüm, balina, akula, xəşəm
 - d) Ağ ayı, suiti, balina, nərə
2. Məntiqə əsasən sual işarəsinin yerinə uyğun olan anlayışı müəyyən edin.

Balıqlar – qəlsəmələr
Məməlilər – ?

Məməlilər – dördkameralı ürək
Suda-quruda yaşayınlar – ?

Məməlilər – böyrəklər
Həşəratlar – ?

Quşlar – yumurta qoyur
Məməlilər – ?

Sürünənlər – pulcuqlar
Məməlilər – ?

52. Məməlilərin çoxalması, davranışı və onların həyatında mövsümi dəyişkənliliklər

Filin boğazlıq dövrü 2 ilə qədər çəkir. Yeni doğulan balanın ilk dövrlərdə qayğıya ehtiyacı olduğu üçün ana fil onu bir an da tərk etmir.

- Nə üçün məməlilərin yeni doğulan balaları ana qayğısına möhtac olur?
- Məməlilərin nəsil qayğısına qalması özünü nə ilə bürüzə verir?

Fəaliyyət

Şəkildə təsvir olunmuş canlıların ilkin inkişafındakı ümumi və fərqli cəhətləri müəyyən edin.



Məməlilərin cinsiyyət sistemi və çoxalması. Məməlilər ayrıcinsli heyvanlardır. Plasentalı məməlilərdə erkəklərin cinsiyyət sistemi bir cüt toxumluqdan, bir cüt toxum borusundan və cütləşmə orqanından ibarətdir. Dişi cinsiyyət sisteminə isə bir cüt yumurtalıq, bir cüt yumurta borusu, *balalıq* aiddir. Məməlilərdə mayalanma daxiliidir.

Rüseymin sonrakı inkişafı balalıqda gedir. Balalıqda *plasenta* adlanan və qan damarları ilə zəngin xüsusi orqan yaranır. Bunun köməyi ilə ana orqanizmindən qida maddələri *göbək ciyəsi* ilə dölə daxil olur və onun böyümə və inkişafını təmin edir. Bala doğulandan sonra dişi fərd balasını südlə bəsləyir. Bəzi məməlilərdə məsələn, *yumurtaqoyanlarda* (ördekburun və yexidna) plasenta olmur. Balanın inkişafı yumurta içərisində gedir. Kenquru və opossum kimi *kisəli məməlilər* tam formallaşmamış bala doğurlar ki, bunlarda da rüseymin sonrakı inkişafı qarında yerləşən kisə içərisində gedir. Burada bala südlə bəslənir. Məməlilərdə bətnadxili inkişaf zamanı balanın sayı ilk növbədə bədənin ölçüsündən asılıdır. Təbii düşmənləri çox olan kiçik məməlilərdə (dovşankimilərdə, gəmiricilərdə) boğazlıq dövrü qısa, doğulan balaların sayı isə çox olur. İri məməlilərdə, məsələn, fildə boğazlıq dövrü uzun, doğulan balaların sayı isə az olur. Məməlilər inkişafın bütün mərhələlərində yüksək nəsil qayğısına qalma ilə fərqlənir.

Dölün balalıqda inkişafı



Məməlilərin həyatında fəsil dəyişmələri hadisəsi. Məməlilərin həyat fəaliyyəti, digər heyvanlardakı kimi, ilin fəsillərindən asılı olaraq mövsümi dəyişir. Bu hadisələrə *baladogma*, *qışa hazırlıq*, *miqrasiya*, *qış yuxusu* aiddir.

Baladogma. Bir çox məməlilərdə baladogma böyümə və inkişaf üçün əlverişli olan yaz və yay dövrünə təsadüf edir. Məməlilərdə cütləşmə prosesi ayrı-ayrı növlərdə müxtəlif fəsillərdə baş verə bilir. Məsələn, gəmiricilər üçün bu dövr yaz, dırnaqlı heyvanlar üçün isə payız fəslinə təsadüf edir.

Qışa hazırlıq. Payızda məməlilərdə qışa hazırlıq dövrü başlayır. Onlar tüklərini dəyişir, çoxlu qidalanır və kökəlir. Qışa hazırlıq dövründə tük örtüyü sıxlaşır və dəri altında qalın piy qatı toplanır. Bəzi məməlilərdə ətraf mühitdən seçilməmələri üçün tükün rəngi də dəyişir.

Miqrasiya. Qışa hazırlıq, adətən, miqrasiya ilə də müşayiət olunur. Məsələn, otyeyən heyvanların bir çoxu – cüyürlər, sığınlar, qabanlar yayda otla zəngin dağ əməkliklərinə qalxsalar da, qışda dağdan qar örtüyü az olan düzənliklərə enir.

Yem ehtiyati toplama. Bəzi məməlilər, xüsusən gəmiricilər fəallıq dövrlərində qış üçün yem ehtiyatı toplayır. Qış yuxusuna gedən və miqrasiya edən heyvanlarda, adətən, bu baş vermir.

Qış yuxusu. Gəmiricilərin, yarasaların, kirpilerin, ayıların bəzi növləri yemin kəskin surətdə azalması və şəraitin pisləşməsi zamanı qış yuxusuna gedir. Bəzi məməlilərdə (məsələn, gəmiricilərdə) yay yuxusu istisna deyil.

Fəsil hadisələrinin növbələşməsi, əsasən, çoxalma, bəzən yemin miqdarı ilə əlaqədar olub, uyğunlaşma xarakteri daşıyır.

Öyrəndiklərinizi tətbiq edin

Düzgün ifadəni seçin:

1. Bütün məməlilərdə diridoğma müşahidə olunur.
2. Yumurtaqoyan məməlilərdə balalıq olur.
3. Məməli heyvanın bədən ölçüsü nə qədər iri olarsa, onun boğazlıq dövrü də o qədər uzun olar.
4. Məməlilərdə nəsil qayğısına qalma mövcuddur.

Öyrəndiklərinizi yoxlayın

1. Düzgün cavabı seçin: məməlilər çoxalma və inkişaf xüsusiyyətlərindən asılı olaraq 3 qrupa bölünür:

- a) Suda yaşayanlar, quruda yaşayanlar, həm suda, həm quruda yaşayanlar.
- b) Otyeyənlər, yırtıcılar, hər şeylə qidalanan.
- c) Yumurtaqoyanlar, kisəlilər, plasentalılar.

2. Suallara cavab verin:

- a) Məməli orqanizmin bədənində ehtiyat qida maddəsi az olan mayalanmış yumurta hüceyrə necə inkişaf edir?
- b) Nə üçün fil 3-4 ildə bir, adı çölsicanı isə ildə 6-8 dəfə bala verir?

53. Məməlilərin ekoloji qrupları

Balina və delfin suda yaşayır və yaxşı üzürlər. Yarasalar isə uçmalarına görə heç də quşlardan geri qalmırlar.

- Hansı əlamətlərinə görə onları məməlilər sinfinə aid edirlər?
- Onlar quruda yaşayan digər məməlilərdən nə ilə fərqlənir?

Fəaliyyət

Yaşayış mühitinə görə məməliləri qruplaşdırın:

Qonurayı, ceyran, köstəbək, delfin, pələng, yarasa, balina, dəvə, begemot

Nəticələri müzakirə edin: Her bir qrupun nümayəndəsi xarici quruluşuna görə hansı ümumi əlamətlərə malikdir? Bu nəyi sübut edir?

Məməlilərin müxtəlif dəstələrinin nümayəndələri eyni mühit şəraitinə uyğunlaşma ilə əlaqədar oxşar xüsusiyyətlərə malik olur. Keçirdikləri həyat tərzinə görə onları bir neçə ekoloji qrupda birləşdirirlər.

Quruda yaşayan məməlilər. Bunların bir hissəsi quruda, torpaq üzərində, bəziləri torpaqda, digərləri isə ağaclarда yaşayır.

Torpaq üzərində yaşayan məməlilər. Əsasən, meşələrdə və ya açıq sahələrdə məskunlaşırlar. Bu heyvanlarda mütənasib quruluşlu bədən, yaxşı inkişaf etmiş uzun ətraflar, əzələli boyun olur. Əksəriyyəti qaçmaqla, yeriməklə və tullanmaqla hərəkət edir. Quruda yaşayan heyvanlar içərisində otyeyən məməlilər üstünlük təşkil edir. Bunlar cütdırnaqlılar dəstəsinin nümayəndələri, məsələn, *maral, antilop, zürafə, keçi, qoyun, inək* və s. kimi heyvanlardır. Tək-dırnaqlılar (at, zebr, eşşək), dovsankimilər də otyeyənlərə aiddir.

Şikarını təqib edən və sürətlə qaçan canavar və hepar də quru yırtıcıılarda ətraflar uzun olur.

Bunun əksinə olaraq, şikarını pusan və təqib etməyən pələng və vaşaqda isə ətraflar nisbətən qıсадır. Gəmiricilərin bəzilərində və dovsankimilərdə arxa ətraflar uzun, ön ətraflar isə qısa olur.

Torpaq üzərində və ağaçda yaşayan məməlilər

Koala

Antilop

Zebr



Ağacda yaşayan məməlilər. Bəzi məməlilər quruda yaşasa da, ağaclarда məskən salır. Ağacda yaşayan məməlilərdə tutucu pəncələr və ilışkən quyruq olur. Ağacda yaşayan məməlilərə primatlar dəstəsinin (meymunlar, yarımmeymunlar) bir çox nümayəndləri, bəzi gəmirici və kisəlilər aiddir.

Torpaqda yaşayan məməlilər. Torpaqda qazıcı həyat tərzi keçirən heyvanlara köstəbeklər, yerəşənlər, gəmiricilərin bir çoxu (sünbülgirənlər, çölsicanları) aiddir. Bunlar həyatının eksər hissəsini torpaq altında keçirərək, burada yollar açır, həşəratlar və onların sürfələri, müxtəlif qurdularla qidalanır. Torpağı qazıcı ön ətrafları, bəzən dişləri ilə qazır. Torpaq həyat tərzi ilə əlaqədar bunların bədənləri qısadır, boyunları seçilmir, gözləri, qulaqları və hətta quyruqları qalıq halında olur. Xəzləri qıсадır və sıxdır.

Suda yaşayan və yarımsu həyat tərzi keçirən məməlilər. Məməlilərin bəziləri bütün həyatını suda keçirir, digərləri isə quru ilə əlaqəsini kəsmir.

Suda yaşayan məməlilər. Bunlara suitilər, delfinlər və balinalar aiddir. Su həyat tərzi ilə əlaqədar onların bədən formaları, baliqlardakı kimi, axımlıdır. Ətrafları suda hərəkətə xidmət eden üzgəclərə və ya pərlərə çevrilmişdir. Su mühitinə bədənin soyumaması üçün bədəndə qalın piy qatı inkişaf etmişdir.

Balinalar, delfinlər quru ilə əlaqəsini tam itirmiştir. Hərəkət orqanı quyruq üzgəcidir. Ön ətraflar üzgəcə çevrilmiş, arxa ətrafi olmur. Balinakimilərdə tük örtüyü yoxdur.

Kürəkayaqlılar dəstəsindən olan suitilər həyatlarının eksər hissəsini suda keçirədə, quru ilə əlaqəsini kəsməmişdir. Onlar dincəlmək, tüləmə və balalamaq üçün quruya çıxır.

Yarımsu həyat tərzi keçirən məməlilər. Yarımsu həyat tərzi keçirən məməlilərə ördəkburun, gəmiricilərdən ondatra, qunduz və başqaları aiddir. Onlar suda yaxşı üzür və quruda sərbəst gəzir. Ördəkburunun ətraflarında barmaqlar arasında üzmə pərdəsi olur. Quyruq suda sükan funksiyasını yerinə yetirir. Tük örtüyü yaxşı inkişaf etmişdir.

Uçan məməlilər. Bu qrupa *yarasalar dəstəsi* aiddir. Ön ətrafları qanadlara çevrilmişdir. Bədənin yan hissələrindən başlayan uçma pərdəsi ön ətrafin uzanmış barmaq falanqlarını, arxa ətrafi və quyruğu əhatə edir.

Torpaqda yaşayan məməlilər



Köstəbek



Yereşən

Suda yaşayan məməlilər



Göy balina



Kaşalot

Yarımsu həyat tərzi keçirən məməlilər



Ördəkburun



Uçan məməlilər

Yarasa

Uçma ilə əlaqədar, quşlardakı kimi döş tili var, döş əzələleri güclü inkişaf etmişdir. Əksəriyyəti həşəratla qidalanır. Bəziləri, quşlar kimi, fəsil miqrasiyası edərək qışlamaq üçün isti ölkələrə gedir. Bütün yarasalar ultrasəslər buraxır və onları eşitmək üçün iri qulaq seyvanları olur.

Öyrəndiklərinizi tətbiq edin

Hansı xüsusiyyətlər məməlilərin göstərilən ekoloji qruplarına uyğun gəlir? Bu qrupların nümayəndələrini göstərin.

1. Mütənasib güclü bədən, uzun ətraflar, əzələli boyun;
2. Ön ətrafların barmaqları arasında dəri pərdə, döş tili, uzanmış barmaq falanqları;
3. Uzanmış və güclü arxa ətraflar, qısalmış ön ətraflar;
4. Qulaq seyvanı və quyruğu olmur, pis görür, qoxubilmə və lamisə güclüdür;
5. Axıcı bədən forması, bir cüt üzgəc, quyruq üzgəci, qulaq seyvanı və tükü olmur;
6. Suda yaşasa da, çoxalması quruda gedir, iki ayaq pəri var.

Ekoloji qrup	Əlamətləri	Nümayəndələri
Quru məməliləri		
Su məməliləri		
Su ətrafında yaşayan məməlilər		
Uçan məməlilər		
Torpaqda yaşayan məməlilər		

Öyrəndiklərinizi yoxlayın

1. Düzgün cavabı seçin:

1. Su məməlilərinin *balina* və *delfinlər/balina* və *akulalar* aididir.
2. Su məməlilərindən quru ilə əlaqəsini *balinalar/suitilər* kəşmişdir.
3. Quru məməlilərindən *kirpi/köstəbək* torpağın dərinliyində yaşayır.
4. Yarasalarda *görmə/eşitmə* orqanı yaxşı inkişaf etmişdir.

2. Şəkildə göstərilən heyvanlar necə adlanır? Onlar hansı ekoloji qrupa aid edilir? Bu heyvanlar hansı uyğunlaşma əlamətlərinə malikdir?



54. İnsan – məməlilər sinfinin nümayəndəsidir

Sirk tamaşalarında itlər, pələnglər, meymunlar və digər məməlilər daha çox iştirak edir.

- Nə üçün heyvan təlimçiləri təlim məqsədilə əsasən məməlilər sinfinin nümayəndələrindən istifadə edirlər?

Fəaliyyət

Şəkildə təsvir olunan onurğalı heyvanların hansı siniflərə aid olduğunu müəyyən edin. Bu siniflərin nümayəndələrində insana xas olan əlamətləri söyləyin.



Nəticəni müzakirə edin:

- Hansı sinfin nümayəndəsi ilə insanın ümumi xüsusiyyətləri daha çoxdur?
- Bu hansı xüsusiyyətlərdir?



İnsanın məməlilərlə oxşar və fərqli əlamətləri. İnsan da məməlilər sinfinin nümayəndəsidir və onun bədən quruluşunda məməlilərə xas bir çox əlamətləri müəyyən etmək olar. Məməlilər kimi, insanın da onurğa sütununun boyun şöbəsində 7 fəqərə olur. Çənədə ixtisaslaşmış azi, kəsici, köpək dişləri var.

İnsan da, məməli heyvanlar kimi, balalarını ana südü ilə bəsləyir. İnsanda da döş boşluğu qarın boşluğunundan diafragma (tənəffüsədə iştirak edir) ilə ayrılmışdır. Bütün məməlilər kimi, insan da istiqanlıdır və sabit bədən temperaturuna malikdir. İnsanda, əksər məməlilərdə olduğu kimi, dölnün inkişafı ana bətnində gedir.

Lakin yalnız insana xas olan – onurğanın S-varı əyriliyi, dikyerimə, tağşəkilli ayaq, kəllənin beyin şöbəsinin üz şöbəsindən böyük olması kimi əlamətlərə digər məməlilərdə rast gəlinmir.

İnsanın ali sinir fəaliyyəti. Sinir sistemi kifayət qədər inkişaf etmiş orqanizmlərdə ali sinir fəaliyyəti müşahidə edilir. Ali sinir fəaliyyəti

dedikdə, beyn qabığında baş verən bütün sinir prosesləri başa düşülür. İnsanın zehni qabiliyyəti hətta ən inkişaf etmiş məməlilərdə olduğundan da yüksəkdir. Bu onun daha mükəmməl ali sinir fəaliyyətinin olması ilə izah olunur. Yüksək dərəcədə inkişaf etmiş şüur, mücərrəd təfəkkür və onunla əlaqəli olan nitq yalnız insana xasdır. İnsanın ali sinir fəaliyyətinin əsasını reflekslər təskil edir. *Refleks organizmin mərkəzi sinir sistemi vasitəsilə xarici qıcıqlara qarşı verdiyi cavab reaksiyasıdır.* Reflekslər şərti və şərtsiz olmaqla iki qrupa bölünür. Şərtsiz (anadangəlmə) reflekslərə müdafiə, qida, səmt və s. kimi reflekslər aiddir. Məsələn, buruna düşmüş tozun təsirindən insan qeyri-iradi asqırır, parlaq işıqdan gözlerini qırır, təsadüfən eli qızmış əşyaya toxunduqda, onu tez geri çekir. Şərti (qazanılmış) reflekslərin yaranması üçün müəyyən şərt olmalıdır. Bu reflekslər həyatı boyu meydana gəlir və orqanizmi mühitin dəyişən şəraitinə uyğunlaşdırır. Məsələn, ömründə bir dəfə limon yemiş adam limonu gördükdə onda ağız suyu ifraz olunur, qol saatını evdə unudan insan, buna baxmayaraq, vaxtı öyrənmək üçün qeyri-iradi qoluna baxır.

İnsanlarda heyvanlardan fərqli olaraq, xüsusi ünsiyyət vasitəsi – nitq meydana gəlmişdir. Nitqin yaranması ilə əlaqədar mücərrəd təfəkkür inkişaf etmişdir. Bunun sayəsində insan düşünür, mühakimə yürüdür, hadisələrə qarşı öz hislərini bürüzə verə bilir.

Öyrəndiklərinizi tətbiq edin

Verilmiş əlamətlərdən istifadə edərək cədvəli tamamlayın:

Dəridə tər və piy vəziləri, nitq qabiliyyəti, yeddi boyun fəqərəsi, kəllənin üz şöbəsinin kiçilməsi, diafragmaın olması, onurğanın S-varı əyriliyi, qulaq seyvanı, dikiyerimə, süd vəzilərinin olması, ayaq tağı.

İnsanın məməlilərlə ümumi əlamətləri	İnsanı məməlilərdən fərqləndirən xüsusiyyətlər

Öyrəndiklərinizi yoxlayın

Uyğunluğu müəyyən edin:

A. Şərtsiz reflekslər

1. Anadangəlmədir
2. Daimi deyil
3. Sonradan qazanılmışdır
4. Daimidir
5. Dəyişkəndir

B. Şərti reflekslər

2. Gündəlik həyat təcrübənizdən şərti reflekslərə misallar göstərin.

55. Biomüxtəliflik. Nadir və nəslİ kəsilmək təhlükəsi olan yerli faunanın mühafizəsi

Köçəri quşların qışlama yeri olan su və yarımsəhra təbii komplekslərinin mühafizəsi məqsədilə Xəzər dənizinin cənub-qərb sahillərində Qızılağac qoruğu yaradılmışdır. Qoruğun ərazisi bütün Qızılağac körfəzini, eləcə də yaxınlıqdakı quru sahələrini əhatə edir. Qızılağac qoruğuna hər il qışlamaq üçün Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan qaz, ördək, qas-qaldaq və başqa quşlar köçüb gəlir.

- Qoruq nədir? O, yasaqlıq və milli parklardan nə ilə fərqlənir?

Fəaliyyət

Qoruğun ərazisində yaşayış heyvanları siniflər üzrə qruplaşdırın. Siniflərin adlarını göstərin. *Nərə, qartal, canavar, flamingo, durna, qutan, kütüm, turac, tülkü, qara leylək, qaban, qas-qaldaq, siyənək, dovdaq, qırmızıdöş qaz, ceyran.*

- Sizcə, hansı heyvanların sayı gedikcə azalır?
- Bu nə ilə əlaqədardır?

Qızılağac qoruğunun faunası



Biooji müxtəlifliyin saxlanması. Biooji müxtəliflik – yer üzərində bütün canlıların – mikroorqanizmlərin, bitki və heyvanların müxtəlifliyi deməkdir. İnsanın təsərrüfat fəaliyyəti ilə əlaqədar olaraq bəzi növlərin yaşama şəraitinin kəskin pisləşməsi onların sayının azalması, bəzən yoxolması ilə nəticələnmişdir. Bunun nəticəsi olaraq biooji müxtəliflik azalmışdır. Bəzi növlərin nəslİ kəsilmək təhlükəsi ilə üzləşməsi, bəzilərinin isə nadir növlərə çevrilməsi gələcəkdə onların məhv olmasına gətirib çıxarır. Bu növlərin azalma səbəblərinin vaxtında müəyyən edilərək aradan qaldırılması onların labüb məhvinin qarşısını almağa kömək edir. Bu isə biooji müxtəlifliyin qorunub saxlanılmasına şərait yaradır.

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin

həllinə böyük diqqət yetirilir. Nadir və ya məhv olma təhlükəsi olan növlərin mühafizəyə ehtiyacı olduğundan dünya ölkələrindəki kimi, Azərbaycanda da onların adları “Qırmızı kitab” a salınır.

“Qırmızı kitab”. Nadir və nəсли kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. Adları bura düşən növlərin azalmasının qarşısının alınması üçün xüsusi tədbirlər həyata keçirilir. Onlar zooparklarda və ya botanika bağlarında artırılaraq yenidən təbiətə buraxılır, ya da onların yaşayışı üçün təhlükəsiz ərazilər yaradılır.


Azərbaycanın “Qırmızı kitab”ına 14 növ məməli və 36 növ quş daxil edilib.

Mühafizə olunan ərazilər. Canlı orqanizmlərin növ müxtəlifliyinin azalmasının başlıca səbəblərindən biri onların yaşayış məskənlərinin itirilməsidir. Bu, meşələrin qırılması, su sahələrinin qurudulması, əkinlərin genişləndirilməsi, qanunsuz ov edilməsi, intensiv mal-qara otaრılməsi və s. əsas şərt kimi amillərdən asılıdır. Ona görə də belə növlərin mühafizəsi üçün onlara xas olan təbii mühit şəraitinin saxlanması zəruridır. Bu məsələ qorunan təbii ərazilərin – ilk növbədə qoruqların yaradılması hesabına həll edilir. Qoruq əraziləri vəhşi təbiətin toxunulmaz sahəsidir. Azərbaycanda da bir çox canlı orqanizmlərin sayı azaldığından qoruqlar təşkil edilmişdir.

Respublikamızda nadir və nəсли kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanması məqsədilə qoruqlarla bərabər həm də bir çox milli park və yasaqlıqlar yaradılmışdır.

Öyrəndiklərinizi tətbiq edin

Biliklərinizdən istifadə etməklə krossvordda adları çəkilənlərin xüsusiyyətlərini yazın.



Öyrəndiklərinizi yoxlayın

“Azərbaycan qoruqları” adlı təqdimat hazırlayın. Bunun üçün Azərbaycanın hər hansı qoruğu haqqında məqalə, şəkil, xəritə və digər materialları toplayın. “Microsoft Power Point” programında aşağıdakı plan üzrə təqdimat hazırlayın.



Slayd 1

Prezentasiyanın adı

Müəllif (S.A.A.)

Slayd 2

Qoruğun yaranma
məqsədi və tarixi

Slayd 3

Yerləşdiyi ərazi
(xəritədə qeyd etmək)

Qoruğun sahəsi

Slayd 4

Qoruğun landsaftı

Slayd 5

Bitki aləmi

Slayd 6

Heyvanat aləmi

Slayd 7

Digər xüsusiyyətlər

Slayd 8

Azərbaycan
Respublikasının
“Qırmızı kitab”ına
daxil edilmiş növlər

Slayd 9

Görülən işlər
və gələcək planlar

ÜMUMİLƏSDİRİCİ TAPŞIRIQLAR

1. Düzgün ifadələri seçin:

- Bütün quşlar uçma qabiliyyətinə malikdir.
- Quşların əksəriyyətinin arxa ətraflarında 4 barmaq olur.
- Quşların ürəyi dördkameralıdır.
- Bütün quşların yumurtadan çıxan balaları gözləri qapalı və aciz olur.
- Quşlarda 2 yumurtalık olur.

2. Düzgün cavab variantını seçin:

- Gündüz yırtıcı quşlarında *görmə/eşitmə* qabiliyyəti yaxşı inkişaf etmişdir.
- Quşların mədəsi *əzələli və vəzili/çeynəyici və süzücü şobədən* ibarətdir.
- Məməlilərin rüseyminin sonrakı inkişafı *balalıqda/plasentada* gedir.

3. Göstərilən bədən hissələrinin hansının aşağıdakı məməli heyvanlar üçün səciyyəvi olduğunu müəyyən edin:

I. Qanadlar _____

II. Kürək formalı ətraflar _____

III. Dırnaqlara malik ətraflar _____

1) Suiti, 2) Kərgədan, 3) Yarasa, 4) Qaban, 5) Morj, 6) Balina, 7) Zebr.

4. Düzgün cavabı seçin: Məməlilərin şərti reflekslərinə nəzarət, əsasən, harada baş verir? A. *Orta beyində*; B. *Ara beyində*; C. *Onurğa beynində*; D. *Böyük beyin yarımkürələrində*.

5. Şəkildə təsvir olunan heyvanlara diqqətlə baxın. Onlar hansı ekoloji qruplara aiddir? Onların yaşayış mühitinə hansı uyğunlaşmaları var?


1. _____

2. _____

3. _____

4. _____

5. _____



BURAXILIŞ MƏLUMATI

Biologiya – 7

*Ümumtəhsil məktəblərinin 7-ci sinfi üçün
Biologiya fənni üzrə dərslik*

Tərtibçi heyət:

Müəlliflər:

**Yaşar Mədət oğlu Seyidli
Nailə İlyas qızı Əliyeva
Xumar Elçin qızı Əhmədbəyli**

Elmi redaktor

Qiyas Quliyev

Nəşriyyat redaktoru

Kəmalə Abbasova

Bədii redaktor

Taleh Məlikov

Texniki redaktor

Zeynal İsayev

Dizayner

Taleh Məlikov

Rəssamlar

Pyotr Jiliçkin, Məzahir Hüseynov, Elmir Məmmədov

Korrektor

Kəmalə Cəfərli

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi:
2018-089*

© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2018

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 7,7. Fiziki çap vərəqi 9. Səhifə sayı 144.
Kağız formatı $70 \times 100^1 / _{16}$. Ofset kağızı. Məktəb qarnituru. Ofset çapı.
Tiraj 124894. Pulsuz. Bakı–2018.

“Bakı” nəşriyyatı
Bakı, AZ 1001, H.Seyidbəyli küç. 30

Pulsuz



Əziz məktəbli !

Bu dərslik sənə Azərbaycan dövləti tərəfindən bir dərs ilində istifadə üçün verilir. O, dərs ili müddətində nəzərdə tutulmuş bilikləri qazanmaq üçün sənə etibarlı dost və yardımçı olacaq.

İnanırıq ki, sən də bu dərsliyə məhəbbətlə yanaşacaq, onu zədələnmələrdən qoruyacaq, təmiz və səliqəli saxlayacaqsan ki, növbəti dərs ilində digər məktəbli yoldaşın ondan sənin kimi rahat istifadə edə bilsin.

Sənə təhsildə uğurlar arzulayıraq!